

X  
A. 41

DÜNYA ƏDƏBİYYATI

Hans Kristian  
ANDERSEN



Ortağıllar

HANS KRİSTIAN ANDERSEN

X  
A.71

X  
A.71

B.20

1358

# NAĞILLAR

2015. Yund

F. Köçərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
iNV. № 1358

“ÖNDƏR NƏŞRİYYAT”  
BAKİ-2004

Bu kitab "Hans Kristian Andersen. Nağıllar və rəvayətlər"  
(Bakı, Uşaqgəncləşir, 1956) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni:

Mikayıl Rzaquluzadə

Ön sözün müəllifi:

Şahin Xəlilli  
filologiya elmləri namizədi

839.81 - dc 21


AZE

Hans Kristian Andersen. Nağıllar. Bakı, "Öndər nəşriyyat", 2004,  
160 səh.

Kitabda XIX əsrin məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin nağılları toplanmışdır. Dinamik süjet, danışq dilinin sadəliyi və canlılığı, dərin emosionallıq, incə humor onun nağıllarının xarakterik xüsusiyyətləridir. Andersen uşaq psixologiyasını dərindən duymuş və incəlikləri ilə əks etdirmişdir. Folkloran yaradıcılıqla istifadə etmiş yazıçının nağılları böyükər üçün də iibrətamızdır.

ISBN 9952-416-14-7

© "ÖNDƏR NƏŞRİYYAT", 2004



## NAĞILLAR SƏLTƏNƏTİNİN ŞAHZADƏSİ

Doğrusu, Danimarka ölkəsinin adı gələndə nədənsə mütəfəkkir ingilis şairi və dramaturqu Vilyam Şekspirin məşhur “Hamlet – Danimarka şahzadəsi” yada düşür. Lakin Danimarkanın ədəbi tarixində öz adını, nağıllarını dönyanın minlərlə, milyonlarla sənətsevər oxucularının ürəyinə həkk edən daha bir nağıl şahzadəsi var. O, XIX əsrin görkəmli Danimarka yazıçı-nağılcısı Hans Kristian Andersendir (1805-1875).

Bu böyük yazıçı-nağılcının həyatı, yaradıcılığı haqqında söz demək özü də bir sevinc, əyləncədir. Bu haqda söz deməzdən əvvəl Danimarkanın ədəbi tarixinə dair məlum həqiqətlərə körpü salmaq istədim. İlk ədəbi nümunələrini IX-XII əsrlərdə latın dilində yazıya gətirən daniyalıların XIII-XIV yüzilliklərdə öz ana dilində yaratdlqları, yazıya aldıqları balladaları, nəgmələri nə qədər məşhur olsa da, Bibliyanı öz doğma dilinə tərcümə edən K.Pederson əslində gözəl tərcüməsi ilə daniya dilinin əsasını qoydu. Və bunu heç kəs inkar edə bilməz. Lakin XIX yüzillikdə Danimarkanın, eləcə də dönyanın “ən gözəl nağılcısı” adını qazanan H.K.Andersen sanki Hamletdən sonra Danimarkanın nağıl dünyasında “ikinci şahzadə” oldu.

Bəs bu nağılcı şahzadə 70 illik ömründən qopan gözəl, ürəyəyatılmış nağılları ilə necə şöhrət qazandı? İstər-istəməz bu sualın işığında onun ömür-gün tarixinə qısa nəzər salmağı məqsədə uyğun hesab edirik.

2 aprel 1805-ci ildə çəkməçi ailəsində dünyaya göz açan balaca Hans sonralar ürəyinin odu ilə cazibədar nağıllarını yaratdı. Öz uşaqlıq dünyasını düşünə-düşünə özü bu sehrlə aləmin sehr-cazibəsindən bir an belə ayrı yaşamadı. Nağıllarının bütün dünyayı gəzib-dolaşacağına düşünən yazıçı hər kəlməni dilinə gətirəndə kağızın üstündə quş kimi əsdi. Xəyalında qanadlanan fikrin, ideyanın tilsimini, sehrini-sirrini uşaqların nağıl dünyasının gözlə görünməz biçimində, seçimində qoruyub saxladı. Özünəməxsus yazıçı sənətkar qüdrəti ilə arzusuna, istəyinə nail oldu.

H.K.Andersen yaradıcılığa şeirlə başlamışdı. 1826-1827-ci illərdə ilk şeirlərini yazıp dərc etdirmişdi. 1829-cu ildə nəşr etdirdiyi “Holmen kanalının Amager adasının şərq burnuna qədər piyada səyahət” əsəri

ilə yazılılıq şöhrətinin təməlini qoydu. “İmprovizator” (1835), “Tənha skripka çalan” (1837) romanları, “Mulat” (1840) adlı pyesi gələcək nağılçı yazıcıının böyük sənət uğuruna cığır açsa da, əslində bu əsərlər onun hüdudsuz sənət üfüqündə hardasa tez yanıb, tez də sənən ulduzlara çevrildi.

İsveçlər A.K.Andersenin “uşaqlığımızın kralı, yuxularımızın kralı” adlandıránda təbii ki, bu nəhəng nağılçının nağıl-söz dünyasına vurğunluğunu ifadə etmişdi.

Dünyanın bir sıra ölkələrində, o cümlədən Fransa, Almaniya, Çexiya, Polşa, İtaliya, İsveç, İsveçrə, Yunanistan, İspaniya, Afrika, Serbiya, Rumınıya, Macarıstan, Avstriyada olan A.K.Andersen bu haqda öz əsərlərində o qədər təfsilatlı təsvirlər verməsə də, bu səfərlər onun dünyabaxışına, mənəvi zənginliyinə yeni dəyərlər getirdi.

XIX əsrin 30-cu illərində H.K.Andersen yuxarıda adlarını qeyd etdiyimiz pyes və romanları ilə məşhur bir yazıçı kimi tanınsa da, onun əsl sənət və ədəbiyyat şöhrətinin ilk nağılı olan “Çaxmaq daşı” (1935) dönyanın nağıllar səltənətinin ən uca zirvəsinə qaldırdı. Onun “Uşaqlara söylənilmiş nağıllar” kitabını oxuyan dönyanın görkəmli fizikalimi H.K.Ersted heyrot və heyranlıqla qəti sözünü beləcə ifadə etmişdi: “İmprovizator” sizi məşhurlaşdırırdı, nağıllar isə adınızı ədəbiləşdirəkdir!”

Hələ 1829-1830-cu illərdə daniyalıların xalq nağıllarının silsilə məcmuəsini yaratmaq eşqi ilə yaşayan H.K.Andersen 1835-ci ildə və sonrakı illərdə məzmunca və üslubca xalq nağılları ruhunda özünün sənət şedevrlərini yaratdı.

Bu nağılcı şahzadənin qələmə aldığı nağıllarında mərd-mərdanlıq, ağıl və şücaət, əsil məhəbbət, zarafat və humorla yoqrulmuş həqiqət xalq nağıllarına nə qədər bənzəsə də, bu nağılların hər birində uşaqları əyləndirmək, onların ürəyindəki istəyin, eşqin qıgilcimlərini oda, işığa çevirmək məramı vardi.

Andersenin nağılları heç də xalq nağıllarının əkiz tayları deyillər. Hətta bu haqda söhbət düşəndə deyilən fikrə qəti etirazını bildirən ədəbi tənqidçilər demişkən (L.Y.Braude) “Biri var idi, biri yox idi, bir qoca yazıçı var idi” – məgər xalq nağıllarında belə başlangıç – söyləmə var ki?!

Lakin onu da unutmaq olmaz ki, Andersen yaratdığı nağıllarda xalq nağıllarının əsas motivlərindən çox-çox uzaqda dayanmamışdır. Andersen nağıllarının içində nağılcı Andersenin öz səsi həmişə eşidilir. Bu səs Andersenin öz oxucusu ilə sanki üzbəsurət dayanıb onu düşündürmək üçün arayıb-axtardığı jestlər, priyomlardır. Öz balaca oxu-

cusunu – dirləyicisini əyləndirmək, şən, bəzən də acı gülüş, yaxud təbəssümlə, incə humorla kiçik həcmli nağılları ilə onlara çox şeyləri demək bacarığı, məharəti H.K.Andersenin yazıçı bəxtinə, qismətinə düşdü.

Hans Kristian Andersen nağıllarının tanınmış tədqiqatçısı L.Y.Braudē 1971-ci ildə yazırıdı: “Nağıllar Andersenin qapısını döyüb deyirdi: “Bu da mən!”... Nağılcı özü isə yazırı ki, tez-tez mənə elə gəlir ki, sanki hər taxta hasar, hər çiçək üzünü mənə tutub söyləyir: “Sən bircə mənə bax, bax onda mənim hekayəm sənə keçəcək”.

Dünyamızın bir sıra ölkələrini gəzməkdən doymayan H.K.Andersen dünyamızın daşına, torpağına... baxanda çox-çox yazıçıların görə bilmədiklərini, yaxud gözlərindən qaçanları görüb dünyamızın nağıllı səltənətinin tacidarı adını, şərəfini qazandı.

H.K.Andersenin tərcüməyi-halı haqqında çox maraqlı araşdırmanın müəllifi L.Y.Braudenin yazıçıya həsr etdiyi kitabının son bölməsi belə adlanır: Nağıllar bir daha onun qapısını döymədi.

Son nəfəsində “heç olmasa bircə gözümlə özüm özümün dəfnimə baxa biləydim” deyən yazıçı-nağılcının ölüm günü (4 avqust 1875-ci il) Danimarka ölkəsində milli matəm gününə çevrildi. Yazıçının ölümündən 4 gün sonra 8 avqust 1875-ci il tarixdə Andersenlə son görüşə gələn kasib da, dövlətli də, tələbə də, müəllim də, Odense şəhərinin deputatları da, xarici ölkələrin səfirləri də, nazirlər də, Danimarkanın kralı da “nağıllar səltənətinin əsil kralı – yazıçı-nağılcı Hans Kristian Andersen” i son mənzilə yola salanda onun nağıllarının yüz il keçəndən sonra belə nağılsevərlərin qapısını döyəcəklərini bilirdi.

Canlı danışq dili, yüyrək nağılcı koloriti, yiğcam süjet xətti, fantaziya ilə real həyatın poetik vəhdəti, qeyri-adi yazıçı-nağılcı təhkiyəsi H.K.Andersen nağıllarının gözəl tərcümələrinə yeni-yeni cıgırlar açdı. Və bu cıgırlarla öz milli folkloruna zənginlik gətirən dünya xalqlarından biri də Azərbaycan türkləri oldu. Yayıçı-nağılcı H.K.Andersenin doğma dilimizə tərcümə edilmiş, nəşr üzü görmüş nağıllı topulları isə bunlardır: “Çirkin ördək balası” (1938), “Nağıllar və hekayələr” (1949), “Düyməcik” (1962), “Qar kraliça” (1963) və başqaları.

“Padşahın təzə libası” nağılında yazıçı-nağılcı H.K.Andersenin satirasının birbaşa hədəfi padşah olsa da, o, sözünü padşahın yan-yöresində quyruq bulayan vəzirlərin kütlüyünü, vəzifə xatirinə min cür dona girdiyini elə məharətlə təqdim edir ki, irili-xirdalı hər bir oxucu min bir hiylə işlədən şerbafların əməlini sanki bir anlıq yaddan çıxarıır.

Padşah üçün tikdirilən parçanı dəzgahda padşahın özü də öz gözləri ilə görməyəndə ürəyində deyir: “Bu nə bədbəxtlikdir, heç bir şey görmürəm, mən ki, axmaq deyiləm. Bəs bu nə halətdir, yoxsa mən padşahlığa layiq deyiləm?” ürəyində belə fikirlər keçirdib uca səslə dedi:

– Çox gözəl və çox lətifdir.

Əlbəttə, əsl həqiqəti görən qoçaq bir uşaq heç nədən çəkinmədən sözün düzünü deyir. Lakin heç kəs bu həqiqətə inanmasa da, oxucu bu həqiqəti görür, kütlüyün, yaltaqlığın yalanına quyruq bulayanlara ürəkdən gülür. Əsl qələbəni qazanan balaca bir uşağın həqiqəti nağılin dilində öz gözəl biçimində adamı valeh edir, şənləndirir.

Bu dünyanın nağıllı dünyası ilə böyük minlərlə, milyonlarla nağılı noğuldan çox istəyən nağılsevərlərin H.K.Andersen nağıllarına olan marağı mizan-tərəziyə sığan deyil.

H.K.Andersenin “Kibrıtsatan qız” nağılini çox məşhur şair, yazıçımız Mikayıl Rzaquluzadənin tərcüməsində oxuyanda ürəyimizdən nələr keçməyib ki?! Gəlin həmin nağıldan bir parça diqqət yetirək: “Nə qəribə şamdır! Qızə elə gəldi ki, o, böyük bir sobanın qabağında oturmuşdur. Sobanın parlaq mis kürəcikləri və qapıları var. Onun içində od nə gözəl yanır, ondan nə yaxşı isti gəlir! Bəs bu nədir? Qız ayaqlarını oda sarı uzatdı ki, isinsin, amma birdən... alov səndü, soba yox oldu; qızın əlində isə kibritin yanib qaralmış çöpü qaldı”.

Nağıldakı balaca qızın keçirdiyi qorxu, ürəyindən qopan ah-nalə az qala adamın içini didir. Bu nağılı oxuyanda bir anlıq gözünüzü qaldırıb balaca uşاقların görkəminə, üzündəki cizgilərə fikir verin. İlahi, onların balaca ürəyinin döyüntüsünü eşidəndə siz neyleyə bilərsiniz? H.K.Andersen nağılı ilə oxucu ürəyinə köz salanda, bəlkə həmin uşağın ondan da ağır dərdini bir anlıq ona unutdurur. Bu balaca uşاقların dərd yükündən danişa-danişa onları ümidi, işıqlı bir gələcəyin çırğını axtarmağa səsləyir. Bax budur, Andersenin yazıçı-nağılcı böyüklüyü!

Daniya dilində nağıllı qurtaranda ata-anaların, baba-nənələrin uşاقlarına bir qayda olaraq çox incə bir tonda söylədiyi kəlmə var – Ole! – yəni gözlərini yum! Yat deməkdir.

“Min bir gecə” kimi mənim qarşımıda açılan dünyamın zəngin” olduğunu yazan yazıçı-nağılcı özünün yaratdığı nağıllı səltənətində uşاقlar üçün sehrli bir aləm yaratdı.


Onun babası – Andersen ağac üzərində naxış açan usta idi, onun cırıq-cındır paltarından cin ürkərdi. Hətta Odensenin kənarlarında

yaşayan uşaqları baba Andersenin adı ilə qorxudardılar. Bir vaxtlar balaca Anderseni – gələcək yazılıcını da qonum-qonşunun oğlanları cırnadar, onu məsxərəyə qoyub babası kimi dəli bir kişi olacağını söyləyərdilər. Gələcək yazılıçı-nağılcının sonralar qələmə aldığı uşaqlıq illərinin təəssüratları nə qədər acı, ürək göynədici olsa da, ilk dəfə taxta başmaqlarını geyinib kasıblar məktəbinə getdiyini, evlərində bəzən bir tikə çörəyə həsrət qaldığını şirin xatirəyə çevirmişdir.

Doğma Odense şəhərinin əfsanələri, nağılları ilə böyüyen Andersen kitablar aləminə baş vurduqca qarşısında açılan yazılıçi dünyasına vuruldu. Yazdı, amma necə yazdı?! Əsil sənət adamı kimi yazdı. Yazdıqlarını bütün dünya ürəkdən sevdi, onu nağıllar səltənətinin kralı kimi tanıdı.

Dünyanın bir sıra ölkələrini gəzən, öz dövrünün dünya şöhrətli sənət adamlarından H.Heyne, V.Hüqo, A.Düma, Ç.Dikkens, H.V.Lonq-fello kimi yazılıçi və şairlərlə görüşən, məktublaşan H.K.Andersen “ölümündən sonra” daha bir uzun ömür yaşayır. 2005-ci ilin 2 aprelində onun 200 yaşı tamam olacaq. Mən nağılsevər uşaqlara daniya dilində “ole” – “gözünü yum” yox, onun əksini demək istəyirəm. Gözünü aç, Danimarkanın nağıl şahzadəsi Hans Kristian Andersenin dili-mizə tərcümə edilmiş seçmə nağılları ilə yaxından tanış ol demək istəyirəm...

*Şahin Xəlilli*



## NOXUD ÜSTÜNDƏ YATAN ŞAHZADƏ QIZ

Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, şahzadə bir qız ilə, özü də əsl şahzadə qız ilə evlənmək istəyirdi. O, özünə gəlin tapmaq üçün bütün dünyani gəzdi, amma tapa bilmədi. Nə qədər desən, şahzadə qız var idi, amma oğlan, onların doğrudan da əsl şahzadə qız olub-olmadıqlarını heç cür öyrənə bilmirdi. Onların hərəsinin bir əyri-əskiyi var idi. Odur ki, şahzadə oğlan qəmgin bir halda evə qayıtdı, – o çox istəyirdi ki, əsl şahzadə qız tapsın.

Bir dəfə axşamüstü hava yaman xarablaşdı: göy guruldadı, ildirim çaxdı, bərk yağış yağmağa başladı.

Birdən kim isə şəhərin darvazasını döydü. Qoca kral qapını açmağa getdi.

Qapının dalında bir şahzadə qız durmuşdu. Ancaq aman Allah, qız nə yaman gündə idi! Yağış suları onun saçlarından və paltosundan süzülüb ayaqqabılarının üstünə töküür və dabanlarının altından axıb gedirdi. Bununla belə qız inandırmağa çalışırdı ki, o əsl şahzadə qızdır!

Kralın qoca arvadı öz-özünə belə fikirləşdi: “Yaxşı, biz bunu yoxlarıq”, – amma qıza heç bir şey deməyib yataq otağına keçdi. Orada kralın arvadı çarpayının üstündən yorğanı və döşəkağını bir yana atıb çıarpaq taxtanın üstünə bir noxud dənəsi qoydu, sonra bu noxud dənəsinin üstünə on iki pərqu döşək, döşəklərin də üstünə on iki yorğan saldı.

Şahzadə qızı haman bu çarpayıda yatırıldılar.

Səhər ondan soruştular ki, gecəni necə yatmışdır.

Şahzadə qız belə cavab verdi:



— Uf, çox pis yatmışam! Demək olar ki, bütün gecəni səhərəcən heç gözlərimi yummamışam. Birçə Allah bilir ki, mənim yorğan-döşeyimə nəsə düşübmüş. Bir bərk şeyin üstündə uzanmışdım. İndi də bütün bədənim göm-göydür. Lap dilxor oldum!

Bu zaman hamı başa düşdü ki, bu qız doğrudan da əsl şahzadə qız imiş; axı o, on iki pərqu döşək və on iki yorğanın üstündə uzana-uzana, yenə də noxud dənəsinin orada olduğunu duymuşdu. Ancaq əsl şahzadə qız belə duyuq ola bilər.

Şahzadə oğlan haman qızla evləndi; axır ki, o əsl şahzadə qız tapdırğını yəqin etdi. Haman noxud dənəsini isə, kunstkameraya<sup>1</sup> qoydular; əgər onu oradan oğurlayan olmayıbsa, yəqin ki, indiyə qədər orada qalır.

Bunu da bil ki, bu əhvalat doğrudan da olmuşdur!

1835

<sup>1</sup> Kunstkamera – qiymətli və az təpilən şeylərin saxlandığı yer



## DƏCƏL OĞLAN

**B**iri var idi, biri yox idi, bir qoca şair var idi. Bu əsl yaxşı qoca şair idi. Bir gün axşamüstü o, evdə oturmuşdu, amma bayırda hava yaman pis idi. Bərk yağış yağırdı, ancaq qoca şairin yeri isti və rahat idi; o, buxarının qabağında oturmuşdu; buxarında od yanır və cizhacızla alma bişirdi.

Qoca şair çox mehriban bir adam olduğu üçün, öz-özünə deyirdi: — Yaziq yolcular, indi yağışın altında yol gedirlər, yəqin ki, iliklərinə qədər islanıblar.

Birdən qapının dalından bir uşaq səsi gəldi: — Məni içəri burax! Mən soyuqdan donmuşam və bütün islanmışam!

Uşaq ağlaya-ağlaya qapını döyürdü, yağış da bərk yağır, külək pəncərənin çərçivələrini titrədirdi.

Qoca şair:

— Ay yazıq uşaq! — deyib, qapını açmağa getdi.

Qapının dalında balaca bir oğlan durmuşdu; o lap çilpaq idi, qızıl rəngə çalan uzun saçlarından su damcılanırdı. Uşaq soyuqdan əsirdi. Əgər onu içəri buraxmasaydılar, yəqin ki, donub ölücəkdi.

Qoca şair:


— Ay yazıq uşaq! — deyib, onun əlindən tutdu. — Gedək mənim yanımı, mən səni isindirərəm, sənə şərabla alma verərəm, sən nə qəşəng oğlansan!

Oğlan doğrudan da çox qəşəng idi. Gözləri iki işıqlı ulduz kimi parıldayırdı. Onun islanmış qızılı saçlarından su damcılannırdısa da, ancaq saçları çox qəşəng, qıvrım saçlar idi. Onun rəngi soyuqdan göyərmiş və bütün bədəni əsirdisə də, amma özü balaca bir mələkə benzəyirdi. Əlində gözəl bir ox-yay var idi. Ancaq yağış onu korlamış və oxların rəngi getmişdi.

Qoca şair buxarının qabağında oturub uşağı öz dizinin üstündə əyləşdirdi. Onun islanmış saçlarının suyunu sıxdı, xirdaca əllərini öz əlinə aldı, isindirdi və onun üçün şirin şərab qaynatdı. Oğlan özüne gəldi, yanaqları qızardı; o yerə atılıb qoca şairin dövrəsində hərlənə-hərlənə oynamaya başladı.

Qoca şair:

- Sən nə şən oğlansan! – dedi. – Bəs sənin adın nədir?
- Amur – deyə oğlan cavab verdi. – Məgər sən məni tanımırsan? Bax, bu da mənim yayım. Mən ox atmağı bacarıram. Bir gör, hava sakitləşdi, ay işiq saçır!
- Sənin yayın xarab olub ki! – deyə qoca şair cavab verdi.
- Hayif ondan! – deyib oğlan yayını qaldırdı və onu gözdən keçirməyə başladı. – Bu ki, qurumuşdur, özünə də heç bir şey olmayıb; kirişi lap yaxşı tarım çəkilmişdir. Bu saat mən onu sına'yaram.



Oğlan bunu deyib yaya bir ox qoydu və qoca şairin düz ürəyinə nişan alıb atdı!

– Bax, görürsənmi, mənim yayım xarab olmayıb! – deyə oğlan çığırdı və bərkdən gülə-gülə qaçıb getdi.

Ay dəcəl oğlan! Onu öz otağına buraxan, onu mehribanlıqla qarşılıyb gözəl şəraba, əla almaya qonaq edən qoca şairə heç ox atarlamı?!

Mehriban şair yerə yıxılıb ağlayırdı: o, lap ürəyindən yaralanmışdı. Sonra o dedi:


– Vay, bu Amur nə dəcəl oğlanmış! Mən onun barəsində bütün yaxşı uşaqlara danışaram ki, onlar həmişə Amurdan uzaq qaçınalar və onunla oynamasınlar, yoxsa onları da incidər!

Qoca şairin Amur barəsindəki sözlərini eşidən bütün yaxşı uşaqlar, – oğlanlar da, qızlar da dəcəl Amurdan çəkinməyə başladılar. Amma Amur yenə də onların hamisini aldatdı, – o yaman hiyləgər idi!

Tələbələr mühazirədən qayıtdıqda, o da onların yanına qaçıb, qoltuğunda bir kitab, əynində qara syurtuk olduğundan, onu heç kəs tanımır! Hamı elə bilir ki, o da tələbədir, onun qoluna girib gedirlər, amma o hamının sinəsinə öz oxunu atır.

Gənc qızlar keşisin yanına dərsə getdikdə və ya kilsədə durduqda, Amur da onların yanını kəsdirir; həmişə adamları pusur! Gah elə olur ki, teatrda böyük çilçırığın içində girir, oradan parlaq alov saça-saça yanır; adamlar əvvəl elə bilirlər ki, bu lampadır, amma sonra başqa şey olduğunu duyurlar. O, həm kralın bağçasında, həm də şəhər bürcünün üzərində yüyür. Bir dəfə o sənin atanın və ananın düz ürəklərindən öz oxu ilə vurmuşdur. Onlardan soruş, bunu sənə danışarlar.

Bəli! Bu Amur, yaman oğlandır, heç vaxt ona baş qoşma! O, hamının dalınca düşür. Bir işə bax ha, bir dəfə o hətta sənin qoca nənəni də öz oxu ilə vurmuşdur. Bu, çoxdan olub keçmişdir, amma nənən bunu heç bir vaxt yadından çıxarmayacaqdır! Vay! Dəcəl Amur! Amma indi daha sən bilirsən ki, o dəcəl oğlandır.



## ÇOBANYASTIĞI

Bir qulaq asın, görün sizə nə danışacağam. Şəhərin kənarında, yolun lap qırağında bir bağ var idi. Yəqin ki, sən o bağı görmüsən? Bağın qabağında kiçik bir bağça və çiçəklilik var idi, bunların dövrəsinə taxtadan rəngli bir barı çəkilmişdi.

Bağın yaxınlığında, arxın lap qırağında, yumşaq yaşıł otların içində xırdaca bir çobanyastığı çiçəyi bitmişdi. Günəşin şüaları yaraşıqlı bağ çiçəkləri kimi, onu da isındırır və oxşayırıdı. Bizim çobanyastığı çiçəyi də hər gün nədir, lap hər saat boy atıb böyüdü. Bir səhər onun göz qamaşdırın xırdaca ağ ləçəkləri açılıb onun günəşə bənzər sarı dairəciyini şüa kimi dövrəyə aldı. Çobanyastığının heç vecinə də gəlmirdi ki, onu qalın otların arasında heç kəs görmür və o belə adı və gözə görünməz bir çiçəkdir, – yox, o hər şeydən razı idi. Çiçək, üzünü günəşə sarı çevirib ona tamaşa etməkdən ləzzət alır və hardasa göyün uca qatlarında ötən torağayı nəgmələrini dinləyirdi.

Çobanyastığı çiçəyi elə sevinirdi ki, guya böyük bir bayramdır, – amma əslində, eləcə, bazar ertəsi idi; bütün uşaqlar məktəbdə oturub dərs öyrənirdilər. Bizim çobanyastığı çiçəyi də öz yaşıł saplaşının üstündə oturub parlaq günəşdən, dövrəsindəki hər bir şeydən dərs alır və düşünürdü ki, Allah hər bir şeyi nə gözəl yaratmışdır. Çobanyastığına elə gəlirdi ki, elə torağay da onun duyduğu barədə belə aydın və gözəl nəgmələr oxuyur. Çobanyastığı uçmaqda və ötməkdə olan xoşbəxt quşcuğaza dərin bir məhəbbətlə tamaşa edirdi. Amma çiçək özü uça bilmədiyi və nəgmə oxuya bilmədiyi üçün, heç də qəm çəkmirdi. O düşünürdü ki, "Axı mən də görürəm, eşidirəm! Günəş mənə işiq


saçı, yumşaq külək məni öpür. Ah, mənə nə çox şey qismət olmuşdur!"

Barının o tərəfində çoxlu dikbaş və lovğa çiçəklər bitmişdi. Onların ətri nə qədər az idisə, lovgalıqları bir o qədər çox idi. Şəqayıq çiçəkləri özlərini şişirdir, qızıl gülərdən iri olmaq istəyirdilər. Amma iş heç də irilikdə deyildir. Hamisindan alabəzək olan lalələrdi. Onlar bunu çox yaxşı bilirdilər və özlərini bacardıqca dik tutmaq isteyirdilər ki, daha çox gözə görünsünlər. Onların heç biri barının o tayında bitmiş xırdaca çobanyastığı çiçəyini saymırıldılar. Amma çobanyastığı tez-tez onlara sarı boylanıb baxır və belə düşünürdü: "Onlar nə yaraşıqlı, nə qəşəngdir! Əlbəttə, gözəl quş onlara qonaq gələcəkdir! Allaha şükür olsun ki, mən onlara belə yaxın bir yerdə bitmişəm və bütün bu gözəllikləri görürəm!". Çobanyastığı elə bunları düşünürdü ki, birdən torağay "Pırrr" – eləyib birbaş aşağı endi... Amma bağın içində, şəqayıq və lalə çiçəklərinin yanına yox, birbaş otların üstünə, sadəcə çobanyastığı çiçəyinin yanına qondu. Çobanyastığı sevindiyindən özünü elə itirdi ki, heç bilmədi nə düşünsün.

Quşcuğaz çobanyastığı çiçəyinin dövrəsində atılıb-düşərək, belə oxuyurdu: "Ay, nə yumşaq otdur! Bu gümüşü paltarlı, qızılı dairəcikli çiçək nə gözəldir!"

Çobanyastığı çiçəyinin sarı dairəciyi doğrudan da, qızıl kimi parıldayıv və gözqamaşdırın ağ ləçəkcikləri gümüşü rəngə calırdı.

Çobanyastığı çiçəyi elə xoşbəxt, elə şad idi ki, heç deyiləsi deyil. Quşcuğaz onu öpdü, ona bir gözəl nəgmə oxudu, yenə də mavi göylərə ucaldı. Aradan düz on beş dəqiqə keçəndən sonra, çobanyastığı çiçəyi özünə gəldi. O, utanmış, amma ürəkdən çox razı qalmış bir halda bağdakı çiçəklərə sarı baxdı, – axı onlar çobanyastığı çiçəyinə necə bir xoşbəxtlik, necə bir şərəf qismət olduğunu görmüşdülər; əlbəttə, bunun qiymətini heç kəs onlardan yaxşı bilməzdi. Amma lalələr bir az da artıq lovgalınlardır və inciyib acıqlandıqlarından qızardılar, yekəbaş şəqayıq çiçəkləri isə, özlərini şişirdilər. Nə yaxşı onlar danışa bilmirdilər, yoxsa çobanyastığına yaman döşəyəcəkdilər. Yazılıq çobanyastığı



haman saat başa düşdü ki, onların kefleri pozulmuşdur və ürək-dən onlara acıdı.

Bu vaxt bağın içində bir qız göründü, onun əlində parıldayan bir bıçaq var idi. Qız lalə çiçəklərinin yanına gəlib onları bir-bir kəsməyə başladı. Çobanyastığı çıçəyi heyifsiləndi: "Ay aman! Daha onların işi bitdi!". Qız çıçəkləri dərib getdi, çobanyastığı isə, sevindi ki, barının bu tayında, otların içində bitmişdir və burada onu heç kim görmür. O öz bəxtinə şükür etdi, gün batanda isə, ləçəkciklərini yığıb yatdı. Bütün gecəni yuxuda günəşi və xirdaca quşcuğazı gördü.

Səhər çobanyastığı çıçəyi öz ləçəklərini açıb, onları əl kimi havaya və işığa sarı uzatdıqda, yenə torağayın səsini eşitdi: quşcuğaz ötürdü, – amma elə qəmli ötürdü ki! Yaziq quş tələyə düşmüşdü və indi açıq pəncərədən asılmış bir qəfəsin içində idi. Torağay yamyaşıl çöllərin, çəmənlərin üzərində uçmağın ləz-zətindən, qanadlanıb göylərin bir qatına ucalmağın fərəhindən, dadından nəgmə oxuyurdu. Yaziq quşcuğazın xirdaca ürəyi çox dərdli, çox kədərli idi, – axı o əsir idi!

Çobanyastığı əsir quşa ürəkdən kömək etmək istəyirdi, amma necə etsin? Dövrəsindəki gözəllik, günəşin isindirməsi, öz ağ ləçəklərinin parıldaması, çıçəyin heç gözündə deyildi. O ancaq yaziq quşcuğaz barəsində düşünür və ona heç cür kömək edə bilmədiyindən dərd çəkirdi.

Birdən bağçadan iki oğlan çıktı. Onların birinin əlində, lalələri kəsən qızın əlində olduğu kimi, iri və iti bir bıçaq var idi. Oğlanlar düz çobanyastığı çıçəyinə sarı yönəldilər; çıçək heç başa düşə bilmirdi ki, burada onlara nə lazımdır?

– Bax, buradan biz öz torağayımız üçün bir parça otlu torpaq kəsib apara bilərik! – deyə oğlanlardan biri bıçağını yerə soxub dördbucaq bir otlu torpaq parçası kəsməyə başladı. Çobanyastığı çıçəyi də bu torpaq parçasının lap ortasında idi.

– Çiçəyi qopar! – deyə o biri oğlan dilləndi; çobanyastığı çıçəyinin qorxudan lap ürəyi düşdü: onu qoparsalar, ölüb gedəcəkdi, – axı o yaşamaq istəyirdi ki, qəfəsə – yaziq əsir quşun yanına girə bilsin!

– Yox, yaxşısı budur qoy qalsın, – deyə birinci oğlan cavab verdi. – Belə daha da gözəldir.

Beləliklə çobanyastığı çıçəyi qəfəsin içinə, torağayın yanına girə bildi.

Yaziq quşcuğaz ucadan oxuya-oxuya öz əsirliyindən şikayetətlənir, o yan-bu yana çırpınıb özünü qəfəsin dəmir millərinə vururdu. Yaziq çobanyastığı danışmaq bilmirdi, nə qədər çox isteyirdisə də, ancaq bircə sözlə də quşun könlünü ala bilmirdi! Səhər bu cür gəlib keçdi.

– Burada su yoxdur! – deyə torağay şikayetətlənirdi. – Onlar mənim üçün su qoymağı unudublar. Mənim boğazım quruyub. Od içində yanıram. Bədənim ucunur. Of, nəfəsim tutulur! Mən ölməliyəm, mən günəşin işığından, yaşıl otlardan və Allahın bütün dünyasından ayrılmalı olacağam!

Torağay azacıq sərinlənmək üçün, dimdiyini nəm və sərin torpağa soxdu. Bu zaman o, çobanyastığı çıçəyini gördü, ona baş əydi, onu öpdü və dedi:

F. Köçərli adına.

Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI

INV. № 1358

— Yaziqçıçəkciyəz, sən də burada solub gedəcəksən! Azadlıqda mənim ixtiyarımda olan bütün dünyanın əvəzinə onlar mənə bir səni, bir də bu bir qarış yaşıl otlu torpağı vermişlər. Burada hər bir ot mənim üçün yaşıl bir ağaç, sənin hər bir ləçəyin ətirli bir çiçək olmalıdır! Heyhat! Siz mənə yalnız nələrin əlimdən alındığını xatırladırsınız!

“Of, mən onun könlünü nə ilə alım!” — deyə çobanyastığı düşündü. Amma heç bircə yarpağını da tərpədə bilmədi. Bunun əvəzində isə, onun zərif ləçəkcikləri həmişəkindən daha da artıq ətir saçmağa başladı. Bunu torağay da duydu. O, susuzluqdan üzümüşdəsə də, ancaq çobanyastığına toxunmurdu. Yalnız bütün otları qırıp qurtarmışdı.

Budur, axşam da oldu. Amma yaziq quşcuğaza heç kəs su gətirib gəlmədi. Onda quşcuğaz öz gözəl qanadcıqlarını salladı, onları qıç olmuş kimi, bir neçə dəfə titrətdi və bir neçə dəfə şikayətlə civildədi:


— Su! Su!

Sonra onun xirdaca başı yana əyildi və qəmdən, əziyyətdən ürəkciyəzi parçalandı.

Çobanyastığı dünənki kimi öz ləçəklərini yiğisdirib yata bilmədi: o da qəmgin və xəstələnmiş bir halda başını aşağı salladı.

Oğlanlar yalnız ertəsi gün səhər gəlib çıxdılar. Torağayı ölmüş görüb acı-acı ağladılar. Sonra ona xirdaca bir qəbir qazıb çiçəklərlə bəzədilər, ölmüş torağayı qəşəng qırmızı bir qutuya qoydular, — onu padşaha layiq bir şəkildə basdırmaq istəyirdilər. Yaziq quşcuğaz! Nə qədər ki sağ idi və nəgmə oxuyurdu, onu yaddan çıxarmışdilar, — onu qəfəsə salmışdilar və susuzluqdan əzab çəkdirmişdilər, — amma indi onu dəbdəbə ilə basdırmaq istəyir, onun üçün acı göz yaşları tökürdülər!

Üzərində çobanyastığı olan torpaq parçasını tozlu yolun üstünə atdilar. Yaziq torağayı hər halda hamidan çox sevən və onun könlünü almağı ürəkdən arzulayan yaziq çiçəyi heç kəs düşünmədi.



## HOMERİN QƏBRİNDƏ BİTMİŞ GÜL

**S**ərq şerində bülbülin gülə məhəbbəti tərənnüm edilir: sakit ulduzlu gecələrdə qanadlı nəgməkarın sevgi mahniları ətirli gülə doğru uçub gedir.

Izmirin yaxınlığında, dövrəsinə uca çınar ağacları əkilmiş bir yoluñ kənarında çiçəklənmiş bir qızılgül kolu gördüm. Onun yanından yüklü dəvələr uzun boyunlarını qürurla dik tutub müqəddəs torpaqda yönəmsiz bir halda addımlaya-addımlaya keçib gedirdi. Çınarların budaqları arasında çöl göyərçinləri yuva qurmuşdu. Onların qanadları günəşin şüaları altında sədəf kimi parıldayıb rəngdən-rəngə çalırdı.

Bu qızılgül kolunda bir gül çox qəşəng idi. Bülbül məhəbbət iztirabları ilə dolu nəgmələrini haman bu gülə oxuyurdu. Gül isə susurdu, — onun ləçəkləri üzərində bülbülin halına qaldığını göstərən göz yaşı kimi bircə damcı şəh də parıldamırdı, — gül budaqlarla bərabər kolun altındakı daşa sarı əyilmişdi.

Gül deyirdi ki: — Burada dünya nəgməkarlarının ən böyüyü yatır! Mən yalnız onun qəbri üzərində ətir saçacağam, tufan məni qopardıqda, ləçəklərimi yalnız onun üzərinə səpəcəyəm. “İliada” yaradıcısı toza dönüb torpağa qarışmış və bu torpaqdan mən bitmişəm! Mən Homerin qəbrində bitmiş bir güləm. Mən o qədər müqəddəsəm ki, miskin bir bülbül üçün açılmaq mənə yaraşmaz!

Ancaq bülbül o qədər oxudu, oxudu ki, axır oldu.

Sarban, yüklü dəvələri və qara qulları qovub aparırdı. Onun kiçik oğlu ölmüş quşu tapıb, bu xirdaca nəgməkarı böyük Homerin qəbrində basıldı. O qəbrin üzərində küləyin yellədiyi

1838 gül yırğalanırdı.



Axşam oldu; gül öz ləçəklərini yumub yatdı. O, yuxuda işıqlı, günəşli bir gün gördü; bir yiğin yadelli firənglər Homerin qəbrini ziyarətə gəlmış dilər. Onların içərisində dumanlar və şimal fəcri ölkəsindən gəlmış bənəgəməkar da vardı. O, haman qızılgülü dərdi, kitabın arasına qoyub özü qüssədən soldu, nəgməkar isə evinə qayıdır kitabi açdı və dedi:

— Bu gül Homerin qəbrindəndir!

Gül bunu yuxuda görmüşdü. Gül yuxudan ayılıb şiddətlə yaxınlaşmış boyunlarının ardına yavaşcadan üfürməyə başlayır. O küləkdən çırpındı və onun ləçəklərindən bir damcı şəh Homerin üfürdükçə, uşaqların başları aşağı sallanır. Amma bu, uşaqları qəbrinə düşdü. Sonra günəş ucaldı və qızılgül açılıb əvvəlkindən ağrımır, — axı Ole-Lukoye onlara pislik etmək istəmir. O istəyir də yaraşıqlı oldu, — gün yaman isti idi; axı gül öz isti Asiyasının ki, uşaqlar rahatlansınlar. Onlar isə yataqlarına girməyincə, rahat tərk etməmişdi.


Birdən addım səsləri eşidildi. Gülün yuxuda gördüyü yadellər mağa başlayır. firənglər və onlarla birlikdə şimalda doğulmuş bir şair də gəlit

Haman gülü dərdi, onun təravətli dodaqlarından ödülerinin qırığında oturur. O, haman gülü özü ilə bərabər dumanlar və şimal fəcri ölkəsinə apardı ipək kaftan var. Ancaq bu kaftanın nə rəngdə olduğunu demək yuxuda eşidir:

— Bu qızılgül, Homerin qəbrindəndir!

Axşam oldu; gül öz ləçəklərini yumub yatdı. O, yuxuda işıqlı, günəşli bir gün gördü; bir yiğin yadelli firənglər Homerin qəbrini ziyarətə gəlmış dilər. Onların içərisində dumanlar və şimal fəcri ölkəsindən gəlmış bənəgəməkar da vardı. O, haman qızılgülü dərdi, kitabın arasına qoyub özü qüssədən soldu, nəgməkar isə evinə qayıdır kitabi açdı və dedi:

— Bu gül Homerin qəbrindəndir!



## OLE-LUKOYE!<sup>1</sup>

Dünyada heç kəs Ole-Lukoye qədər nağıl bilmir. O, nağıl danışmaqdə yaman ustadir!

Axşamlar, uşaqlar stolun arxasında və ya xırdaca skamyalarda rahat oturduqları zaman, Ole-Lukoye gəlib çıxır. O, ayaq ilə bərabər dönyanın başlarına ancaq corab geyib səssizcə pillələri qalxır, sonra yavaşça qa bir yerinə, öz uzaq qapını açır və uşaqların gözlərinə şirin süd səpir, — onun əlində olğusinə apardı. Kitabın səhifələri arasında sıxlılmış gül, qəmər xırdaca bir şirinqə var, bu şirinqə südü incə bir fəvvərə kimi vurur. Onda uşaqların kirpikləri bir-birinə yapışmağa başlayır və onlar daha Oleni görə bilmirlər. O isə arxadan gizlincə onlara

olmazlar. Uşaqlar sakitləşən kimi o, öz nağıllarını onlara danış-

Bəli, budur, uşaqlar yatdır, Ole-Lukoye də onların çarpayıçıxdı. O, haman gülü dərdi, onun təravətli dodaqlarından ödülerinin qırığında oturur. O çox qəşəng geyinmişdir — əynində və gülü özü ilə bərabər dumanlar və şimal fəcri ölkəsinə apardı ipək kaftan var. Ancaq bu kaftanın nə rəngdə olduğunu demək iki çətir var, bunlardan biri şəkillidir. Bu çətiri Ole yaxşı uşaqların üstünə açır, onda uşaqlar bütün gecəuzunu maraqlı nağılları yuxuda görürərlər. O biri çətir lap sadə və salyadır. Ole bu çətiri pis uşaqların üstünə açır. Onlar da bütün gecəni kötük kimi yatıb

qalırlar. Səhər də belə məlum olur ki, onlar yuxuda heç bir şey  
görməyiblər!

İndi gəlin qulaq asaq, görək Ole-Lukoye düz bir həftə Yalmar adlı bir uşağın yanına gəlib, hər axşam ona necə nağıllar danışmışdır. O, haman uşağa düz yeddi nağıl danışmışdır, axı bir həftədə yeddi gün var.

BAZAR ERTESİ

Ole-Lukoye Yalmarı yatağına uzandırıb dedi: – Bax belə!  
İndi hər şeydən əvvəl mən otağı bəzəyim!

Budur, otağın içində dibçəklərdəki bütün çiçəklər bircə anda böyüüb yekə ağac oldular və öz uzun budaqlarını lap tavana qədər uzatdılar. Otaq dönüb qəşəng bir köşk oldu. Ağacların budaqları çiçəklərlə doldu. Çiçəklərin hər biri gözəllikdə və ətirdə qızılgüldən geri qalmazdı, onların dadı isə (əgər onları dadmaq istəyən olsaydı), mürəbbədən də şirin idi. Meyvələri isə, qızıl kimi parıldayırdı. Bunlardan başqa, ağaclarla yumru kökələr də vardı. Onların içində o qədər kişmiş doldurmuşdular ki, az qalırkı partlasınlar. Bunlar lap möcüzə kimi idi! Amma birdən Yalmarın dərs kitabları olan stol siyirməsindən bərk zərtlişlər eşidildi.

– Orada nə olmuşdur? – deyə Ole-Lukoye stola yaxınlaşdı və siyirməni açdı.

Belə məlum oldu ki, orada şaqqıltı və cırıltı qoparan aspid yazı taxtası imiş. Onun üstündə yazılmış məsələdə bir səhv varmış və bütün rəqəmlər hərə bir tərəfə qaçıb dağılmaq istəyirmiş. İpdən asılmış qrifel isə xirdaca bir it kimi hoppanır, atılıb-düşürdü: o can-başla işə kömək etmək istəyirdi, amma əlindən heç bir şey gəlmirdi. Yalmarın dəftərindən də şikayətli zarılıtlar gelirdi; onları eşidəndə, adamı qorxu basırdı. Bu dəftərin hər bir səhifəsində sətrin başında yan-yana iri və xırda hərflər vardı. Bunlar hamısı çox qəşəng idi. Bunlar nümunə üçün yazılmış

hərflər idi. Bunların yanında isə, özlərini onlar kimi gözəl sayan başqa hərflər də düzülmüşdü. Bunları Yalmar özü yazmışdı. Bu hərflər altlarından karandaşla çəkilmiş xəttin üzərində dümdüz durmaq əvəzinə, lap onun üstünə yıxılırdılar.

Nümunə üçün yazılmış hərflər onları öyrədib deyirdilər: – Bax, belə durmaq lazımdır! Bax belə, – azacıq sağ tərəfə əyilmək lazımdır!

Yalmarın yazdığı hərflər isə, onlara belə cavab verirdilər:

– Vay, elə biz də istəyirik ki, elə duraq, amma bacarmırıq!  
Biz yaman kifirik!

— Sizi bir qədər çəkib düzəltmək lazımdır! — deyə Ole-Lukoye dilləndi.

— Vay, yox, yox! — deyə hərflər çığırışdır və haman saat özlərini düzəldilər, lap qəşəng oldular!

– Hə, indi bizim nağıl danışmağa vaxtımız yoxdur! – deyə Ole-Lukoye sözünə davam etdi. – Gəlin məşq edək! Bir-iki! Bir-iki!

O, Yalmarın hərflərini elə yaxşı hazırladı ki, onlar indi düzgün və səliqə ilə durmuşdular, – yalnız nümunə üçün yazılmış hərflər belə dura bilər. Amma Ole-Lukoye çıxıb getdikdən sonra Yalmar səhər yuxudan oyandı, hərflər yenə əvvəlki kimi kifir idilər.

## ÇƏRSƏNBƏ AXSAMı

Yalmar yerinə gircək, Ole-Lukoye öz sehrli şırınqasını mebelə toxunduran kimi, otaqdakı bütün əşyalar, – tüpürcəkqəbindən başqa əşyaların bir-birilə danışmağa başladı. Tüpürcək-qabı dinmirdi və öz-özlüyündə o biri şeylərin belə yüngül xasiyyətli olmalarına acığı tuturdu. Axı heç belə də şey olarmı ki, elə nəmişə yalnız öz barəndə düşünəsən, danışasan, amma fağır-fağır bir küncdə durub özünə tüpürməyə icazə verən tüpürcək-qabını heç saymayasan?!

Kamodun üstündə divardan zər çərçivəli böyük bir şəkil asıl- əlində şəkərdən hazırlanmış gözəl bir donuz balasına oxşar kon-  
mişdi. Burada gözəl bir yerin mənzərəsi çəkilmişdi: uca, qoca fetlər vardı, – şirniyyat satan arvaddan belə konfetləri tək-tək  
ağaclar, otlar, çiçəklər və yaraşıqlı sarayların yanından harasa, tapıb almaq olar. Yalmar, sarayların yanından üzüb keçərkən,  
uzaqlara, meşənin arxasına axıb gedən və ucsuz-bucaqsız dənizə əlini uzadıb konfeti tutur, amma şahzadə qız onu əlindən burax-  
qovuşan geniş bir çay.

Ole-Lukoye sehrli şırınqasını bu şəklə toxundurdu və orada böyük parça, şahzadə qızı isə kiçik parça qalırdı. Bütün sarayla-  
çəkilmiş quşlar nəğmə oxumağa başladılar, ağacların budaqları rın qabağında xirdaca şahzadələr keşikdə durmuşdular, onlar qızıl  
tərpəşdi, buludlar göy üzündə axışdılar: hətta onların kölgələri- qılınlarını çəkib Yalmara salam verirdilər; onun başına kişmiş və  
nin şəkil üzərində necə hərəkət etdiyi də görünürdü. qalay əsgərlər yağıdırırdılar, – bunlar, əlbəttə, əsl şahzadələr idi!

Sonra Ole, Yalmarı şəklin asıldığını yerə qaldırdı və oğlan da ayaqlarını yumşaq otların içində qoydu. Ağacların yarpaqları ara- üzüb keçirdi... O, dayəsinin yaşadığı şəhərdən də üzüb keçdi.  
sindan süzülüb düşən günəş işığının altında o, çaya sarı qaçırdı; Yalmari körpəliyindən haman dayə saxlayıb böyütmüşdü və o,  
çayın qıraqında suda yırğalanmaqdə olan xirdaca qayıga mindi. Yalmari yaman çox istəyirdi. İndi, budur, Yalmar onu gördü:  
Qayıq qırmızı və ağ rənglərlə boyanmışdı, onun yelkənləri isə dayə ona baş əyir, əlini yelləyir və bir zaman özü qoşub,  
gümüş kimi parıldayırdı. Başlarına qızıl taclar taxılmış, boyun-

-Yalmara göndərdiyi bu təsirli nəğməni ona oxuyurdu:

Mən burdayam, ürəyim qalib sənin yanında.  
Ay Yalmarcan, ay mənim əziz, istəkli oğlum!  
Axı sənin dəyirmi alnından, yanağından,  
Dodağından öpərdim, balacan, qurban olum!  
Sənin ilk sözlərini eşitdim dil açanda,  
Ürəyim qəmlə doldu səndən ayrılanda mən...  
Allah saxlasın səni hər dərddən, hər bələdan,  
Sən işıqlı cənnətdən gəlmış şüx bir mələksən!..

Gümüş və qızıl pulcuqlu qəribə balıqlar qayığın dalınca üzə-  
üzə gəlir, gah baş vurur, gah da sudan hoppanıb yenə şappıltı ilə  
suya düşürdü. İrili-xirdalı qırmızı və göy rəngli quşlar bir-biri-  
nin iki uzun cərgədə qatarlaşaraq Yalmarin ardınca uçub gəlirdi;  
ağcaqanadlar bir-birini itələyir, may böcəkləri isə vizildaşırdı;  
“viz, viz!”. Onlar hamısı Yalmari ötürmək istəyirdilər, hər biri dədiq edirdilər, elə bil ki, Ole onlara da nağıl danışındı.  
onun üçün bir nağıl hazırlamışdı.

Bəli, bax, buna deyərlər qayıqda üzmək!

Meşələr gah qalınlaşır və qaranlıqlaşır, gah da üzərinə günəş  
ışığı düşmüş və hər yeri çiçəklərlə dolu ən qəşəng bağlara bən-  
zeyirdi. Çayın kənarlarında böyük, billur və mərmər saraylar  
ucalırdı, bu sarayların evvanlarında şahzadə qızlar durmuşdular, -şəhididir. Ole-Lukoye pəncərəni açdıqda, belə məlum oldu ki, su  
- bunlar hamısı Yalmarin tanıdığı ve onlarla tez-tez oynadığı həncərənin içində qədər qalxmışdır. Yekə bir göl əmələ gəlmış-  
qızlar idi, - onlar əllərini Yalmara uzadırdılar. Hər birinin sağdır! Amma evin lap qabağında gözəl bir gəmi lövbər salmışdır.

## ÇƏRŞƏNBƏ

Amma yağış ay yağır ha! Yalmar onun səsini lap yuxuda da  
-şəhididir. Ole-Lukoye pəncərəni açdıqda, belə məlum oldu ki, su  
- bunlar hamısı Yalmarin tanıdığı ve onlarla tez-tez oynadığı həncərənin içində qədər qalxmışdır. Yekə bir göl əmələ gəlmış-  
qızlar idi, - onlar əllərini Yalmara uzadırdılar. Hər birinin sağdır! Amma evin lap qabağında gözəl bir gəmi lövbər salmışdır.

– Yalmar, səyahətə çıxmaq istəyirsənmi? – deyə Ole soruşdu. – Gecə, yad ölkələri gəzərsən, səhər üçün yenə evdə olarsan!

İndi budur, Yalmar, əynində bazar günləri geydiyi paltar, birdən-birə özünü gözəl bir gəminin içində gördü. Hava haman saat açıldı. Gəmi, şəhərin küçələrilə üzüb kilsənin yanından keçdi, – hər tərəf başdan-başa yekə bir göl olmuşdu. Axır gəmi, üzə-üzə o qədər uzaqlaşdı ki, yer gözdən itdi. Göylərin uca qatında bir qatar durna uçurdu. Onlar da öz vətənlərindən ayrılib uzaq isti ölkələrə gedirdilər. Onlar bir-birinin ardınca iki uzun cərgədə qatarlaşaraq uçurdular. Durnalar indi xeyli vaxt idi ki, yola çıxmışdilar. Onlardan biri bərk yorulmuşdu, qanadları demək olar ki, sözünə baxmırı. O, hamidan dala qalmışdı; sonra daha da dalda qalıb qanadlarını sallaya-sallaya, get-gedə lap aşağı enməyə başladı. Budur, o, qanadlarını bir-iki dəfə də yellədi, amma... boş yerə! Bir azdan sonra o, gəminin dor ağacına toxundu, iplərdən sürüşə-sürüşə, tappilti ilə gəminin göyərtəsinə düdü.

Gəmi şagirdi onu götürüb hinduşkaların, ördəklərin və toyuqların yanına hinə saldı. Yaziq durna durub qəmgin-qəmgin yan-yörəsinə baxırdı.

– Bir buna bax ha, – deyə toyuqlar qaqqıldıasdılar.

Hind xoruzu var gücü ilə özünü şışirdib durnadan soruşdu ki, o kimdir? Ördəklər isə, geri çəkilə-çəkilə, bir-birini itələyə-itələyə qıgıldıasdılar: “Ax-maq! Ax-maq!”.

Durna onlara isti Afrikadan, piramidalardan və səhrada vəhşi atlar kimi bərk qaçan dəvəquşlarından danışdı. Amma ördəklər heç bir şey başa düşmənilər, yenə də bir-birini itələyə-itələyə qıgıldıasdılar:

– Dündürmü, o axmaqdır?

– Əlbəttə axmaqdır! – deyə hind xoruzu onların sözünü təsdiq etdi və acığından özünü şışirdib nə isə kəkələdi.

Onda durna susub öz Afrikası barəsində düşünməyə başladı.

– Sizin nə qəribə incə ayaqlarınız var! – deyə hind xoruzu dilləndi. – Onların arşını neçəyədir?

– Qığ! Qığ! Qığ! – deyə gülünc ördəklər qıgıldıasdılar; amma durna bunların hamısını qulaqardına vurdu.

Hind xoruzu durnaya dedi: – Siz də bizə qoşulub gülə bilərdiniz! Amma mən yaman tutarlı söz dedim ha! – deyə o əlavə etdi. – Yoxsa siz zarafat başa düşmürsünüz? Nə kütbeyinsiz! Nə olar ki, biz onsuz da əylənərik! – deyə o yenə nə isə kəkələdi.

Toyuqlar qaqqıldıasdılar, ördəklər də qıgıldıasdılar: onlar üçün bu yaman gülməli idi.

Amma Yalmar hinə yaxınlaşış qapısını açdı, durnanı işarə ilə öz yanına çağırıldı, durna hoppanıb onun yanına – göyərtəyə çıxdı, – durna daha dincəlib rahatlanmışdı. Budur, durna Yalma-ra razılıq edirmiş kimi baş əydi, sonra enli qanadlarını açıb isti ölkələrə sarı uçdu. Toyuqlar yenə qaqqıldıasdılar, ördəklər qıgıldıasdılar, hind xoruzu isə, özünü elə tox tutdu ki, pipiyi qıpçırmızı oldu.

– Sabah sizdən şorba bişirəcəklər, – deyə Yalmar öz çarpaçısında yuxudan ayıldı.

O, Ole-Lukoye ilə birlikdə bu gecə çox gözəl səyahət etmişdi.

## CÜMƏ AXŞAMI

Ole-Lukoye dedi:

– Bilirsənmi nə var? Amma qorxma ha! Bu saat sənə bir siçan göstərəcəyəm! – Doğrudan da onun əlində çox qəşəng bir cıqqılı siçan var idi. – Bu siçan səni toya çağırmağa gəlmüşdir: bu gecə iki siçan toy etmək istəyir. Onlar döşəmənin altında, sənin ananın ambarında yaşayırlar. Deyirlər ki, ora çox gözəl mənzildir!

– Bəs mən döşəmədəki dəlikdən içəri necə keçə bilərəm? – deyə Yalmar soruşdu.

– O mənim boynuma! – deyə Ole-Lukoye cavab verdi. – Mən səni lap bapbalaca edərəm.

O öz sehrli şirinqasını Yalmara toxunduran kimi, birdən-birə kiçilməyə başladı və o qədər kiçildi ki, lap barmaqboylu uşaq boyda oldu.

– Ole-Lukoye ona dedi:

– Qalay əsgərciyin mundirini alıb geyə bilərsən. Elə bilirom ki, o sənin əyninə yaxşı gələr. Qalay əsgərciyi mundiri geyib toyu getmək nə yaxşıdır!

– Cox yaxşı! – deyə Yalmar razılaşdı və mundiri əyninə geydikdən sonra, ən yaxşı qalay əsgərciyiə bənzədi.

Cıqqılı siçan Yalmara dedi:

– Zəhmət olmasa, ananızın oymağının içində əyləşin. Mən sizi sürüb aparacağam.

– Yəqin ki, sizə cox zəhmət olmaz?! – deyə Yalmar cavab verdi.

Beləliklə onlar siçanların toyuna getdilər.

Onlar siçanların döşəmədə açdıqları dəlikdən içəri girib əvvəlcə uzun bir dəhlizə keçdilər, bura o qədər dar idi ki, yalnız oymağın içində buradan keçmək olardı. Dəhliz, işildayan çürütülərin işığında apaydın idi.

– Buradan nə yaxşı qoxu gəlir, elə deyilmə? – deyə Yalmar aparan siçan ondan soruşdu. – Bütün dəhlizə piy sürtülmüşdür! Bundan yaxşı nə ola bilər!

Axır onlar gəlib toy məclisi keçirilən zala çatdılar. Sağ tərəfdə xanım siçanlar durub bir-birilə piçıldışır və gülüşür-dülər, sol tərəfdə isə, siçan bəylər durub xirdaca pəncələri ilə bığlarını bururdular, ortaqlıqda isə içi ovulub yeyilmiş qırmızı kimi deyil. Sənin bacının, əyninə matros libası geymiş German pendir parçasının üstündə bəylə gəlin oturub hamının gözü qadlı böyük oyuncaq Berta adlı gəlinciklə evlənmək istəyir. bağında dalbadal öpüşürdülər. Nə olar ki, axı onlar daha bir-birinə nişanlanmışdır, indi isə evlənirdilər.

Qonaqlar da elə hey gəlirdilər. Axır o qədər basıraq oldu ki, xoşbəxt bəylə gəlini itələyə-itələyə lap qapının ağızına apardılar, belə ki, daha nə içəri girmək, nə də eşiye çıxmaq olardı. Zala da dəhliz kimi başdan-başa piy sürtmüştülər. Yeməyə heç bir şey yox idi, şirni yerinə qonaqlara noxud dənələri gətirdilər. Bulaların hər birinin üzərinə bəylə gəlinin qohumlarından biri, onların adlarını, yəni əlbəttə ki, hər bir adın baş hərfini naxışlaşmışdı. Bəli, bu lap qəribə şey idi!

Bütün siçanlar təsdiq etdilər ki, toy lap gözəl toydur, vaxtları cox xoş keçdi.

Yalmar evlərinə qayıtdı. O da belə gözəl bir məclis də olmuşdu. Amma qalay əsgərciyin mundirini geydiyi üçün o yaman büzüşmüdü.

## CÜMƏ

Ole-Lukoye dedi:

– Heç inanmalı deyil ki, nə qədər yaşlı adam məni öz yanına çəkməyə can atır! Ən cox o adamlar çalışır ki, nə isə pis işlər görüblər. Onlar mənə deyirlər ki: “Ay əziz, mehriban Ole, biz heç gözlərimizi yuma bilmirik; bütün gecəni yerimizdə uzanıb yuxusuz qalırıq və gördüyüümüz pis işlər bizim dövrəmizi alır: murdar cinlər kimi çarpayımızın yanında oturub bizim üstümüzə qaynar su çiləyirlər. Ay Ole, heç olmasa gəl, onları qov ki, biz yaxşıca yata bilək. Biz bunun əvəzində sənə cox yaxşı mükafat verərik! – deyə onlar dərindən ah çəkirlər. – Di, gecən xeyrə qalsın, Ole! Pullar pəncərədədir!”. Ancaq mən pul ilə heç kimin yanına getmirəm, – deyə Ole-Lukoye sözlərini qurtardı.

– Bu gecə biz nə edəcəyik? – deyə Yalmar soruşdu.

– Yenə toyu getmək istəyirsənmi? Amma bu toy dünənki toy bığlarını bururdular, ortaqlıqda isə içi ovulub yeyilmiş qırmızı kimi deyil. Sənin bacının, əyninə matros libası geymiş German pendir parçasının üstündə bəylə gəlin oturub hamının gözü qadlı böyük oyuncaq Berta adlı gəlinciklə evlənmək istəyir. Bundan başqa, bu gün Bertanın anadan olan günüdür. Onun üçün xeyli hədiyyələr hazırlayıblar.

– Bilirəm! Bilirəm! – deyə Yalmar cavab verdi. – Elə ki, gəlincik və oyuncağına təzə paltar lazım oldu, bacım haman saat onlar üçün ya anadan olan gün, ya da toy düzəldir. O, yüz dəfə belə etmişdir.

– Hə, bu gecə də yüz birinci dəfə, yəni axırinci dəfə olacaq. Buna görə də bu cox qəribə olacaq. Bir bax Gör!

Yalmar stola sarı baxdı. Stolun üstündə kartondan bir ev var idi. Evin pəncərələrindən işıq gəlirdi, bütün qalay əsgərlər də

əllərində tūfəng farağat komandasında durmuşdular. Bəy ilə gəlin düşüncəli bir halda döşəmədə oturub stolun ayağına söykənmişdilər; bəli, onlar çox şey düşünməli idilər! Ole-Lukoye nənənin qara tumanını əyninə geyib onlara nikah oxudu. Sonra otaqdakı bütün mebellər səs-səsə verib marş havasında əyləncəli bir nəgmə oxumağa başladılar, bu nəgməni karandaş ybəstələmişdir:

Mahnımız qoy girsin qapı-bacadan,  
Bəy ilə cəlinə çatsın ucadan.  
Nə lovğa oturub onlar yanlayan,  
Qayrılıb hər biri çənkə otdan.  
Dəri də çəkiblər hələ hər yandan...

Mahnı oxuyuruq biz: "ay can-ay can!".

Sonra cavan ər-arvada hədiyyələr verildi, amma onlar yemək yemədilər. Öz məhəbbətlərindən doymuşdular.

— Yaxşı, biz indi bağa gedək, yoxsa yad ölkələrə səyahətə? — deyə cavan ər, arvadından soruşdu.

Məsləhət üçün təcrübəli səyahətçi qaranquşu və qoca toyuğu çağırıldılar; bu toyuq beş dəfə cücə çıxarmışdı. Qaranquş onlara isti ölkələrdən danışdı, o yerlərdə salxım-salxım üzümlər yetişir; orada hava çox mülayimdir, orada dağlar elə rənglərə çalır ki, burada onu heç ağıla da gətirmək olmaz.

— Amma orada bizim qıvırcıq kələm bitmir! — deyə toyuq dilləndi. — Bir ay mən öz cücelərimlə bir kənddə yaşamışam. Orada bir yekə qum təpəsi vardı; biz kefimiz istədiyi qədər orada eşələnərdik; bundan başqa, bizə bostana girməyə də icazə verərdilər.

Orada kələm bitmişdi. Ah, o kələm necə yamyaşıl idi. Dünyada ondan gözəl şey ola bilməz!

— Axı, hər bir kələm iki damcı su kimi lap o biri kələmə bənzəyir! — deyə qaranquş cavab verdi. — Bir də ki, burada havalar tez-tez xarablaşır.

— Eh, buna öyrəşmək olar, — deyə toyuq dilləndi.

— Amma bura soyuqdur, bir də görərsən ki, donubsan!

— Kələm üçün elə bu yaxşıdır, — deyə toyuq cavab verdi. — Bir də ki, axı bizim yerdə də isti vaxtlar olur! Budur, məsələn, dörd il bundan qabaq burada yay düz beş həftə uzandı. Özü də elə isti idi ki, heç nəfəs almaq olmurdu. Yeri gəlmışkən onu da deyim ki, bizim yerlərdə haman uzaq ölkələrdə olan zəhərli ilanlar və vəhşi heyvanlar yoxdur. Quldurlar da yoxdur. Yalnız mürtədlər bizim ölkəni dünyada ən yaxşı ölkə hesab etməzlər. Belələrinin bizim ölkədə yaşamağa haqqı yoxdur! — deyə toyuq ağladı. — Axı mən də səyahət eləmişəm, bir çəlləyin içində düz on iki mil (20 km-ə yaxın) yol getmişəm, — səyahətdə heç bir xoşa gələn şey görməmişəm.

— Bəli, bizim toyuq çox ağıllıdır, — deyə Berta gəlincik dilləndi. — Dağlara çıxıb veyillənmək, mənim də heç xoşuma gəlmir. Elə onu bilirsən ki, gah yuxarı çıxırsan, gah aşağı enirsən, gah yuxarı çıxırsan, gah aşağı enirsən, yox, yaxşısı budur ki, biz, haman o qumu bol olan kəndə gedək və içində kələm bitən bostanda gəzməyə çıxaq.

Onlar bu qərara gəldilər.

## ŞƏNBƏ

Ole-Lukoye Yalmary yatağına uzandıran kimi, Yalmar ondan soruşdu:

— Bu gün də nağıl danışacaqsanmı?

— Bu gün buna vaxt yoxdur, — deyə Ole cavab verdi və oğlanın başı üstündə öz qəşəng çətrini açdı. — Bircə bu çinlilərə bir tamaşa elə!

Çətir, üzərindən göy ağaclar və ensiz körpülər çəkilmiş şəkilli Çin fincanına oxşayırdı; körpülərin üstündə cıqqılı çinlilər durub başlarını tərpədirdilər.

— Bu gün sabahkı gün üçün bütün dünyani bəzəmək lazımdır!

— deyə Ole sözünə davam etdi. — Sabah bayram günüdür, bazar günüdür. Mən gərək kilsənin qülləsinə çıxıb kilsə cinlərinin



işlərini yoxlayam. Onlar kilsə zənglərini təmizləməlidirlər, yoxsa zənglər sabah yaxşı səslənməz. Sonra gərək çölə çıxıb görüm külək otların və yarpaqların tozlarını aparıb ya yox. Ondan sonra da növbə ən çətin işə gəlib çatacaqdır. Gərək bütün ulduzları göydən çıxarıb təmizləyəm. Mən onları öz önlüyümə yiğiram, hər bir ulduzu və onun göydəki dəliyini nömrələyirəm ki, sonra hər birini öz yerinə qoyum, yoxsa onlar öz yerlərində yaxşı durmazlar və bir-bir göydən qopub yerə tökürlər.

— Bir bura baxın, cənab Ole-Lukoye! — deyə divardan asılmış köhnə şəkil birdən dilə gəldi, — Mən Yalmarın ulu babasıyam və sizdən çox razıyam ki, siz nəticəmə nağıllar danışırsınız; amma siz onun fikrini çasdırmamalısınız. Göydən ulduzları çıxarmaq və təmizləmək mümkün olan şey deyildir: ulduzlar da bizim yer kimi göy cisimləridir, elə onların gözəlliyi də bundadır.

— Çox sağ ol, ay ulu baba! — deyə Ole-Lukoye cavab verdi. — Çox sağ ol! Sən ailənin başçısısan, hamımızın böyüüsən, amma yenə də mən səndən böyüyəm! Mən qoca bütpərəstəm; qədim romalılar və yunanlar məni yuxugörəmə allahı sayırdılar. Mən ən məşhur adamların evlərində olmuşam, yenə də onların qapısı mənim üzümə açıqdır; mən yaxşı bilirəm ki, həm böyüklərlə, həm də kiçiklərlə necə rəftar etmək lazımdır. İndi sən özün danışa bilərsən. Ole-Lukoye bunu deyib çətirlərini qoltuğuna vurdu və çıxıb getdi.

— Bir bax ha, yəni adam öz fikrini də deyə bilməz! — deyə köhnə şəkil Mizıldandı. Bu vaxt Yalmar yuxudan oyandı.

## BAZAR

Ole-Lukoye dedi:

— Axşamın xeyir!

Yalmar ona baş əydi, cəld yerindən sıçrayıb ulu babasının şəklinin üzünü divara əvvirdi ki, yenə dünənki kimi söhbətə baş qosmasın.

Yalmar dedi:

— İndi sən mənə, bax, bu nağılları danış: bir qabıq içində doğulmuş beş yaşıl noxud dənəsinin nağılı, toyuq ayağına bənd olmuş xoruz ayağının nağılı, özünü tikiş iynəsi sayan yamaq iynəsinin nağılı.

— Hə, az olsun, yaxşı olsun! — deyə Ole-Lukoye cavab verdi.

— Yaxşısı budur ki, mən sənə bir şey göstərim. Mən sənə qoy öz qardaşımı göstərim, onun da adı Ole-Lukoyedir, amma o hər adamin yanına ömründə bircə dəfədən artıq gəlməz. Amma gələndə də, adamı götürüb öz tərkinə, ata mindirər və ona nağıl danışar. O yalnız ikicə nağıl bilir: bunlardan biri elə gözəldir ki, heç deyiləsi deyil, amma o biri... elə qorxuludur ki, deməyə söz tapmiram.

Ole-Lukoye Yalmarı qucağına götürüb pəncərənin qabağına apardı və dedi:

– Bu saat mənim qardaşımı, yəni o biri Ole-Lukoyeni görəcəksən. Adamlar onun adına Ölüm deyirlər. Görürsənmi, o heç də şəkillərdə çəkildiyi kimi qorxunc bir skelet deyildir. Əynindəki kaftana qusar mundiri kimi gümüş güləbətinlə naxış çəkilmişdir. Çiynində qara məxmər bir plas yellənir... Bir bax, gör necə at çapır!

Yalmar baxıb o biri Ole-Lukoyenin öz tərkinə həm qocaları, həm də uşaqları alaraq, necə çapdığını gördü. Onlardan bəzisini o, qabağında, bəzisini isə arxasında oturdurdu, amma həmişə əvvəlcə soruşurdu:

- Sənin qiymətlərin necədir?
- Yaxşıdır! – deyə hamı cavab verirdi.
- Göstər görüm!

Onlar aldıqları qiymətləri göstərməli olurdular. Qiymətləri əla və yaxşı olanları o öz qabağına oturdur, onlara şirin nağıllar danışındı. Qiymətləri orta və pis olanları arxasında oturdurdu və onlar qorxulu bir nağıl eşitməli olurdular. Onlar qorxudan titrəyir, ağlayır və atdan hoppanmaq istəyirdilər, amma bunu edə bilmirdilər, çünki haman saat yəhərə yapışib qalırdılar.

– Bu Ölüm ki, lap gözəl bir Ole-Lukoyedir! – deyə Yalmar dilləndi. – Mən ondan heç bircə tikə də qorxmuram!

Ole dedi:

– Heç qorxmalı bir şey yoxdur! Amma çalış ki, qiymətlərin həmişə yaxşı olsun.

– Bax, bu yaxşı nəsihətdir! – deyə Yalmarın ulu babasının şəkli dilləndi. – Amma hər halda, deməliyəm ki, hərdənbir adam öz fikrini söyləməlidir.

O çox razı qalmışdı.

Bax, bu da sənə Ole-Lukoyenin bütün əhvalatı! Axşam olanda, qoy o özü sənə yenə də bir şey danışın.

1840-1842



## DONUZOTARAN

**B**iri vardı, biri yoxdu, kasib bir şahzadə vardı. Onun ölkəsi çox kiçik idi, amma bununla bərabər lap da elə xirdaca deyildi ki, şahzadə evlənə bilməyəydi. O özü də evlənmək istəyirdi.

Əlbəttə, o gedib imperatorun qızına desəydi ki: “Mənə ərə gələrsənmi?” – Bu onun tərəfindən çox yekəbaşlıq olardı. Amma şahzadənin yaxşı adı-sanı vardı. Belə ki, yüzlərlə şahzadə qızlar onun təklifini sevinə-sevinə qəbul edərdilər. Amma məraqlıdır ki, görəsən, imperatorun qızı ona nə cavab verər? Gəlin, bu əhvalatın necə olduğunu dinləyək. Şahzadənin atası ölmüşdü, onun qəbrinin üstündə tayı-bərabəri olmayan gözəl bir qızılıgül kolu bitmişdi. Bu kolancaq beş ildə bir dəfə çiçəklənərdi və lakin tək bircə qızılıgül açardı. Amma bu, elə bir gül idi ki, gəl görəsən! Bu gül elə xoş ətir saçırı ki, onu bir dəfə qoxlayanda, adam bütün dərdini-qəmini unudurdu. Şahzadə oğlanın bir bülbülli də var idi. Bu bülbülli elə qəribə cəh-cəh vurardı ki, elə bil dünyada nə qədər gözəl nəgmələr varsa, hamısı onun xirdaca boğazına toplanmışdır. Şahzadə oğlan qızılıgül kolunu da, bülbülli də imperatorun qızına hədiyyiə etmək istəyirdi. Onları böyük, gümüş sandıqçalaraya qoyub qızı göndərdilər.

İmperator buyurdu ki, gümüş sandıqçaları birbaş böyük zala aparsınlar; şahzadə qız orada qulluqçu qızlarla “qonaq-qonaq” oynayındı, – onun başqa bir işi-peşəsi yox idi. Şahzadə qız içində hədiyyə olan böyük, gümüş sandıqçaları görəndə, sevindiyindən əllərini bir-birinə vurdu.

– Nə olaydı, onların içində ciqqılı bir pişik olaydı! – deyə şahzadə qız səsləndi.

Amma birinci sandıqçanın içində bir qızılıgül kolu və onun budağında qəşəng bir qızılıgül var idi.

– Ay aman, gör bunu nə qəşəng qayırıblar! – deyə qulluqçu qızlar kəkələdilər.

– Qəşəng nədir, – deyə imperator dilləndi, – bu ki, lap qiyamətdir!

Amma şahzadə qız qızılıgülə əlini vurduqda, az qaldı ki, ağlasın.

– Vay, ay ata! – deyə o dilləndi. – Bu ki, qayırmada deyil, əsl güldür!

– Ay aman! – deyə bütün saray adamları təkrar etdilər. – Bu ki, əsl güldür!

İmperator belə buyurdu:

– Bir dayanın! Əvvəlcə baxaq görək, o biri sandıqçada nə var.

O biri sandıqçanı açan kimi içindən bir bülbül çıxıb elə qəribə cəh-cəh vurmağa başladı ki, onun barəsində bir pis söz deməyə heç kəsin dili gəlmədi.

– Superbe! Charmant!<sup>1</sup> – deyə qulluqçu qızlar ağız-ağıza verdilər; onlar hamısı fransızcanı bir-birindən pis danışırdılar.

– Bu quş mənim yadına, rəhmətlik imperatriçanın açıllarkan musiqi çalan burunotu qabını salır! – deyə qoca saray xidmətçisi dilləndi. – Bunun da səsi, oxuması lap elədir.

– Hə, hə! – deyə imperator dilləndi və uşaq kimi ağlamağa başladı.

– Yəqin ki, bu quş əsl quş deyil? – deyə şahzadə qız soruşdu.

– Lap əsl quşdur! – deyə hədiyyə gətirən elçilər ona cavab verdilər. Şahzadə qız:

– Elə isə, qoy hara istəyir uçub getsin! – dedi və şahzadə oğlanın eşq təklifini qəbul etməyə razılıq vermedi.

Amma şahzadə oğlan ruhdan düşmədi, – üz-gözünə qara və qəhvəyi rənglər çəkib, şapkasını gözünün üstünə qoydu və sarayı qapısını döyüdü.

– Salam, imperator! – deyə o, dilləndi. – Sizin sarayda mənə bir iş tapılarmı?

<sup>1</sup> Misilsizdir! Əladır! (fransızca)

– Burada sənin kimi iş axtaranlar çoxdur! – deyə imperator cavab verdi. – Amma bir dayan, yadına düşdü, mənə bir donuzotaran lazımdır. Donuzlarımın heç sayı-hesabı yoxdur.

Beləliklə şahzadə oğlanı sarayın donuzotaranı təyin etdilər. Onu donuzların tövlələrinin yanında xirdaca bir daxmada verdilər. Şahzadə oğlan bütün günü oturub nə isə, bir şey qayırırdı. Axşama yaxın sehrlə bir qazan qayırırdı. Qazanın dövrəsinə çoxlu zinqirov asılmışdı. Qazanın içində bir şey bişirəndə, zinqirovlar cingildəyir, bu nəgməni çalırdılar:

Ah, əzizim Auqustin,  
Auqustin, Auqustin,  
Ah, əzizim Auqustin,  
Hər şey qurtardı-getdi!

Amma ən qəribəsi bu idi ki, əlini qazançadan çıxan buxarın üstünə tutduqda, haman saat bilirdin ki, şəhərdə kim, nə xörək bişirir. Bəli, bu qazança, heç qızılıgülün-zadın tayı deyildi!

Bir dəfə imperatorun qızı öz qulluqçuları ilə gəzməyə çıxmışdı. Birdən zinqirovların xoş səslərini eşitdi. O, haman saat dayanıb yaman sevindi. Axı o özu də fortepianoda elə bircə bu havanı çala bilirdi: “Ah əzizim Auqustin!” – Özu də tək bircə barmaqla çalırdı.

İmperatorun qızı dedi:

– Aha, mən də bu havanı çalıram! Bəs belə! Deməli ki, bizim donuzotaran savadlı adamdır! Bura baxın, biriniz gedin ondan soruşun görək, haman alətin qiyməti neçəyədir.

Qulluqçu qızlardan biri ayağına taxta başmaq geyib dal həyətə getməli oldu.

– Bu qazançanı neçəyə deyirsən? – deyə qulluqçu qız soruşdu.

– Şahzadə qızın on öpüşünə. – deyə donuzotaran cavab verdi. Qulluqçu qız bərkdən dedi: – A, heç elə şey olar!

– Ondan ucuz vermərəm! – deyə donuzotaran onun sözünü kəsdi.

Şahzadə qız qulluqçudan soruşdu: – hə, o nə dedi?

– Düzü, elə söz dedi ki, heç ağıza almalı deyil! – deyə qulluqçu kız cavab verdi. – Yaman pis söz dedi!

– Elə isə qulağıma piçilda. Qulluqçu kız onun qulağına piçildədi. Şahzadə qızın acığını tutdu:

– Vay həyasız! – deyə o çıxıb getmək istədi, amma... zinqırovular elə yaxşı calınırkı ki, adam ayrılib gedə bilmirdi:

Ah, əzizim Augustin,  
Hər şey qurtardı-getdi!

Şahzadə qız qulluqçuya dedi:

– Bura bax, get ondan soruş bəlkə mənim qulluqçularımdan o öpüş almağa razı ola?

– Yox, sağ olun, – deyə donuzotaran yanına gələn qulluqçu qızı cavab verdi. – Ya gərək şahzadə qız on öpüş verə, ya da qazançanı özümə saxlayacağam.

– Bu nə yaman tərs adamdır! – deyə şahzadə qız deyindi. – Amma nə olsun, çarə yoxdur! Gərək siz bizi dövrəyə alasınız ki, heç bir kəs bizi görməsin.

Qulluqçu qızlar şahzadə qızı dövrəyə aldılar və öz gen tu-manlarılıq onun qabağını kəsdilər. Donuzotaran, şahzadə qızdan on öpüş aldı, şahzadə qız da donuzotarandan qazançanı.

Ay sevinirdilər ha! O gün bütün axşamı, ertəsi gün də bütün günü qazançanı ocağın üstündən götürmədilər; şəhərdə saray xadimindən tutmuş, çəkməçinin mətbəxinə qədər heç bir mətbəx qalmadı ki, orada nə bişirildiyindən xəbər bilməmiş olsunlar.

Qulluqçu qızlar hoppanıb əllərini bir-birinə vururdular:

– Biz bilirik ki, bugün kim ləzzətli şorba və yağılı qoğal bişirmışdır! Biz bilirik ki, kim sıyıq və donuz kotleti bişirmışdır. Bu nə maraqlıdır!

– Bu lap möcüzədir! – deyə baş saray katibinin arvadı təsdiq etdi.

– Bax, dilinizi saxlayın ha, axı mən imperatorun qızıyam.

– Əlbəttə, bəs necə! – deyə hamı səs-səsə verdi.

Amma donuzotaran (yəni hamının donuzotaran bildiyi şahzadə oğlan) vaxtını boş itirmirdi. O, bir şaxşax qayırmışdı. Bu şaxşaxı tərpədən kimi, dünyada olan bütün valsları və rəqsləri çalmağa başlayırdı.

Şahzadə qız oradan keçib getdikdə, bunu eşidib səsləndi:

– Bu nə əla şeydir! Nə gözəl havalar çalır? Mən ömrümüzə bundan yaxşı şey eşitməmişəm! Gedin ondan soruşun, haman şeyi neçəyə deyir. Amma mən daha öpuşən deyiləm ha!

Donuzotaranın yanına gedib qayıdan qulluqçu qız dedi:

– O, şahzadə qızdan yüz öpuş istəyir!

– Dəli olub, nədir? – deyə şahzadə qız çığırıb yola düşdü. Amma bir-iki addım atıb dayandı. – Gərək incəsənətin inkişafına kömək edəsən! – deyə o dilləndi. – Axı mən imperatorun qızıyam! Gedin donuzotarana deyin ki, mən ona dünənki kimi on öpuş verərəm, qalanını qoy mənim qulluqçularımdan alsın.

– Əh, biz də istəmirik... – deyə qulluqçu qızlar tərslik etməyə başladılar.

– Boş danışmayın! – deyə şahzadə qız onlara açıqlandı. – Mən onu öpməyə razı olandan sonra, siz gərək lap çoxdan razı olasınız. Yadınızdan çıxarmayın ki, mən sizi yedirib-içirdirəm və sizə donluq verirəm.

Beləliklə qulluqçu qız bir də donuzotaranın yanına getməli oldu.

– Şahzadə qızdan yüz öpuş! – deyə donuzotaran sözündən dönmədi. – Yoxsa şaxşaxı satmayacağam.

– Dövrə vurun! – deyə şahzadə qız əmr verdi. Qulluqçu qızlar onu dövrəyə aldılar, donuzotaran da onu öpməyə başladı.

Evvana çıxmış olan imperator:

– Donuz yatağının qabağında o nə yiğincaqdır? – deyə soruşdu və eynəyini silib gözünə taxdı. – Hə, quluqçu qızlar orada yənə nə isə oynayırlar! Gedim, bir baxım!

İmperator lap köhnəlmış ayaqqabılarının daban tərəfini düzəldib onları şappıldada-şappıldada tez o tərəfə getdi.

İmperator dal həyətə keçib gizlincə, qulluqcu qızlara yaxınlaşmağa başladı. Qızların başı öpüsləri saymağa qarışmışdı. Axı gərək elə olaydı ki, donuzotaran öz haqqını dümdüz alaydı, ona çatası qədərdən nə çox, nə də az olmayaydı. Buna görə də heç kəs imperatoru görmədi. O da, pəncələri üstündə dikəldi.

İmperator öz qızının donuzotaranla öpüşdüyüünü gördükdə:

– Bu necə oyundur! – deyə bərkdən çıçırdı və başmağının bir tayını çıxarıb qızın təpəsinə vurdu. Bu vaxt donuzotaran qızdan səksən altıncı öpüşü alırdı. – Rədd olun buradan! – deyə imператор açıqlı-acıqlı bağırıldı və şahzadə qızı da, donuzotaranı da öz ölkəsindən qovdu.

İndi, budur, şahzadə qız durub ağlayır, donuzotaran da deyinir, yağış isə hər ikisinin təpəsindən tökürdü.

– Ah, mən nə bədbəxtəm! – deyə şahzadə qız zarıydı. – Axı mən niyə o qəşəng şahzadə oğlana ərə getmədim? Ah, gör mənim bəxtim nə pis gətirdi!

Bu vaxt donuzotaran ağacın dalına keçib üzündən qara və qəhvəyi rəngləri sildi, əynindən adı paltarı çıxarıb atdı və öz şahzadə paltarında şahzadə qızın qabağında durdu. Oğlan o qədər qəşəng idi ki, şahzadə qız onun qabağında baş əyməli oldu.


Şahzadə oğlan qızı dedi:

– İndi mənim səndən zəhləm gedir! Sən şahzadəyə ərə getmək istəmədin! Nə bülbülün, nə də gülün qədrini bilmədin, amma boş oyuncaqlar üçün donuzotaranı öpməyə razı oldun! Sənə lap bu da azdır!

O qayıdır öz ölkəsinə getdi, içəri girib qapını bərk çırpdı və açarla bağladı. Şahzadə qız isə, öz yerində qalıb yalnız bu nəğməni oxumalı oldu:

Ah, əzizim Auqustin,  
Hər şey qurtardı-getdi!

1839-1841



## İSTƏKLİLƏR

Fırfira ilə top başqa oyuncaqlarla birlikdə qutunun içində idi. Fırfira topa dedi:

– İndi ki, biz bir qutunun içindəyik, gəlsənə evlənək?

Ancaq tumacdən tikilmiş top, özünü heç bir xanım qızdan əskik saymadığı üçün, bu suala cavab vermək istəmədi.

O biri gün oyuncaqların yiyesi olan oğlan, gəlib fırfirani qırmızı və sarı rənglərlə boyadı, ortasına da mis mix vurdu. Fırfira fırlananda, elə qəşəng görünürdü ki!

Fırfira topa dedi:

– Bir baxın, görün nə qəşəngəm! Bəs indi sözünüz nədir? Gəlsənə evlənək? Neyimiz bir-birindən əskikdir? Siz hoppanırsınız, mən də oynayıram, Dünyada heç kəs bizdən xoşbəxt ola bilməz.

– Eləmi güman edirsiniz? – deyə top dilləndi. – Siz yəqin bilmirsiniz ki, mənim ata-anam tumac ayaqqabı olublar, həm də mənim içimdə mantar var!

– Mən də qırmızı ağacdan qayrılmışam, – deyə fırfira cavab verdi, – bir də ki, məni şəhər hakimi özü yonub qayırılmışdır. Onun bir torna dəzgahı var, özü də məni elə həvəslə yonmuşdur ki!

– Doğrudanmı? – deyə top inanmamazlıqla soruşdu.

– Əgər yalan deyirəmsə, heç fırladan qamçı mənə toxunmasın! – deyə fırfira cavab verdi.

Top dedi:

– Siz dildən qoçaqsınız, amma mən yenə də razı ola bilmərəm. Mən, demək olar ki, lap nişanlıyam? Mən elə havaya qalxan kimi, yalı -qusu yuvadan başını çıxarıb soruşur: “Hə necə oldu?, Hə necə oldu?”. Mən həmişə ürəyimdə ona “hə” deyi-

rəm, deməli ki, iş daha qurtarmış kimiidir. Ancaq sizə söz veri-  
rəm ki, heç bir vaxt sizi yaddan çıxarmayacağam.

— Buna bax ha! Bu mənim nəyimə gərəkdir! — deyə fırfıra  
cavab verdi. Onlar bundan sonra bir-birilə daha danışmadılar.

O biri gün oğlan topa oynamaya başladı. Fırfıra, topun quş  
kimi havaya qalxmasına tamaşa edirdi... Axırda top tamam göz-  
dən itdi, sonra yerə düşdü. Yerə dəyən kimi, yenə yuxarı qalxdı,  
— bilmək olmurdu ki, onu nə isə bir şey yuxarı çəkirdi, yoxsa  
içərisində mantar olduğuna görə belə hoppanırdı. Top doqqu-  
zuncu dəfə yuxarı qalxıb bir də qayıtmadı! Oğlan onu nə qədər  
axtardısa, tapmadı ki, tapmadı!

Fırfıra ah çəkib öz-özünə dedi: “Mən bilirəm top hardadır.  
O, yalı- quşunun yuvasındadır, ona ərə getmişdir!”.



Fırfıra top barəsində nə qədər çox düşünürdüsə, ona o qədər  
artıq vurulurdu. Top başqasını ondan artıq bəyəndiyinə görə,  
fırfiranın topa olan sevgisi daha da şiddətlənirdi.

Fırfıra fırlanır, nəgmə oxuyur, amma topu heç yadından  
çıxara bilmirdi. Top ona getdikcə daha da gözəl görünürdü.

Beləliklə bir çox illər gəlib keçdi və onun sevgisi köhnəlmış  
bir sevgi halını aldı.

Elə fırfıra özü də qocalmışdı... Bir dəfə onu aparıb üzünə zər  
çəkdilər. O heç ömründə belə gözəl olmamışdı! Fırfıra tamam  
zər içində idi. Özü də firlana-firlana elə qıjıldayırdı ki, adının  
xoşu gəlirdi! O bunu çox gözəl bilirdi. Bir dəfə fırfıra xeyli  
yuxarı hoppanıb yox oldu.

Onu axtardılar, axtardılar, hətta ambara da girib axtardılar,  
— tapılmadı ki, tapılmadı.

Görəsən, o necə olmuşdu?

O, hoppanıb çirkab vedrəsinə düşmüdü! Vedrə də su novça-  
sının altında idi və içi hər tullantılarla dolu idi: burada gəmiril-  
miş kələm qırıntıları, talaşa, zir-zibil vardı.

— Bir gör gəlib hara düşdüm ha! — deyə fırfıra köksünü  
ötürdü. — Burada mənim bütün zərim tökülüb gedəcək, özü də  
gör kimlərin arasına gəlib düşmüşəm? — deyə o, uzun kələm  
qırıntısına və bir də almaya bənzər qəribə yumru bir şeyə sarı  
baxdı. Amma bu alma deyildi. Bu haman köhnə top idi ki, uzun  
illər su novçasının içində qalıb tamam islanmış və axırda gəlib  
vedrənin içində düşmüdü.

— Allaha şükür olsun, axır ki, bizim tanışlardan birinə rast  
gəldim, onunla söhbət etmək olar! — deyə top, üzünə zər  
çəkilmiş firfiraya baxdı. — Axı mən ki, əslində tumacdan tikilmişəm,  
özu də məni bir qız tikmişdir, içərimdə də mantar var! Am-  
ma indi məni görən adam, heç deyə bilərmi ki, mənim əvvəlim  
necə olub? Mən, azca qalmışdım ki, yalı quşuna ərə gedəm! Am-  
ma su novçasına düşüb düz beş il orada qaldım. Bu, zarafat deyil  
ha! Özü də ki, bir qız üçün!

Fırfıra dinmirdi, – o öz əvvəlki sevgilisini yadına salırdı və get-gedə inanırdı ki, doğrudan da haman o top idi.

Qulluqçu qız vedrəni boşaltmağa gəldi. – Aha, bizim fırfıramız burdaymış ki! – deyə o dilləndi.

Fırfiranı yenə evə apardılar, özü də hörmət qazandı, amma topu heç yada da salmadılar. Fırfıra özü də öz keçmiş sevgisini daha dilinə də gətirmirdi. Əlbəttə, istəklisi beş il su novçasında qalandan sonra, ona olan sevgi də soyuyar; həm də haman sevgiliyə çirkab vedrəsində rast gəldikdə, onu heç cürə tanımaq olmaz.

1843-1845



## QAR KRALİÇA

Yeddi nağıldan ibarət əhvalat

Birinci nağıl

## GÜZGÜ VƏ ONUN QIRINTILARI

**H**ə, başlayaq! Bax, bizim nağılin axırına yetişdikdə, indi bildiyimizdən daha çox biləcəyik.

Biri vardı, biri yoxdu, lap şeytan kimi yaman acıqlı bir divvardı! Bir dəfə onun kefi yaman kök idi; çünkü bir güzgü qayırılmışdı, bütün xeyirli və gözəl şeylər güzgüyü düşdükdə, demək olar ki, tamam yoxa çıxırdı, amma bütün pis və kifir şeylər tərsinə, daha da artıq gözə çarpır, daha da iyrənc görünürdü. Ən gözəl axar-baxarlı yerlər bu güzgündə qaynayıb ispanaq horrası kimi bir-birinə qarışmış, ən gözəl insanlar isə, kifir görünürdülər. Ya da adama elə gəlirdi ki, bu adamlar başısağı durublar, qarınları isə yerli-dibli yoxdur! Bu güzgündə adamların üzleri o qədər dəyişib kifirləşirdi ki, onları tanımaq olmurdu. Əgər bir adamın üzündə tək bircə cil vardısa, yayılıb onun bütün burnunu və yanağını basmış kimi görünürdü. Bütün bunlar divi yaxşıca əyləndirirdi. Bir adamın ağlına xeyirli, faydalı bir fikir gəldikdə, güzgü haman saat ağız-burnunu əyirdi. Div də öz qəribə güzgüsündən o qədər xoşlanırdı ki, qəhqəhə ilə gülməkdən özünü saxlaya bilmirdi. Divin öz məktəbi də var idi, – onun şagirdləri bu güzgündən bir möcüzə kimi danışındılar.

Onlar deyirdilər ki: – Ancaq indi insanları, həm də bütün dünyani əslində olduğu kimi görmək mümkündür!

Onlar bu güzgünü götürüb bütün dünyayı gəzməyə başladılar. Bir azdan sonra heç elə bir ölkə, heç elə bir adam qalmadı ki, onlar kifirləşmiş halda güzgüyü düşməmiş olsunlar. Axırda divin şagirdləri istədilər ki, göyə ucalıb mələkləri də, uca Tanrıni da lağa qoyub gülsünlər. Onlar nə qədər çox yüksəyə qalxırdılar, güzgü də o qədər çox əzilib-büzülməyə və ağız-burnunu əyməyə başlayırdı, – belə ki, onu əldə tutub saxlamaq çətin olurdu. Divin şagirdləri getdikcə daha da yuxarı qalxır, Allaha və mələklərə yaxınlaşırıllar; amma birdən güzgü elə əyilib titrədi ki, onların əlindən çıxıb yerə düşdü və çilik-çilik oldu. O, milyonlarla, milyardlarla saysız-hesabsız xırdaca qırıntılarla çevrildi və qırıntılar güzgünün özündən çox-çox artıq zərər verdi. Onun toz kimi bəzi xırdaca qırıntıları dünyanın üzünə yayılıb; hərdən elə olurdu ki, adamların gözünə düşüb orada qalırdı. Onda gözüne güzgü qırıntısı düşmüş adam hər bir şeyi tərsinə görməyə başlayır, ya da hər bir şeydə onun yalnız pis tərəflərini görürdü, çünki hər bir qırıntıda bütöv güzgünün bütün xüsusiyyətləri qalmışdı. Bu güzgü qırıntıları bəzi adamların düz ürəyinə gedib çıxırdı, – bu da hər şeydən pis idi: onda adamın ürəyi bir parça buza dönürdü. Bu qırıntıların arasında hərdən eləsi də olurdu ki, onları pəncərənin gözünə salmaq mümkün idi, amma belə “şüşə” salınmış pəncərədən adam gərək öz yaxın dostlarına baxmayaydı. Güzgünün bəzi qırıntıları eynəklərə salınmışdı. Adamlar şeyləri yaxşı görmək və onlar barəsində düzgün düşünmək üçün belə eynəyi taxan kimi, onların başlarına bəla gəlirdi. Xəbis div isə, buna sevinir və qarnına sancı dolana qədər qəhqəhə ilə gülürdü; elə bil ki, onu qidiqlayırdılar. Güzgünün qırıntılarından çoxu dünya üzərində hələ də uçuşmaqdı idi. İndi gəlin onlar barəsində nağıllara qulaq asaq.

## İkinci nağıl

### OĞLAN VƏ QIZ

Bir böyük şəhərdə o qədər ev və adam var idi ki, hərə özü üçün xırdaca bağ salmağa bir yer ayıra bilmirdi, buna görə də çox adam dibçəklərdə otaq çiçəkləri saxlamalı olurdu. Haman bu şəhərdə iki yoxsul uşaq yaşayırı. Amma onların bağçaları gül dibçəyindən bir azca böyük idi. Uşaqlar bir-birilə qohum deyildilər, amma bir-birini bacı-qardaş kimi sevirdilər.

Bu uşaqların ata-anaları bir-birilə qonşu evlərin lap yuxarısında, çardaqda olurdular; evlər bir-birinə o qədər yaxın idi ki, onların damları demək olar ki, bir-birinə toxunurdu. Bir ailənin pəncərələri, o biri ailənin pəncərələrinə baxırdı. Pəncərələrin altında isə, hər iki evin divarı boyunca novça uzanırdı. Beləliklə üzbəüz yaşayan qonşuların evinə getmək üçün haman novçanın üstündən adlamaq kifayət idi.

Hər iki ailə hərə özü üçün yekə bir taxta qutu tapıb bunların içində, şorbaya tökməyə noxud və göyərti becərirdi. Bundan başqa, hər qutuda xırdaca bir qızılgül kolu da bitmişdi. Bu kollar çox gözəl qol-budaq atmışdı. Bir dəfə uşaqların ata-anaları belə qərara gəldilər ki, hər iki qutunu novçanın dibinə qoysunlar. Onda bir ailənin pəncərəsindən o birinin pəncərəsinə iki cərgə çiçək ləki uzanmış kimi olurdu. Noxudun budaqları qutulardan yaşıllı hörükər kimi sallanır, qızılgül budaqları isə, bir-birinə sarmasına pəncərələrin dövrəsinə haşıyə kimi hopmuşdu, – elə bil ki, yarpaqlardan və çiçəklərdən zəfər tağları düzəldilmişdi. Qutular çox hündür idi və uşaqları onların üstünə çıxmaga qoymurdular, amma ata-anaları oğlan ilə qızə bir-birinə qonaq getməyə və qızılgül kollarının altında xırdaca skamyalarını qoyub oturmağa icazə verirdilər. Bir-birilə oynamamaq onlar üçün nə qədər xoş idi!

Qışda onların bu xoş əyləncələri kəsildirdi. Pəncərələr tez-tez buz bağlayırdı, amma uşaqlar mis pulları peçin üstündə qızdırıb donmuş pəncərə şüşələrinə basırdılar, buz tezliklə əriyir, qəribə

bir pəncərəcik əmələ gəlirdi. Bu pəncərəcik yumruvari olurdu və buradan şən, mehriban bir göz görünürdü: beləliklə oğlan ilə qız, yəni Kay ilə Gerda bir-birinə baxırdılar. Yayda onlar bir dəfə hoppanmaqla bir-birinin evinə gedə bilərdilər, amma qışda gərək əvvəlcə çox-çox pillələri aşağı enəydi, sonra yenə haman pillələri yuxarı çıxayırlar. Bayırda isə çovğun viyıldayırıdı.

Qoca nənə deyərdi ki: – Bunlar vizildaşan ağ arılardır!

– Bəs onların da kraliçası varmı? – deyə oğlan soruşardı; o bildirdi ki, əsl arıların kraliçası olur.

– Var, – deyə nənə cavab verərdi. – Onların kraliçası qar komasının ən sıx yerindədir; ancaq o kraliça başqa qar dənələrindən böyükdür, özü də heç bir vaxt aşağıda çox qalmaz. Həmişə qalxıb qara buluda qayıtmağa tələssər. O, tez-tez şəhər küçələrində gecəyarısı uçur və pəncərələrdən baxır, onda pəncərələr çiçək kimi buz naxışları ilə örtülür.

– Görmüşük, görmüşük! – deyə uşaqlar cavab verərdilər və bütün bunların lap doğru olduğuna inanardılar.

– Bəs qar kraliça bura gəlib girə bilməzmi? – deyə bir dəfə qız soruşdu.

– Hünəri var gəlsin görüm! – deyə oğlan cavab verdi. – Mən onu isti peçin üstündə oturdaram, haman saat əriyər.

Nənə onun başını tumarlayıb söhbəti dəyişdirərdi.

Bir axşam Kay evlərinə qayıdır yatağına girmək üçün soyunmadan əvvəl pəncərənin qabağındakı stula çıxdı və şüşədə, buzun əridiyi yerdə, haman yumruvari pəncərəcikdən bayıra baxmağa başladı. Bayırda qar dənələri uçuşurdu. Onların içərisindən çox iri bir qar dənəsi çiçək qutusunun kənarına düşdü və birdən böyüməyə başladı. O qədər böyüdü-büyüdü ki, axırda dönüb bir qadın oldu, bu qadın çox nazik bir tülə bürünmüşdü, bu tül elə bil milyonlarla qar ulduzcuqlardan hörülmüşdü. Çox gözəl olan bu qadın başdan-ayağa qədər buzdan, gözqamaşdırıcı, parıldayan buzdan idi! Amma özü də canlı idi! Onun gözləri ulduz kimi parıldayırdı, amma bu gözlərdə nə istilik, nə də mehribanlıq vardi. Qar qadın oğlana başı və əliylə işarə edib öz yanına

çağırdı. Oğlan qorxub stuldan yerə hoppandı, pəncərənin qabağından isə, yekə quşa bənzər bir şey ötüb keçdi.

Ertəsi gün bərk saxta oldu, amma ondan sonra hava qızındı, bir qədər keçidikdən sonra isə yaz gəldi. Günəş yeri isindirməyə başladı, otlar cürcərdi, qaranquşlar pəncərələrin altında yuva qurmağa başladı, pəncərələr taybatay açıldı və uşaqlar yenə də yerdən xeyli hündür olan öz xirdaca bağçalarında oturmağa başladılar.

Haman yaz qızılgüllər çox yaraşıqlı açıldı. Qız qızılgül barəsində bir dua əzbərləmişdi; bu duanı oxuya-oxuya o öz gülləri barəsində düşünürdü. Qız duanı oğlana da oxudu, oğlan da səsini onun səsinə qoşdu:

Açıb qızılgüllər... gözəldir hər yan!

Olar körpə İsa bizlərə əyan!

Uşaqlar bir-birinin əlindən tutub duanı oxuyur, qızılgülləri öpür, günəşin rəngdən-rəngə çalan şövqünə tamaşa edib onunla danışındılar, – onların gözünə bu parıltılar içində guya körpə İsa özü görünürdü. Bu il yaz günləri nə gözəl idi, ətirli qızılgül kollarının altı nə yaxşı idi, – elə bil ki, bu güllər heç bir vaxt solmayaqdı!

Kay ilə Gerda oturub heyvanların və quşların şəkilləri çəkilmiş bir kitaba tamaşa edirdilər. Büyük qüllə saatı beşi vurdu.

– Vay! – deyə birdən oğlan qışkırdı. – Ürəyimi nə isə sancı, gözümə də nə isə düşdü!

Qız xirdaca qollarıyla onun boynunu qucaqladı, amma gözlərinə baxıb heç bir şey görmədi. Oğlan isə gözlərini tez-tez qırıp, tozu çıxarmara çalışırdı.

– Yəqin ki, özü çıxıb düşüb, – deyə axırda o dilləndi.

Ancaq məsələ onda idi ki, haman şey oğlanın gözündən çıxıb düşməmişdi. Həm də bu, sadəcə toz deyil, divin güzgüsünün xirdaca bir qırıntıtı idi; – əlbəttə, bizim yadımızdadır ki, hər bir böyük və gözəl şey, haman güzgütə düşdükdə, xirdaca və yönəmsiz görünürdü, bütün pis və murdar şeylər isə, daha eybəcər görünürdü; hər bir şeyin pis tərəfləri haman saat adamın gözünə

çarpıldı. Ay yazıq Kay! İndi onun ürəyi dönüb bir parça buz olacaqdı! Ağrı keçdi, amma qırıntı orada qaldı.

– Nə mızıldayırsan? – deyə o, Gerdadan soruşdu. – Ay hay! Sən indi nə kifirsən! Mənim heç yerim ağrımır!.. Tfı! – deyə birdən o çığırdı. – Bu gülün içi qurdla doludur. Nə murdar güldür! O birinin isə saplağı lap əyridir. Kifir qutuların içindən aşağı sallanırlar, özləri də kifirdilər! O, qutuya bir təpik vurdu və iki qızılgülü qoparıb atdı.

– Kay, sən nə qayırırsan? – deyə qız qışqırdı. Kay isə, qızın qorxduğuunu görüb bir gül də qopardı və gözəl Gerdadan üz çevirib qaçaraq öz pəncərələrindən içəri girdi.

O gündən sonra hər dəfə qız ona şəkilli kitab gətirdikdə, oğlan deyirdi ki, bu şəkillər ancaq südəmər körpələr üçün yaxşıdır. Hər dəfə nənə bir nağıl danışdıqda, Kay hər sözə bir qulp qoyardı. Sonra isə... iş o yerə gəlib çatdı ki, o nənəni cırnatmağa başladı: gözünə eynək taxıb gizlincə nənənin dalınca düşür, onun yerişini və səsini yamsılayırdı. Onun hərəkətləri nənəyə çox bənzəyirdi və adamlar gülüşürdülər. Bir azdan sonra oğlan bütün qonşuları da yamsılamağı öyrəndi. O, qonşuların bütün qəribəliklərini və nöqsanlarını lağa qoymağı lap yaxşı bacarırdı. Adamlar da deyirdilər:

– Bu oğlanın yaman başı var ha! Bunların hamisinin səbəbi o idi ki, güzgü qırıntısı onun gözünə, sonra isə ürəyinə düşmüdü. Buna görə də o hətta balaca Gerdanı da cırnadırdı. Qızçıqaz isə, onu lap ürəkdən sevirdi.

Özü də indi Kay başqa cür əylənirdi, – elə bil ki, bunları qəsdən edirdi. Bir dəfə qışda, qarlı bir gündə o, əlinə böyüdücü bir şüşə alıb Gerdanın yanına gəldi. Öz göy paltosunun ətəyini yağan qarın altına tutub qıza dedi:

– Gerda, bir şüşədən bax!

Şüşənin altında qar dənəcikləri əslində olduğundan çox-çox iri görünürdü və al-əlvan çicəklərə, ya da on guşəli ulduzlara bənzəyirdi. Onlar çox gözəl idi.

– Görürsənmi nə qəşəngdir! – deyə Kay dilləndi. – Qar dənəcikləri əsl çicəklərdən çox-çox cəlbedicidir! Bir gör nə düz-

gündürlər. Heç bir əyri xətt yoxdur! Eh, gərək bunlar ərimə-yəydi!

Aradan bir az keçdikdən sonra, Kay, əllərində iri əlcəklər və ciyində xizəklər olduğu vəziyyətdə, gəlib Gerdanın lap qulağına çığırdı:

– Mənə böyük meydanda başqa oğlanlarla oynamaga icazə veriblər! – deyə o qaćıb getdi.

Meydanda yiğin-yiğin uşaqlar oynayırdı. Cürətli olan uşaqlar kəndlilərin kirşələrindən tutub sürüşə-sürüşə xeyli uzağa gedirdilər. Uşaqlar şənlik içində idilər. Bu şənliyin lap qızğın vaxtında meydanda yekə, iri, ağ bir kirşə göründü. Kirşədə oturan adam tamam ağ xəz bir kürkə bürünmiş və başına ağ xəz papaq qoymuşdu. Kirşə, meydanda iki dövrə vurdu, Kay tez haman kirşədən yapışib öz xizəklərini ona bənd etdi və sürüşə-sürüşə getdi. Böyük kirşə meydandan çaparaq keçdi və bir az sonra bir döngəyə döndü. Kirşədə oturan adam dönüb tanış bir adam kimi Kaya mehribanlıqla baş əydi. Kay bir neçə dəfə öz xizəyini kirşədən açmaq istədi, amma ağ kürklü minici ona baş əydi və Kay sürüşə-sürüşə onun dalınca sürətlə getdi. Budur, onlar şəhərin darvazasından çıxdılar. Birdən qar daha da bərk yağmağa başladı, belə ki, heç bir şey görmək olmurdu. Oğlan xizəyini kirşəyə bənd edən kəndiri açmaq istədi, amma elə bil xizək kirşəyə yapışmışdı və sürətlə onun dalınca sürüşüb gedirdi. Kay bərkdən çığırdı, amma eşidən olmadı. Qar bərk yağır, kirşə qar komalarına bata-bata, barıların və arxaların üstündən hoppana-hoppana, çox bərk gedirdi. Kay bütün bədəni əsə-əsə “Ya ilahi!” duasını oxumaq istəyirdi, amma ağılna vurma cədvəldən başqa heç bir şey gəlmirdi.

Qar dənələri getdikcə böyüüb axırda yekə ağ toyuqlara döndü. Birdən-birə toyuqlar hərə bir tərəfə uçuşdular, böyük kirşə dayandı və onun içində ucaboylu, qədd-qamətli, əynində kürk və başında papaq olan ağappaq bir qadın düşdü, onun üstbaşını qar basmışdı. Bu qadın kraliça özü idi.

– Yaxşı gəzdik ha! – deyə kraliça dilləndi. – Amma sən lap donubsan! Gəl, mənim ayı dərisindən tikilmiş kürkümün altına gir.

Kraliça oğlanı kirşeyə oturdub öz kürkünə bürüdü. Kay elə bil ki, qar komasının içində batdı.

– Hələ də üşüyüsənmi? – deyə kraliça soruşdu və onun alnından öpdü.

Uf, onun öpüşü buzdan da soyuq idi, bu öpüş uşağın bədəninə işləyib lap ürəyinə qədər çatdı, ürəyi onsuz da yarıya qədər buz idi... Bir an Kaya elə gəldi ki, bu saat öləcək, amma birdən onun əhvalı yaxşılaşdı; hətta daha üşümürdü də.

– Bəs mənim xizəyim? Mənim xizəyimi unutma ha! – deyə oğlan tələsik səsləndi.

Onun xizəyini bir ağ toyuğa yüklədilər, möhkəmcə sarıldılar. O da uçaraq böyük kirşənin dalınca getdi. Qar kraliça Kayı bir də öpdü və Kay Gerdanı da, nənəni də, bütün evdəkiləri də yadından çıxardı.

– Daha səni öpməyəcəyəm, – deyə Qar kraliça dilləndi. – Yoxsa o qədər öpərəm ki, ölürsən.

Kay ona baxdı; o nə qədər qəşəng idi! Kay bundan daha ağıllı, bundan daha sevimli bir sifət heç ağlına da gətirmirdi. İndi o, daha Kaya birinci dəfə pəncərənin ardında görünüb başı ilə ona işarə etdiyi zaman olduğu kimi buzlu görünmürdü, – indi Kaya elə gəlirdi ki, bu ən yaxşı qadındır. Kay daha ondan qorxmurdı və ona danışdı ki, hesabın bütün dörd əməlini, hətta kəsirləri də bilir; bundan başqa hər ölkənin neçə kvadrat mil və nə qədər əhalisi olduğunu da bilir... Amma Qar kraliça dinməyib yalnız gülümsündü. Birdən Kaya elə gəldi ki, o doğrudan da olduqca az şey bilir və öz gözlərini ucu-bucağı görünməyən hava boşluğunə zillədi. Bu anda Qar kraliça onu qucağına alıb, göyə ucaldı və onlar qara bir buludun üstünə qondular. Çovğun ağlayır və inləyirdi, – elə bil ki, o qədim nəgmələr oxuyurdu. Kay ilə Qar kraliça meşələrin, göllərin, dənizlərin və quruların üstündən uçub gedirdilər. Onlardan aşağıda soyuq küləklər əsir, qurdalar ulaşır, qar parıldayırlar, qara qarğalar çığırışa-çığırışa uçusurdular; onların başı üzərində isə, iri və işiqli ay parıldamaqda idi. Kay bütün uzun qış gecələri gözlərini aya zilləyib baxır, gündüzlər isə, Qar kraliçanın ayaqları altında yatırıdı.

### Üçüncü nağıl

## SEHRBAZ QARININ ÇİÇƏKLİYİ

Bəs Kay yoxa çıxandan sonra balaca Gerdanın halı necə oldu? Kay hara yox olmuşdu? Bunu heç kim bilmirdi və heç kəs ondan bir xəbər verə bilmirdi. Oğlanlar yalnız bunu deyirdilər ki, onun öz xizəyini iri qəşəng bir kirşeyə bənd etdiyini görmüşlər; haman kirşə isə, sonra döngədən burularaq şəhər darvazasından çıxıb getmişdir. Onun necə olduğunu heç kəs bilmirdi. Kay üçün çox-çox göz yaşları tökmüşdülər; Gerda da xeyli acı-acı ağlamışdı. Axırda bu qərara gəldilər ki, Kay ölmüşdür... Bəlkə də şəhərin lap yanından keçən çaya düşüb batmışdır. Tutqun qış günləri xeyli uzanıb getdi.

Amma budur, yaz gəldi, gün çıxdı.

– Kay ölmüşdür, o bir daha qayıtmayacaqdır! – deyə Gerda dilləndi.

– Düz deyil! – deyə gün işığı cavab verdi.

– O ölmüşdür, bir də qayıtmayacaqdır! – deyə Gerda qaranquşlara təkrar etdi.

– İnanmiriq! – deyə onlar cavab verdilər. Axırda Gerda özü də buna inanmamağa başladı.

Bir gün səhər Gerda öz-özünə dedi: – Qoy bir öz təzə qırmızı ayaqqabılarını geyim. Kay onları heç bir dəfə də görməmişdir. Qoy bir gedib çaydan onu xəbər alım.

Səhər hələ çox erkən idi. Gerda yatmış nənəni öpdü, qırmızı ayaqqabılarını geydi və qaça-qaça tək-tənha şəhərin kənarına, düz çayın yanına gəldi və dedi:

– Düzdürmü ki, mənim qardaşlığımı sən alıbsan? Əgər sən onu mənə qaytarsan, mən öz qırmızı ayaqqabıları sənə bağışlaram.

Qızı elə gəldi ki, ləpələr üzü bəri gələ-gələ ona baş əyib razılıqlarını bildirirlər. Onda qız ən qiymətli şeyləri olan qırmızı ayaqqabılarını çıxarıb çaya atdı. Ancaq ayaqqabılar çayın lap qırığına düşdü. Çayın ləpələri onları haman saat quruya atdı.

Görünür, çay kızın qiymətli hədiyyəsini almaq istəmirdi, çünkü Kayı ona qaytara bilməyəcəkdi. Amma qız elə güman etdi ki, ayaqqabılarnı lazıminca uzağa ata bilməmişdir; o qamışlığın içində yırğalanmaqdə olan qayıga mindi, onun lap kənarında durub yenə ayaqqabılarnı suya atdı. Amma qayıq bağlanmamışdı, yavaş-yavaş çayın qıraqından uzaqlaşmağa başladı. Gerda tez sahilə hoppanmaq istədi, ancaq o, qayıgin dal tərəfindən burnuna sarı yüyürənə qədər, qayıq sahildən xeyli aralandı və çayaşağı sürətlə üzüb getməyə başladı.

Gerda çox bərk qorxdu, ucadan ağlamağa başladı, amma onun səsini sərçələrdən başqa eşidən olmadı. Sərçələr isə onu götürüb quruya apara bilməzdilər. Onlar yalnız onun dalınca sahil boyu uça-uça civildəşirdilər. Elə bil ona ürək-dirək verib deyirdilər ki:

— Biz buradayıq! Biz buradayıq!

Qayıq getdikcə uzaqlaşındı. Gerda, ayaqlarında corab, sakitcə oturmuşdu; onun qırmızı ayaqqabıları da qayıgin dalınca üzməkdə idi, amma onlar qayıga yetişə bilmirdi, qayıq onlardan iti üzürdü.

Çayın kənarları çox gözəl idi. Burada hər tərəfdə gözəl çıçəklər, qəşəng yekə ağaclar bitmişdi, yamaclarda qoyunlar və inəklər otlayırdı. Ancaq heç bir yerdə adam görünmürdü.

“Bəlkə çay məni Kayın yanına aparır?” — deyə Gerda fikirləşdi və kefi açıldı. Sonra o, ayağa durdu, gözəl, yamyaşıl sahillərə xeyli tamaşa edib ləzzət aldı. Axırda qayıq böyük bir albalı bağına yaxınlaşdı. Bu bağın içində, damına küləş döşənmiş xirdaca bir ev vardı. Bunun pəncərələrinə qəribə qırmızı və göy şüşələr salınmışdı. Qapısının ağızında taxtadan iki saldat durmuşdu və əllərindəki tüfənglərini qaldıraraq yaxından üzüb gedən hər kəsə salam verirdilər.

Gerda elə bildi ki, diridirlər və onları səslədi, amma onlar, əlbəttə, heç bir cavab vermədilər. Qayıq getdikcə onlara daha da yaxınlaşdı, lap az qaldı ki, sahilə çatsın, — bu vaxt qız daha da bərkdən çığırıldı. Onu səsinə evdən bir qarı çıxdı. Bu qarı lap əldən düşmüş bir qarı idi. O, qarmaq kimi əyri bir dəyənəyə

söykənə-söykənə yeriyirdi. Başında küləş bir şlyapa var idi ki, üzərinə qəribə çiçək naxışları çəkilmişdi.

— Ay yazıq qızçıqaz! — deyə qarı dilləndi. — Necə olub ki, sən belə yekə və iti axan bir çayın içində düşübsən? Necə olub ki, sən belə uzaqlara gəlib çıxıbsan?

Qarı suya girdi, öz qarmağını qayıga ilişdirib onu qıraqa çəkdi və Gerdanı yerə düşürdü.

Qız tanımadığı qaridan bir azca qorxdusa da, amma quruya çıxdığına görə çox sevindi.

— Di, gəl gedək. Danış mənə görüm, sən bura necə gəlib çıxıbsan? — deyə qarı soruşdu.

Gerda bütün başına gələnləri danışdı. Qarı isə başını yırğalayıb hey təkrar edirdi: “Hm, hm!”. Qız, sözlərini qurtarib qaridan soruşdu ki, Kayı görüb ya yox? Qarı cavab verdi ki, Kay hələ buradan gəlib keçməmişdir, amma yəqin ki, gəlib keçəcək. Belə ki, Gerda hələlik heç bir dərd-qəm çəkməməlidir. Ona tapşırı ki, yaxşısı budur, albalılardan dadsın və bağçadakı çıçəklərə baxıb ləzzət alsın. Bu çıçəklər hər bir şəkilli kitabda çəkilən şəkillərdən xeyli gözəldir, həm də bunlar nağıl da danışa bilirlər. Qarı Gerdanın əlindən tutub onu öz evinə apardı və qapını açarla bağladı.

Otağın pəncərələri döşəmədən xeyli hündürdə idi. Şüşələri də rəngbərəng — qırmızı, göy və sarı idi. Buna görə də otağın içində çox qəribə — rəngbərəng işiq düşmüşdü. Stolun üstündə yetişmiş albalı ilə dolu bir səbət var idi və Gerda istədiyi qədər bunlardan yeyib ləzzət ala bilərdi. O, albalı yedikcə, qarı da qızıl daraqla onun saçlarını darayırdı. Gerdanın saçları isə, qıvrılır və qıvrım saçları onun yumpyumru, qızılılgül kimi çəhrayı, mehriban və sevimli üzünün dövrəsində qızıl kimi parıldayırdı.

— Mən çoxdan istəyirdim ki, belə sevimli bir qızım olsun! — deyə qarı dilləndi. Görərsən ki, biz səninlə necə mehriban yaşayacayıq!

Qarı belə deyə-deyə, qızın saçlarını daramaqda idi. O daradıqca, Gerda öz qardaşlığı Kayı get-gedə unudurdu, — çünkü bu qarı tilsimə salmağı bacarırdı. Qarı pis cadugər qarılardan

deyildi, o hərdənbir tilsim oxuyardı, həm də özü bundan ləzzət alardı. İndi isə, ona görə tilsimə salırdı ki, hər necə olursa-olsun, Gerdanı öz yanında saxlamaq istəyirdi. İndi budur, o, bağçaya getdi, öz əyri ağacını qızılgül kollarına toxundurdu, onlar hamısı çiçəklənmiş halda qara torpağın lap dərin qatlarına batıb yox oldular. Onların heç izi də qalmadı. Qarı qorxurdu ki, Gerda qızılgülləri görəndə, öz qızılgüllərini, həm də Kayı yadına salar və onun yanından qaçıb gedər.

Qarı öz işini görüb qurtardıqdan sonra, Gerdanı çiçəkliyə apardı. Bura elə gözəl idi ki, elə ətirli idi ki! Burada dünya üzündə olan bütün çiçəklər – həm yaz, həm yay, həm də payız çiçəkləri açılmışdı! Bütün dünyada heç elə şəkilli bir kitab tapılmaz ki, bu çiçəklikdən daha rəngarəng, bundan daha gözəl ola bilsin. Günəş uca albalı ağaclarının arasında gizlənincəyə qədər Gerda bu çiçəklərin arasında oynayır, sevincindən atılıb düşürdü. Axşam olduqda, onu çox gözəl bir çarpayıya saldılar, burada içiñə bənövşə doldurulmuş ipək döşəkçələr var idi. Qız yatıb elə yuxular gördü ki, belə yuxuları ancaq kraliça öz toy günündə görə bilərdi.

O biri gün Gerdaya yenə günün altında, haman gözəl çiçəklikdə oynamaya icazə verdilər. Bir çox günlər belə gəlib keçdi. İndi burada Gerda hər bir çiçəyi tanıyırıldı. Ancaq bu çiçəklər nə qədər çox idisə də, Gerdaya elə gəlirdi ki, nə isə bir çiçək çatışmir. Amma bu çatışmayan çiçək hansı idi? Bir dəfə o, oturub qarının çiçək naxışlı küləş şlyapasına tamaşa edirdi. Bu çiçəklərin içində hamisindən gözəli qızılgül idi. Qarı əsl canlı qızılgülləri yerə batırmışdı, bu gülü silməyi yaddan çıxarmışdı. Bax, huşsuzluq belə olar ha!

– Necə yəni! Bu çiçəklikdə qızılgül yoxdurmu? – deyə Gerda səsini çəkdi və haman saat ləklərdə qızılgülü axtarmağa qaçıdı. Nə qədər axtardısa, tapa bilmədi.

Belə olduqda, qız yerə oturub ağlamağa başladı. Onun iliq göz yaşları haman o yerə damırdı ki, orada qızılgül kolu bitmişdi. Göz yaşları torpağı isladan kimi, bir anda qızılgül kolu yerdən çıxdı və

onun üstü əvvəlki kimi güllərlə dolu idi. Gerda xirdaca qollarıyla kolu qucaqlayıb gülləri öpməyə başladı və öz evlərində bitən o qəşəng qızılgülləri yadına saldı, sonra Kayı da xatırladı.

– Mən nə yan ləngimisəm! – deyə qız dilləndi. – Axı mən gərək Kayı axtaram!.. Siz bilirsınızmi o haradadır? – deyə o güllərdən soruşdu. – Siz onun ölümünə inanırsınızmı?

– O ölməmişdir! – deyə güllər cavab verdi. – Axı biz yerin altındaydık, bütün ölülər də orada olur, amma Kay orada yox idi. Gerda:

– Çox sağ olun! – deyib o biri çiçəklərə sarı yönəldi. O, çiçəklərin içiñə baxa-baxa soruşurdu: – Siz bilmirsiniz ki, Kay hardadır?

Ancaq çiçəklər günəşin altında isinə-isinə, yalnız öz nağıllarını – hərə öz nağılini düşünürdü. Gerda onların çox nağıllarına qulaq asmışdı, amma heç bir çiçək ona Kay barəsində bir söz deməmişdi.

Görək od rəngli zanbaq çiçəyi Gerdaya nə danışdı:

– Təbilin səsini eşidirsənmi? – “Bum! Bum!” sonra yenə də haman səs gəlir: “Bum! Bum!”. Qadınların iniltili nəgmələrini dinlə. Kahinlərin çığırtilarına qulaq as... Tonqalın üzərində uzun qırmızı paltarlı dul hindli qadın durmuşdur. Alov bu saat onun özünü də, ölmüş ərinin cəsədini də bürüyəcəkdir. Ancaq qadın orada duran canlı bir insan barəsində düşünür, – onun gözləri alovdan daha qızığın bir parıltı ilə parıldayırlar. Onun baxışları qadının ürəyini oddan daha şiddətlə yandırır, o od ki, indicə onun bədənini gülə döndərəcəkdir. Məgər ürəyin alovu tonqalın alovunda sönə bilərmi?!

– Heç bir şey başa düşmürəm! – deyə Gerda dilləndi.

– Bu mənim nağılımdır! – deyə od rəngli zanbaq çiçəyi cavab verdi.

Bəs sarmaşıq nə danışdı?

– Bir qayanın başında qədim bir cəngavər qəsri vardır. Ora dar bir dağ çığırı gedib çıxır. Qədim kərpic divarlarının üstünü sıx sarmaşıq bürümüşdür, onun yarpaqları eyvana sarılmışdır. Eyvanda isə gözəl bir qız durmuşdur. O, məhəccərdən əyilib aşağı

yola baxır. Bu qız, saplağı üstündə açılmış qızılgüldən daha təravətli, mehdən əsən alma çiçəyindən daha zərifdir. Onun ipək paltarı necə xışıldayır! “Görəsən, o gəlməyəcəkmi?”

– Sən Kayımı deyirsən? – deyə Gerda soruşdu.

– Mən nağıl danışıram, öz arzularından danışıram! – deyə sarmaşıq cavab verdi.

Bəs xırdaca xədicəgülü nə danışdı?

– Ağacların arasında uzun bir taxta yırğalanır, – bu yelləncəkdir. Yelləncəkdə iki xırdaca qız oturmuşdur. Onların əynində ağappaq paltar, başlarında uzun yaşıl ipək lentlərlə bəzənmiş xırdaca şlyapalar var, lentlər küləkdən yellənir. Onlardan bir azca böyük olan qardaşları öz bacılarının arxasında durub yelləncəyin iplərini qucaqlamışdır. Onun bir əlində içi sabunlu su ilə dolu bir fincan, o biri əlində saxsı bir borucuq var. O, qovuq buraxır. Yelləncək yellənir, qovuqlar havada uçuşur və günəşin altında göy qurşağının bütün rənglərinə çalırlar. Budur, qovuqlardan biri borunun ucunda asılıb durur və küləkdən yırğalanır. Yelləncək də yırğalanır. Sabun qovuğu kimi yüngül olan xırdaca qara bir dal ayaqları üstə qalxıb qabaq pəncələrini taxtanın üstünə qoyur. Ancaq taxta yuxarı qalxır, it də yixilib hürür və acıqlanır. Uşaqlar onu cırnadırlar, qovuqlar partlayır... yelləncək yırğalanır, köpük səpələnir... Bax, bu da mənim nəgməm!

– Bu nəgmə bəlkə də yaxşıdır, amma sən onu çox şikayətli bir səslə oxuyursan!.. Yenə Kay barəsində heç bir söz yoxdur.

Bəs sünbülçiçəyi nə danışdı? – Biri vardı, biri yoxdu. Boylubuxunlu üç zərif gözəl bacı vardı. Bunların biri əyninə qırmızı paltar, o biri göy paltar, üçüncüsü də ağ paltar geyərdi. Onlar saat gölün qıraqında parlaq ay işığında əl-ələ tutub oynayardılar. Bunlar pəri qızları deyil, əsl canlı qızlar idi. Havaya dadlı ətirlər saçılmışdı, qızlar meşəyə girib yox oldular. Bir azdan sonra ətir daha da artdı, daha da xoş oldu. Amma birdən meşənin içərisindən üç tabut çıxdı. Gözəl bacılar bu tabutların içində idilər. Dövrələrində isə, canlı işiqlar kimi atəş böcəkləri uçuşurdu. Görəsən, bu qızlar yatmışlar, ya ölmüşlər? Çiçəklərin ətri deyir ki, ölmüşlər. Axşam kilsə zəngləri ölüm xəbəri verir.

– Sizin nağılinizdən mənim ürəyim tutuldu! – deyə Gerda dilləndi. – Sizin piyaləcikləriniz də yaman bərk qoxuyur... İndi daha bu ölən qızlar mənim yadımdan çıxmayacaq! Ax, görəsən, Kay da ölübmü? Amma qızılgüllər yerin altına getmişdilər, onlar deyirlər ki, Kay orada yoxdur.

– Dinq-dinq! – deyə sümbülçiçəyinin piyaləcikləri cingildədi. – Biz bu zəngləri Kayın üzərində çalmırıq, biz onu heç tanımirıq. Biz öz nəgməmizi çalırıq, biz başqa nəgmə bilmirik.

Gerda yaşıl otların içində parıldayan qaymaqçıçəyinin yanına getdi və ona dedi:

– Ey xırdaca parlaq günəş! Söylə görüm, bilmirsənmi mən öz qardaşlığını harda axtarım?

Qaymaqçıçəyi daha bərk parıldayıb qızı baxdı. Görəsən o, qızı necə nəgmə oxudu? Bu nəgmədə də Kay barəsində heç bir söz yox idi!

– Yazın birinci günü idi, günəş isındırır və xırdaca həyətə xoş bir işiq saçırı! Onun şüaları qonşu evin ağ divarlarına düşmüdü. Divarın dibində isə yaşıl otların arasında ilk sarı çiçəklər görünürdü. Bunlar günəşin altında qızıl kimi parıldı. Qoca nənə oturub dincəlmək üçün həyətə çıxdı. Onun nəvəsi, yoxsul qəşəng qulluqçu kız ona qonaq gəldi və qarını bərk-bərk öpdü. Bu öpüş qızıldan qiymətli idi, çünkü lap üzərindən gəlirdi. Dodaqlarda qızıl, üzərində qızıl və səhər çağında göy üzündə qızıl!.. Vəssalam! – deyə qaymaqçıçəyi sözünü qurtardı.

– Ay yazıq nənəm! – deyə Gerda köksünü ötdürdü. – Yəqin ki, o bir vaxt Kay üçün dərd çəkdiyi kimi, indi mənim üçün də dərd çəkib darıxır! Amma mən Kayı da tapıb yaxında qayıdacağam. Daha çiçəklərdən soruşmaq lazım deyil... Onlardan heç bir şey öyrənmək olmur; onlar eləcə öz nəgmələrini bilirlər!

Sonra Gerda tumanının balağını bir azca qaldırıb belinə sancdı ki, rahat qaça bilsin. Amma o, nərgizgülünün üstündən hoppananda, gül öz budaqlarını Gerdanın ayaqlarına çırpdı. Gerda durub bu ucaboylu çiçəyə baxdı və soruşdu:

– Bəlkə sən bir şey bilirsən?

Sonra ona sarı əyilib cavab gözlədi.

Görək nərgizgülü nə dedi: – Mən özümü görürəm! Mən özümü görürəm! Of, mənim nə yaxşı ətrim var!.. Yuxarıda, lap yuxarıda dama lap yaxın olan bir otaqcıqda yarıçılpaq bir rəqqasə durmuşdur. O, gah bir ayağı, gah iki ayağı üstündə durub onları bütün dünyaya dirəyir, – bu, yalnız gözaldatmadır. Budur, o, əlində tutduğu bir şeyin üstünə çaynikdən su tökür. Əlindəki şey onun kəməridir. Təmizlik ən yaxşı gözəllikdir. Onun ağ paltarı divarda mixdan asılmışdır. Paltarını da çaynikdən tökdüyü su ilə yumuş və damda qurutmuşdur. Budur, qız geyinir və boğazına açıq sarı rəngli bir yaylıq bağlayır. Bu, onun paltarını daha da ağ göstərir. Yenə də bir ayağı göydədir! Bir gör, qız tək ayağı üstündə necə dik durmuşdur, – elə bil ki, saplağı üstündə durmuş bir çiçəkdir! Mənə elə gəlir ki, o mənəm, elə bilirom ki, o mənəm!

– Əşsi ondan mənə nə var? – deyə Gerda dilləndi. – Mənə ondan danışmaq lazım deyil!

Gerda belə deyib bağın o biri başına qaçı. Qapının paslı bir cəftəsi var idi, amma Gerda onu o qədər əlləşdirdi ki, o, yerindən tərpəndi, qapı açıldı və qız eləcə ayaqyalın yol ilə qaçmağa başladı. O, üç dəfə dönüb geri baxdı, amma dalınca gələn yox idi. Axırda o yorulub böyük bir daşın üstündə oturdu və dövrəsinə boylandı. Daha yay qurtarmış, payızın axırları çatmışdı. Qarının sehrli bağında isə, günəş həmişə parıldadığından və ilin bütün fəsillərinin çiçəkləri açıldığından, bunu duymaq olmurdu.

– Aman Allah! Mən nə yaman ləngimişəm! Axı payız gəlib çatmışdır! Daha dincəlmək vaxtı deyil! – deyə Gerda yenə yola düşdü.

Of, yazıq qızın yorğun ayaqları necə ağrıyirdi! Ətrafda hər yer necə soyuq, necə rütubətli idi! Söyüd ağaclarının uzun yarpaqları tamam saralmışdı, onların üzərinə duman çöküb suya dönür və iri damcılarla yerə damirdi. Yarpaqlar bir-bir töküldü. Yalnız göyəm kolumun budaqları meyvələrlə dolu idi. Amma onun meyvələri tünd idi və adamın dişlərini qamaşdırırdı. Bütün dünya necə bomboz, necə qəmgin görünürdü!..

Dördüncü nağıl

### ŞAHZADƏ OĞLAN VƏ ŞAHZADƏ QIZ

Gerda dincini almaq üçün yenə oturmalo oldu. Qarın üstündə, düz onun qabağında yekə bir qarğı hoppanırdı. O, baş əyə-əyə qızı xeyli baxdı, sonra, axır dillənib dedi:

– Qarr-qarr! Xoş gördük!

Qarğı, adam dilini yaxşı danışa bilmirdi, amma görünür, qızı yaxşılıq etmək istəyirdi. O, qızdan soruşdu ki, belə təkbaşına dünyani gəzə-gəzə, hara gedir? Gerda “t e k” sözünü lap yaxşı başa düşdü və onun nə demək olduğunu haman saat bildi. Gerda bütün başına gələnləri qarğaya danışdı; Kayı görüb-görmədiyini ondan soruşdu.

Qarğı fikirli-fikirli başını yırğaladı və cavab verdi:

– Cox ola bilərrr,cox ola bilərrr!

– Necə? Doğrudanmı? – deyə qız qışqırdı və qarğanı o qədər öpdü ki, az qaldı qarğı boğula.

– Elə bərrrk yox, elə bərrrk yox! – deyə qarğı dilləndi. – Deyəsən mən sən dediyin Kayı görmüşəm, amma indi yəqin ki, o öz şahzadə qızının yanında səni yaddan çıxarmışdır!

– Məgər o, şahzadə qızın yanında yaşayır? – deyə Gerda soruşdu.

– Di, qulaq as, – deyə qarğı cavab verdi. – Amma sizin dildə danışmaq mənim üçün çox çətindir. Eh, əgər sən qarğı dilini bilsəydim, mən sənə hər şey barəsində çox yaxşı danışa bilərdim.

– Yox, mənə qarğı dili öyrətməyiblər, – deyə Gerda cavab verdi. – Nənəm qarğı dilini başa düşürdü. Yaxşı olardı ki, mən də biləydim!

– Yaxşı, zərər yoxdur, – deyə qarğı cavab verdi. – Pis də olsa, öz bacardığım kimi danışaram.

Belə deyib qarğı özü nə bilirdisə, hamısını ona danışdı:

– Bizim olduğumuz bu ölkədə bir şahzadə qız var; elə ağıllı qızdır ki, dünyada heç tayı-bərabəri yoxdur! O, düyada olan

bütün qəzətləri oxumuş və bütün onlarda yazılanların hamısını unutmuşdur; bir gör nə ağıllı qızdır! Bir dəfə o, taxtda oturmuşdu; adamlar deyirlər ki, bu, bir o qədər də xoşa gələn şey deyildir. Qız taxtda oturub bu mahnını oxuyurdu: “Bircə ərə gedəydim. Bircə ərə gedəydim”. Birdən o belə fikirləşdi: “Axı doğrudan da gərək ərə gedəm!”. O, ərə getmək fikrinə düşdü; o, özünə elə bir ər seçmək istəyirdi ki, deyib-danişan olsun. Elə özünü tox tutub durmasın, axı belə adam çox darıxdırıcı olur! Bəli, təbillər çalındı, bütün saray xanımlarını saraya yığdılar və şahzadə qızın arzusunu onlara bildirdilər. Onlar hamısı çox sevinib dedilər: “Bax, bu yaxşı! Elə biz özümüz də bu yaxında bunu düşünürdük!”. Bunlar hamısı lap doğru sözdür! – deyə qarğa əlavə etdi. – Mənim sarayda bir sevgilim var, o əl qarğasıdır, bütün bunları mən ondan öyrənmişəm.

Qarğanın sevgilisi də bir qarğa idi: axı hər kəs arvad alanda öz tayını axtarar, buna görə qarğa da qarğanı sevmişdi.

– Ertəsi gün bütün qəzətlər, haşıyələri ürək şəkilləri və şahzadə qızın adının və familiyasının baş həriflərilə qəşəng naxışlanmış halda çıxdı. Qəzətlərdə yazılmışdı ki, görkəmi xoş olan hər bir cavan oğlan saraya gəlib şahzadə qızla söhbət edə bilər. Özünü evdə olduğu kimi sərbəst aparan və hamidan şirin səhbətcil olan cavan oğlanı şahzadə qız özünə ər seçəcəkdir! Bəli, bəli! – deyə qarğa təkrar etdi. – Bax, mənim burada səninlə üz-üzə oturmağım necə doğrudursa, bütün bunlar da eləcə doğrudur! Camaat sel kimi saraya axıdı. Basırıq düşdü, ancaq nə birinci gün, nə də ikinci gün bundan heç bir şey çıxmadi. Evlənmək istəyən gənclər hamısı küçədə çox gözəl danışıldılar, amma sarayın astanasından içəri girib, başdan-başa gümüş bəzək içində olan keşikçiləri və zər-baftalı xidmətçiləri gördükdə, yekə işıqlı zallara girdikdə, onların dili-ağzı quruyurdu. Şahzadə qızın oturduğu taxta yaxınlaşdıqda danışmağa söz tapa bilmir, elə qızın söylədiyi son sözləri təkrar edib dururdular. Ancaq şahzadə qız heç də bunu istəmirdi! Elə bil ki, gənclərin hamısına huşsuzluq dərmanı vermişdilər, darvazadan kənara çıxan kimi,

yenə hamının dili-ağzı açılırdı. Darvazanın ağızından sarayın qapısına qədər çox uzun cərgə ilə evlənmək istəyən gənclər düzülmüşdülər. Mən özüm də orada idim və bunların hamısını özüm görmüşəm. Cavanlar yemək-içmək istəyirdilər, amma saraydan onlara bircə stəkan su da vermirdilər. Doğrudur, ağıllı olanlar özlərilə yaxma çörək gətirmişdilər, amma qonşularına vermirdilər. Duşunürdülər ki, “qoy onlar ac görünsunlər; belələrindən şahzadə qızın xoşu gəlməz!”.

– Hə, bəs Kay necə oldu, Kay? – deyə Gerda soruşdu. – O da şahzadə qızı istəməyə gəlmışdım?

– Bir dayan! Bir dayan! İndicə biz elə gəlib ona çatmışıq! Üçüncü gün xirdaca bir adam gəlib çıxdı. O, nə karetaya, nə də ata minmişdi, eləcə piyada gəlib birbaşa saraya girdi. Onun gözləri də sənin gözlərin kimi parıldayırdı, saçları uzun idi, amma yoxsul kimi geyinmişdi.

– Bu elə Kaydır ki, var! – deyə Gerda sevindi. – Mən onu tapdım! – deyə o, əllərini bir-birinə vurdu.

– Onun ciyində bir bağlama da var idi, – deyə qarğa davam etdi.

– Yox, bu yəqin ki, onun xizəkləri imiş, – deyə Gerda cavab verdi. – O, evdən xizəklə getmişdi.

– Cox ola bilər, – deyə qarğa razılaşdı. – Mən haman şeyi çox yaxşı görə bilmədim; bəli belə, mənim sevgilim mənə danişdi ki, haman oğlan sarayın darvazasından içəri girib, gümüş bəzəkli keşikçiləri və pillələrin üstündə zər bəzəkli xidmətçiləri gördükdə özünü itirmədi. Başı ilə onlara işarə edib dedi: “Yəqin ki, burada pillə üstündə durmaq adamı darıxdır, yaxşısı budur ki, mən, içəri otaqlara girim!”. Zallar işıqdan zulzül edirdi, gizli müşavirlər və generallar ayaqyalın gəzərək əllərində qızıl nimçələr aparırdılar, – daha bundan dəbdəbəli nə ola bilər?! Bu təzə gələn cavan oğlanın çəkmələri yaman bərk cirildiyirdi, ancaq onun heç vecinə gəlməyirdi.

– Bu, yəqin ki, Kaydır! – deyə Gerda səsini çəkdi. – Yadıma gəlir ki, onun təzə çəkmələri var idi. O, nənəmin yanına gələndə, çəkmələrinin ciriltisini özüm eşitmişəm!

– Hə, çəkmələri yaman cırıldayırdı, – deyə qarğı davam etdi.  
– Amma o cürətlə şahzadə qızə yaxınlaşdı. Şahzadə qız, cəhrə təkəri boyda bir mirvari dənəsi üstündə oturmuşdu. Dövrəsində isə, saray xanımları durmuşdular. Saray xanımlarının yanlarında qulluqçuları, qulluqçuların da yanlarında öz qulluqçuları var idi, Saray kişiləri də, yanlarında nökərləri, nökərlərinin də yanlarında öz nökərləri durmuşdular. Bunlardan qapıya yaxın duranlar daha da lovgalanıb başlarını dik tutmuşdular. Həmişə ayaqqabı gəzdirən, indi isə qapı ağızında duran otaq xidmətçisinin nökəri özünü elə tox tutmuşdu ki, ona baxanda, adamı qorxu basırdı!

– Bunlar nə qorxuludur! – deyə Gerda səsini çəkdi. – Bəs Kay şahzadə qızla evləndimi?

– Əgər mən qarğı olmasaydım, nişanlı olduğuma baxma-yaraq, elə mən də haman şahzadə qızla evlənərdim. Gələn oğlan şahzadə qızla söhbətə başladı; mən qarğı dilini necə yaxşı danışırımsa, o da şahzadə qızla elə yaxşı danışındı. Hər halda, əl qarğası olan sevgilim mənə belə dedi. Cavan oğlan özünü çox sərbəst aparır və mehriban-mehriban danışıb deyirdi ki, evlənməyə gəlməyib, yalnız şahzadə qızın ağıllı söhbətlərinə qulaq asmağa gəlibdir. Deməli ki, belə: şahzadə qızın söhbəti oğlanın xoşuna gəldi, şahzadə qız da onu bəyəndi.

– Hə, hə, bu Kaydır! – deyə Gerda dilləndi. Axı o, çox ağıllı oğlandır. O, hesabın bütün dörd əməlini, hələ kəsri də bilirdi! Ah, tez ol, məni saraya apar da!

– Bunu demək asandır, – deyə qarğı cavab verdi, – amma necə edəsən? Bir dayan, mən nişanlım olan əl qarğası ilə bir məsləhətləşim, o yəqin ki, bir yol tapıb bizə məsləhət görər. Sən elə bilirsən ki, səni birbaşa saraya buraxarlar? Yox ha, bu cür qızları çox asanlıqla buraxırlar!

– Məni buraxarlar! – deyə Gerda cavab verdi. – Kay mənim burada olduğumu eşidən kimi, haman saat qaçıb dalımcə gələr.

– Məni burada, çaxçaxın yanında gözlə, – deyə, – qarğı başını o yan – bu yana çeviridi və uçub getdi.

O, qayıdıb gələndə, axşamdan xeyli keçmişdi, Qarğı qarıldıya-qarıldıya belə dedi:

– Qarr, qarr! Mənim nişanlım sənə çox-çox salam göndərir, bir də bu çörək parçasını göndərir. Bunu mətbəxdən oğurlamışdır. Orada çörək çoxdur, sən də yəqin ki, acmışan... Ancaq deyəsən saraya gedə bilməyəcəksən... Axı sənin ayaqların yalındır. Gümüş bəzəkli keşikçilər və zər bəzəkli nökərlər səni heç cürə içəri buraxmazlar. Amma ağlama, necə olsa, ora gedəcəksən. Mənim nişanlım dal qapıdan şahzadə qızın yataq otağına yol bılır. Açıarı birtəhər ələ keçirə bilər.

Budur, onlar bağa girib uzun bir xinbanla addımlaya-addımlaya getməyə başladılar. Burada payız yarpaqları bir-bir ağacdan düşürdü. Sarayın pəncərələrində də işıqlar bir bir səndükədən sonra qarğı, qızı balaca və gözəl görünməyən bir qapının qabağına gətirdi.

Of, qorxudan və səbirsizlikdən Gerdanın ürəyi necə bərk döyüñürdü! Elə bil ki, o bir pis iş görmək istəyirdi, amma onun bircə arzusu vardı ki, öz dostu Kayın burada olub-olmadığını öyrənsin! Hə, hə, o, əlbəttə, buradadır! Gerda onun ağıllı gözlərini və uzun saçlarını lap açıq-aşkar gözlərinin önünə gətirirdi. Onlar bir zaman qızılgül kollarının dibində yanaşı oturduqları vaxtdakı kimi, Kayın indi də ona baxıb gülümsədiyini sanki açıq-aşkar gördü. Yəqin ki, Kay onu gördükə, Gerdanın onu tapmaq üçün necə uzun yollar keçdiyini eşitdikdə, o yoxa çıxdıqdan sonra evdəkilərin onun üçün necə qəm-qüssə çəkdiklərini bildikdə, çox sevinəcəkdir! Ah, Gerda qorxusundan və sevindiyindən lap özünü itirmişdi!

Bəli, budur, onlar pilləkənin meydançasındadırlar, şkatın üstündə balaca bir lampa yanır, əl qarğası isə yerdə oturub başını o yan – bu yana çevirərək boylanır. Gerda nənəsinin öyrətdiyi kimi, azacıq çöküb salam verdi.

– Mənim nişanlım sizdən mənə o qədər yaxşı şey danışmışdır ki, ay xanım qız! – deyə əl qarğası dilləndi. – Sizin, necə deyərlər vita<sup>1</sup> da çox təsirlidir! Zəhmət olmasa haman lampanı

<sup>1</sup> Yaşayış (*latinca*)

götürün, mən də qabaqda gedim. Biz düz gedəcəyik, burada bizə heç kəs rast gəlməz.

— Mənə elə gəlir ki, dalımızca gələn var, — deyə Gerda dilləndi və haman dəqiqə onun yanından gurultu ilə cürbəcür kölgələr keçdi. Bunlar yalları yellənən zərif ayaqlı atlar, atlı ovçular, xanımlar və kişilər idi.

— Bunlar yuxudur! — deyə əl qarğası cavab verdi. — Onlar bura gəlirlər ki, şahzadələrin fikirlərini ova çəksinlər; bu bizim üçün daha da yaxşıdır — yatanlara əməlli-başlı baxa bilərik. Ancaq mən bunu ona görə edirəm ki, siz şərəfə çatdıqda, nəcabətli bir qəlbə sahib olduğunuzu əlbəttə, sübut edərsiniz!

— O vaxt deməyə çox söz tapılar! Bu ki, aşkar şeydir! — deyə meşə qarğası dilləndi.

Onlar gəlib birinci zala çatdılar. Buranın divarlarına çıçək naxışlı çəhrayı atlas çəkilmişdi. Onların yanlarından yenə də yuxular ötüb keçdilər. Amma elə iti keçdilər ki, Gerda atlıları görməyə macal tapmadı. Zallar bir-birindən dəbdəbəli idi. Bu bəzək-düzək Gerdanın gözlərini tamam qamaşdırılmışdı. Axır onlar gəlib yataq otağına çatdılar. Buranın tavanı yekə bir palma ağacının tacına bənzəyirdi ki, yarpaqları qiymətli billurdan idi. Haman ağacın yoğun qızıl gövdəsindən zanbaq şəklində iki çarpayı asılmışdı. Bunlardan biri ağ idi, orada şahzadə qız yatmışdı. O biri qırmızı idi; Gerda ümid edirdi ki, onun içində Kayı görəcəkdir. Qızçıqaz qırmızı çıçək ləçəyini azacıq aralayıb tünd qumral bir peysər gördü. Gerda: —Kay! — deyə onu adı ilə ucadan çağırıldı və lampanı düz onun üzünə tutdu. Yuxular gurultu ilə qaçıb uzaqlaşdırılar. Şahzadə oğlan yuxudan ayıldı və üzünü çevirdi... Ah, bu Kay deyildi!

Şahzadə oğlan gənc və gözəl idi, yalnız peysəri Kayın peysərinə bənzəyirdi. Ağ zanbağın içindən şahzadə qız başını qaldırıb soruşdu ki, bu nə işdir? Gerda ağlaya-ağlaya bütün başına gələnləri onlara danişdi və qarğası ilə nişanlısının onun üçün nə iş gördüklerini də söylədi.

<sup>1</sup> Foreyt or — karetanın qabaq atına minən sürücü

— Ay yazıq qız! — deyə şahzadələr onun halına yandılar. Sonra qarğası ilə nişanlığını tərifləyib dedilər ki, heç də onlara açıqları tutmur, amma daha bir də belə iş görməsinlər. Hələ onlara mükafat da vermək istədilər.

Şahzadə qız soruşdu: — Siz azad quşlar olmaq istəyirsiniz, yoxsa mətbəx qalıqları ilə doydurulan saray qarğaları vəzifəsini həmişəlik tutmaq istəyirsiniz?

Qarğası ilə nişanlısı baş əyib xahiş etdilər ki, onları sarayda saxlaşınlar, — onlar gələcəkdə qocalacaqlarını düşünüb dedilər:

— Axı qocalanda həmişəlik bir parça çörək sahibi olmaq yaxşıdır!

Şahzadə oğlan durub öz çarpayısını Gerdaya verdi, — hələlik o, Gerda üçün heç bir başqa şey edə bilməzdi. Gerda xırdaca əllərini bir-birinin üstünə qoyub düşündü: “Bütün insanlar və heyvanlar nə mehribandırlar!” Sonra xırdaca gözlərini yumub şirin yuxuya getdi. Yuxular yenə də ucuşub yataq otağına gəldilər. Amma indi onlar Allahın mələklərinə bənzəyir və xizəkdə Kayı sürüb aparırdılar, Kay başı ilə Gerdaya işarələr edirdi. Heyf ki, bu ancaq yuxu idi və qızçıqaz gözlərini açan kimi bunların hamısı yox oldu.

Ertəsi gün Gerdanı təpədən-dırnağa qədər ipək və məxmər geyindirib kefi istədiyi qədər sarayda qonaq qalmağa ona icazə verdilər. Qız burada kefi kök, damağı çağ yaşaya bilərdi, amma o xahiş etdi ki, ona at qosulu bir araba və ayaqqabı versinlər: o istəyirdi ki, yenə də bu gen dünyani axtarıb öz qardaşlığını tapsın.

Ona ayaqqabı, xəz əlcək və gözəl paltar verdilər. O hamı ilə xudahafızləşdikdə, qapının ağızına xalis qızıldan qayrılmış təzə bir kareta gəldi. Onun üzərində şahzadə oğlanla şahzadə qızın nişanları ulduz kimi parıldayırdı. Sürücülərin, nökərlərin və foreytoların<sup>1</sup>, — ona foreytolar da vermişdilər, — hamisinin başlarında xırdaca qızıl taclar var idi. Şahzadələr özləri Gerdanı karetaya mindirdilər və ona yaxşı yol arzuladılar. Evlənmiş olan meşə qarğası da qızı üç mil yola saldı, özü də karetada onunla yan-yana oturmuşdu, — o, arxası atlara tərəf otura bilmirdi, onun

arvadı darvazanın üstünə qonub qanadlarını çırkırdı. O, Gerdanı yola salmağa getməmişdi, çünkü sarayda vəzifə sahibi olub həddən artıq yediyi vaxtdan bəri tez-tez başı ağrıyırıdı. Karetə ağızına qədər şəkərli bulkalarla, oturacağın altındakı qutu isə meyvələr, şirin qoğallarla dolu idi.

— Əlvida! Əlvida! — deyə şahzadələr çığırışdırılar.

Gerda ağladı. Qarğanın arvadı da ağladı. Karetə üç mil yol getdikdən sonra qarğı, Gerda ilə xudahafızlaşdı. Ayrılmaq çox çətin idi! Qarğı qanadlanıb bir ağaca qondu və günəş kimi parıldayan karetə gözdən itincəyə qədər qara qanadlarını çaldı.

### *Beşinci nağıl*

## XIRDACA QULDUR QIZ

Budur, Gerda qaranlıq meşəyə girdi. Ancaq karetə elə bərk parıldayırdı ki, qarşıya çıxan quldurların gözlərini qamaşdırırdı. Onlar da buna dözə bilmədilər.

— Qızıl! Qızıl! — deyə onlar çığırı-çığırı atların yüyənlərindən yapışdırılar, xirdaca foreytörələri, sürücüləri və nökərləri öldürdülər, Gerdanı da çəkib karetədan çıxardılar.

— Bir buna bax, gör nə qəşəngdir, gör nə topmuşdur! Bunu qozla bəsləyiblər ha! — deyə quldur qarı çığırı, onun uzun sərt saqqalı və pırtlaşıq qalın qaşlarıvardı. — Lap sənin toğlun kimi yağlıdır, yəqin ki, əti yaman dadlı olar!

Belə deyib, o, parıldayan biçağını çəkdi. Aman, nə qorxuludur!

Amma quldur qarı birdən: “Vay!” deyib çığırı. Onun dalına minmiş öz doğma qızı qulağını bərk dişləmişdi. O qız elə qudurğan və özbaşına bir qız idi ki, heç dünyada tayı – bərabəri yox idi.

— Vay səni sarsaq qız! — deyə anası onun üstünə çığırıb, Gerdanı yaddan çıxardı.

— O qız mənimlə oynayacaq! — deyə xirdaca quldur qız səsləndi. — O öz gözəl xəz əlcəyini və qəşəng paltarını mənə verəcək, özü də mənimlə bir yerdə, mənim yatağımda yatacaq.

Belə deyib qız yenə də anasını dişlədi, özü də elə bərk dişlədi ki, anası hoppanıb yerində hərləndi. Quldurlar gülüsdülər.

— Bir gör öz qızı ilə necə hoppanıb oynayır! — deyə onlar dilləndilər.

— Mən karetaya minmək istəyirəm! — deyə xirdaca quldur qız sözünün üstündə möhkəm durdu. O yaman ərköyü və tərs bir qız idi.

O qız Gerda ilə birlikdə karetaya minib meşənin içində kötükələrin və xirdaca təpələrin üstü ilə sürdülər. Xirdaca quldur qız Gerda ilə bir boyda idi, amma ondan güclü idi, çiyinləri ondan enli, özü də ondan qara idi. Onun gözləri qapqara, bir az da qəmgin idi. O, Gerdanı qucaqlayıb dedi: — Nə qədər ki, mənim sənə acığım tutmayıb onlar səni öldürə bilməzlər. Sən yəqin ki, şahzadə qızsan?

— Yox, — deyə qız cavab verib başına gələnləri və Kayı necə sevdiyini ona danışdı.

Xirdaca quldur qız ona ciddi bir nəzər saldı, azacıq başını əyib işarə etdi və dedi:

— Mənim sənə acığım tutsa da, onlar səni öldürə bilməzlər. Səni öldürsəm, özüm öldürərəm!

Belə deyib o, Gerdanın göz yaşlarını sildi, sonra əllərini onun yumşaq, isti və qəşəng əlcəyinin içində saldı.

Budur, karetə quldurların qəsrinin həyətinə girib dayandı. Qəsrin divarları başdan-başa iri çatlaqlarla dolu idi. Bunların arasından qarğalar və quzğunlar uçurdu. Haradansa yekə-yekə köpəklər hoppanıb gəldi, onlar o qədər iri idi ki, hər biri bir adamı asanlıqla uda bilərdi. Ancaq onlar yalnız ucadan hoppanır, heç hürmüdülər; hürməyi onlara qadağan etmişdilər.

Ora-burası uçub tökülmüş və his basmış yekə bir zalin ortasında, daş döşəmədə ocaq yanındı. Tüstü, çıxmaga yer axtarıb tavana qalxırdı. Odun üstündə yekə bir qazanın içində şorba qaynayıb, şışə isə dovşan əti çəkilib kabab bişirdi.

Quldur qız Gerdaya dedi:

— Bax, sən mənimlə burada, mənim heyvancıǵazlarının yanında yatacaqsan.

Qızlar yeyib-içəndən sonra öz yerlərinə getdilər. Burada yerə küləş tökülmüş və onun üstünə xalçalar salınmışdı. Bir az yuxarıda, nazik payaların üstündə yüzə qədər göyərçin oturmuşdu. Elə bil onlar hamısı yatmışdı. Amma qızlar yaxınlaşanda, onlar tərpəşməyə başladılar.

– Hamısı mənimdir! – deyə quldur qız göyərçinlərdən birinin ayağından yapışib elə silkələdi ki, göyərçin qanadlarını çırpdı. – Al, onu öp! – deyə quldur qız çığırib göyərçini lap Gerdanın üzünə dürtdü. – Bax, orada oturanlar meşə göyərçinləridir, – deyə o, divarda xırdaca bir taxçada taxta barmaqlığın arasında oturmuş iki göyərçini göstərdi. – Bunlar vəhşi meşə göyərçinləri, alabaxtadırlar, bunları gərək qəfəsdə saxlayasan, yoxsa uçub qaçarlar! Bax, o da mənim sevimli qoca maralcıgazımızdır! – deyərək maralın buynuzlarından tutub dartdı. Bu şimal maralının boynunda parıldayan bir mis midvər var idi ki, o da kəndirlə divara vurulmuş halqaya bağlanmışdı. – Onu da bağlı saxlamaq lazımdır, yoxsa qaçar! Hər axşam mən, öz iti bıçağımla onun boynunu qidiqlayıram – bundan o yaman qorxur.

Belə deyib, quldur qız divarın çatlağından uzun bir bıçaq çıxardı və onu maralın boğazına çəkdi. Yaziq maral çırpınmağa başladı, qız tez qəhqəhə ilə gülə-gülə, Gerdanı yatağa sarı çəkdi.

– Bəs sən bıçaqlamı yatırsan? – deyə Gerda qorxa-qorxa iti bıçağa sarı gözaltı baxıb soruşdu.

– Həmişə! – deyə quldur qız cavab verdi. – Kim bilir nə ola bilər? Amma sən Kay barəsində və gen dünyani gəzməyin barəsində mənə bir də danış.

Gerda danışdı. Meşə göyərçinləri barmaqlığın arasında quruldaşırdı, o biri göyərçinlər isə çoxdan yatmışdı. Quldur qız bir qolunu Gerdanın boynuna salmışdı, o biri əlində isə, bıçaq var idi, – o xoruldayırdı. Gerdanın isə, gözlərinə yuxu getmirdi. O hey fikirləşirdi ki, görəsən onu öldürəcəklər, yoxsa sağ qoyaqlar? Quldurlar ocağın dövrəsində oturub mahni oxuyur və içirdilər. Quldur qarı isə mayallaq aşındı.

Birdən meşə göyərçinləri quruldaşdılar:

– Qurr! Qurr! Biz Kayı görmüşük! Bir ağ toyuq onun xizəklərini öz ciyində aparırdı, o isə Qar kraliçanın kirşəsində oturmuşdu. Onlar meşənin üstündə uçub getdikləri zaman, biz hələ körpə bala idik və yuvamızda oturmuşduq. Qar kraliça nəfəsini bizə vurdu, ikicəciyimizdən başqa hamısı oldu. Qurr! Qurr!

– Siz nə danışırsınız! – deyə Gerda ucadan səsləndi. – Bəs siz bilmirsinizmi Qar kraliça hara uçub getdi?

– Yəqin ki, Laplandiyaya getmişdir. Axı orada həmişə qar və buz olur. Odur ha, o, həlqəyə bağlanmış maraldan soruş.

– Hə, orada həmişə qar və buz olur, ora elə gözəldir ki! – deyə şimal maralı dilləndi. – Orada ucsuz-bucaqsız qarlı düzənliliklərdə qaçmaq nə qədər xoşdur! Orada Qar kraliçanın yay çadırı qurulmuşdur, həmişəlik sarayı isə, daha uzaqda, Şimal qütbünün yaxınlığında, Spitsbergen adasındadır.

– Of, Kay, əzizim Kay! – deyə Gerda köksünü ötürdü.

– Dinc uzansana, – deyə quldur qız dilləndi. – Yoxsa bıçaqla qarnını yırtaram!

Səhər Gerda, göyərçinlərin danışdıqlarını quldur qıza söylədi. Quldur qız da Gerdaya ciddi bir baxışla baxıb baş əydi və dedi:

– Di, yaxşı!.. Bəs sən bilirsənmi Laplandiya hardadır? – dedi, sonra da şimal maralından soruşdu.

– Onu mən də bilməsəm, kim bilər?! – deyə maral cavab verdi və onun gözləri parıldadı. – Mən orada doğulub böyümüşəm, orada qarlı düzənlərdə o qədər qaçmışam ki...

– Elə isə, qulaq as, – deyə quldur qız Gerdaya sarı döndü. – Görürsənmi, bizimkilər hamısı çıxıb getmişdir, evdə yalnız anam qalmışdır. Bir azdan sonra o da böyük şüşədən şərab içib yatacaqdır, onda mən sənin üçün bir iş düzəldərəm.

Belə deyib, quldur qız yataqdan hoppandı, anasını qucaqladı, onun saqqalından tutub dartdı və dedi:

– Salam, ay mənim xırdaca keçim! Anası onun burnuna elə çırtmalar vurdu ki, qızın burnu qızardı və göyərdi, – amma bunlar hamısı istədikdən idi.

Qarı öz şüşəsindən şərab içdikdən sonra xorultu ilə yatdıqda, quldur qız şimal maralına yaxınlaşıb dedi:



— Mən səninlə hələ çox əylənə bilərdim; iti bıçaqla sənin boynunu qidiqladıqda yaman gülməli olursan; amma daha bəsdir! Mən səni açıb azad buraxacağam, çıxıb öz Laplandiyana gedə bilərsən. Amma bunun əvəzində sən gərək, bu qızı Qar kraliçanın sarayına aparasan; qardaşlığı oradadır. Əlbəttə, sən onun danışdıqlarını eşidibsən, o xeyli ucadan danışındı, sən də ki, həmişə danışılanları gizlincə dinləyirsən.

Şimal maralı şadlığından atılıb düşdü. Quldur qız Gerdanı onun belinə mindirdi, möhkəmcə sarıldı, hələ altına yumşaq bir balış da qoydu ki, rahat otursun. Sonra quldur qız ona dedi:

— Di, yaxşı, xəz çəkmələrini də sənə qaytarıram, yoxsa ayaqların donar! Amma xəz əlcəyini özümə saxlayacağam, axı o çox qəşəngdir. Ancaq mən istəmirəm ki, sən üzüyəsən: budur,

anamın əlcəklərini sənə verim; görürsənmi, onlar necə yekədir, lap sənin dirsəklərinə qədər çatar. Onları tax! Bax belə ha... İndi sənin əllərin də lap mənim kifir anamın əllərinə oxşadı.

Gerda sevindiyindən ağladı.

— Mənim zırıldayanlardan lap zəhləm gedir! — deyə quldur qız dilləndi. — Sən gərək indi sevinəsən. Al, bu da sənə iki kömbə çörək, bir də qaxac donuz, budu, bunları verirəm ki, acliq çəkməyəsən.

Çörəkləri və qaxacı maralın dalına yüklədilər. Sonra quldur qız qapını açdı, itləri evin içərinə çağırdı, maralın bağlandığı kəndiri iti bıçaqla kəsdi və ona dedi:

— Di, tez ol! Gözlə ha, qızdan muğayat ol!

Gerda yekə əlcəkli əllərini quldur qızə uzadıb onunla xuda-hafızləşdi. Şimal maralı var gücü ilə kötüklərin, xirdaca təpələrin üstündən hoppana-hoppana qaçaraq, meşələrdən, bataqlıqlardan, çəmənliklərdən keçdi. Qurdalar ulaşır, qarğalar qarıldırı. Birdən göy üzündən: “Uf! Uf!” səsləri gəldi və elə bil ki, göy asqırıb od saçdı. Maral dedi:

— Bax, bu mənim doğma şimal fəcridir! Bir gör necə od tutub yanır!

Maral nə gündüz, nə gecə durmadan qaçaraq yoluna davam etdi. Bir xeyli vaxt keçdi. Çörəkləri də, donuz ətinə də yeyib qurtardılar. Axır gəlib Laplandiyaya çatdılar.

#### Altinci nağıl

### LAPLANDİYALI QADIN VƏ FİN QADINI

Maral gəlib köhnə bir daxmanın qabağında dayandı. Daxmanın damı lap yerə qədər enmişdi. Qapısı isə o qədər alçaq idi ki, adam gərək iməkləyə-iməkləyə içəri girəydi. Evdə yalnız laplandiyalı bir qarı var idi. Qarı suiti piyi ilə yanmış hisli bir çıraqın işığında balıq qızardırı. Şimal maralı bu qariya Gerdanın

bütün başına gələnləri danışdı, amma əvvəlcə öz başına gələnləri danışdı. Çünkü bunu daha vacib bilirdi. Gerda isə, soyuqdan elə donmuşdu ki, heç danışa da bilmirdi.

— Ay yazıqlar! — deyə qarı dilləndi. — Siz hələ çox yol getməlisiniz! Finmarka çatmaq üçün hələ gərək yüz mildən artıq yol qaçıb gedəsiniz. Qar kraliça orada öz yaylağında yaşayır və hər axşam mavi rəngli Benqal işıqları yandırır. Bir az gözləyin, quru treska balığı üstündə bir-iki söz yazım, — mənim kağızım yoxdur, — siz haman balığı o yerlərdə yaşayan bir fin qadınına aparıb verərsiniz. Nə etmək lazım gəldiyini o sizə məndən yaxşı öyrədər.

Gerda isindi, yeyib-içdikdən sonra, qarı treska balığı üzərində bir neçə söz yazdı, Gerdaya tapşırıdı ki, onu yaxşı qorusun; sonra qızı maralın belinə mindirib sarıldı. Maral yenə çaparaq yola düşdü. Göy yenə də “Uf! Uf!” — deyə asqırıdı və çox qəribə mavi alov sütunları fişqırmağa başladı. Bunun işığında Gerda ilə maral gəlib Finmarka çatdılardı və fin qadının bacasını döydülər. Çünkü onun evinin heç qapısı da yox idi.

Evin içi elə yaman isti idi ki! Alçaqboylu, kirli fin qadını özü yarıçılpaq gəzirdi. O, tez Gerdanın paltarının yaxasını açdı, əlcəklərini və çəkmələrini çıxardı, yoxsa qızı yaman isti olardı; maralın başına bir parça buz qoydu, sonra quru treska balığının üstündə yazılış məktubu oxudu. O, məktubu üç dəfə kəlmə-kəlmə oxuyub əzbərlədi, sonra balığı şorba qazanına atdı. Balıq hələ yeməli idi. Fin qadını isə heç bir şeyi hədər yerə tullamazdı.

Bu vaxt maral əvvəl öz başına gələnləri, sonra Gerdanın başına gələnləri danışdı. Fin qadını dinmirdi, yalnız öz ağıllı gözlərini qayıb baxırdı.

— Sən çox ağıllı qadınsan, — deyə maral dilləndi. — Mən bili-rəm ki, sən bütün dörd küləyi bir sapa bağlamağı bacararsan: gəmiçi düyünlərdən birini açdıqda, onun üçün san yel əsər, ikincisini açdıqda külək şiddətlənər, üçüncüsünü və dördüncüsünü açdıqda, elə bir firtına qopar ki, ağacları vurub yıxar. Zəhmət çək, bu qızı elə bir şərbət hazırla ki, ona on iki pəhləvanın gücünü versin. Onda qız Qar kraliçaya üstün gələr.

— On iki pəhləvanın gücünü! — deyə fin qadını səsini çəkdi. — Bəli, bütün bunlar onun işinə yarar!

Belə deyib, o, rəfdən bir yekə burulmuş dəri götürdü; bu dərinin üstü cürbəcür qəribə yazılarla dolu idi. Fin qadını bunları oxumağa başladı. Elə diqqətli oxuyurdu ki, alnından dolu kimi tər yağırdı.

Maral yenə də Gerdaya kömək etməsi üçün qadına yalvarmağa başladı. Gerda özü fin qadınına yaşıla dolu gözlərilə elə yalvarıcı bir baxışla baxırdı ki, fin qadını gözlərini qırpa-qırpa maralı bir tərəfə çəkdi və onun başındaki buzu dəyişib qulağına piçildadı:

— Kay doğrudan da Qar kraliçanın yanındadır. Amma hər bir şeydən razıdır və ona elə gəlir ki, dünyanın heç bir yerində onun üçün belə yaxşı keçməz. Bunların hamısının səbəbi odur ki, gözündə və ürəyindəki güzgü qırıntıları ona təsir edir. Onları çıxarmaq lazımdır. Yoxsa Kay heç bir vaxt əvvəlki kimi olmayacağı və həmişə Qar kraliçanın hökmü altında qalacaqdır.

— Bəs səndə elə bir şey yoxdurmu ki, Gerdanı hamıdan güclü edəsən?

— Mən onu indikindən daha güclü edə bilmərəm. Məgər sən özün görmürsənmi ki, onun gücü nə qədər böyükdür? Bir özün fikirləş, bax, adamlar da, heyvanlar da onun qulluğundadır! O, ayaqyalın dünyanın yarısını gəzmişdir! Ancaq biz onun ürəyində olan gücü gərək ona deməyək. Onun gücü isə bundadır ki, o saf, sevimli bir uşaqdır. Əgər o özü Qar kraliçanın sarayına girib Kayın gözündən və ürəyindən güzgü qırıntılarını çıxara bilməsə, biz əsla bir şey edə bilmərik! Qar kraliçanın bağçası buradan iki mil qədər aralıdır. Qızı ora apar, qar təpəsinin içində, üstü qırmızı meyvələrlə dolu iri kolun yanında qoy və ləngimədən bura qayıt gəl.

Belə deyib, fin qadını Gerdanı maralın belinə mindirdi, maral da dördayaq qaçmağa başladı.

— Bəs mənim xəz çəkmələrim! Bəs əlcəklərim?! — deyə Gerda çıçırdı. Qız bu şeyləri saxta canına işlədikdə, yadına saldı.

Ancaq maral, üstü kırmızı meyvələrlə dolu kola çatmamış dayana bilməzdi. Maral gəlib haman yerdə qızı qarın üstünə qoydu, dodaqlarından öpdü və birdən onun gözlərindən iri, parlaq yaşlar axmağa başladı. Sonra o qaçaraq, ox kimi geri qayıdı.

Yazlıq kız bərk şaxtada çəkməsiz, əlcəksiz təkcə qaldı. O, var gücü ilə irəli qaçmağa başladı. Onunla üz-üzə yiğin-yiğin qar lopaları sürətlə gəlməkdə idi. Amma bu qarlar göydən yağımırıldı, göyün üzü lap açıq idi. Orada şimal fəcri parıldayırdı. Yox, bu qarlar yerin üzü ilə, düz Gerdanın üstünə gəlirdi və yaxınlaşdıq-ca, daha da iriləşirdi. Gerda böyüdücü şüşənin altında gördüyü qəşəng qar dənələrini yadına saldı; amma bu qar lopaları xeyli iri və qorxulu idi. Bundan başqa, bunların görkəmləri çox qəribə idi, həm də canlı kimi, özləri hərəkət edirdilər. Bunlar Qar kraliçanın qoşunlarının ön dəstələri idi. Bu qar lopalarından bəziləri yekə, eybəcər kirpilərə, bəziləri başlarını qaldırmış və qıvrılmış ilanlara, bəziləri tükləri qabarmış kök ayı balalarına bənzəyirdi. Amma hamısı bir cürə, ağappaq parıldayır və hamı canlı idi.

Gerda “Ya ilahi” duasını oxumağa başladı. Hava elə soyuq idi ki, onun nəfəsi haman saat donub sıx duman olurdu. Haman bu duman getdikcə daha da sıxlışır, sıxlaklırdı. Amma budur, birdən dumanın içində xırdaca işıqlı mələklər əmələ gəldi, haman bu mələklər yerə ayaq basan kimi böyüyüb yekə mələklər oldular. Bunların başında dəbilqə, əllərində nizə və qalxan var idi. Onlar get-gedə çoxaldılar, çoxaldılar və Gerda duanı oxuyub axıra çatdıqda, onun dövrəsini böyük bir mələk dəstəsi bürüdü. Mələklər qorxunc qar lopalarını nizə ilə vurub dəlir və lopalar parçalanıb minlərlə xırdaca qar dənəsinə dönürdü. İndi Gerda cürətlə irəli gedə bilirdi. Mələklər qızın əllərini, ayaqlarını tumarladılar və o isindi. Gerda axırdı gəlib Qar kraliçanın sarayına çatdı.

Amma əvvəlcə gəlin qulaq asaq, görək bu vaxt Kay neyləyirdi? O heç Gerdanı ağlina da gətirmirdi. Heç güman da etmirdi ki, Gerda burada, lap yanında, qəsrin divarının o üzündədir.

*Yeddinci nağıl*

## **QAR KRALİÇANIN SARAYINDA NƏLƏR VARDI VƏ SONRA NƏ OLDU**

Sarayların divarlarını qar çovğunları əmələ gətirmiş, pəncərələrini və qapılarını sərt küləklər dəlib-açmışdı. Yüzlərlə nə-həng zallar çovğunların şıltığına görə qurulub, bitişik silsilərlə uzanıb gedir, şimal fəcri onları işıqlandırırdı. Ən böyük zal neçə-neçə mil uzunluğunda idi. Par-par parıldayan bu ağ sarayların içərisi bumbuz və bomboş idi. Burada şənlikdən bir əsər yox idi. Burada heç bir vaxt firtinanın musiqisi altında oyunlu ayı balları tərtib edilməzdi ki, belə oyunlarda ağ ayılar dal pəncələri üstündə gəzmək bacarığını və məharətini göstərib fərqlənə bilsinlər. Burada heç bir zaman dava-dalaşlı kart oyunları düzəldilməzdi. Heç bir zaman ağca tülükü lələlər bir fincan qəhvə içə-icə səhbət etmək üçün burada yiğışmazdılardı, – yox, heç bir zaman, heç bir zaman burada belə şeylər olmazdı! Buralar bumbuz, bomboş, ölü və əzəmətli idi! Şimal fəcri elə ahəngdar bir surətdə parıldayıb sönürdü ki, hansı dəqiqədə işığın parıldayıb artacağını və hansı dəqiqədə azalıb sönmək dərəcəsinə gələcəyini dürüst hesablamaq olardı. Ucsuz-bucaqsız və bomboş olan ən böyük qarlı zalın ortasında donmuş bir göl parıldayırdı; bunun üzərindəki buz çatlamış və çatlaqlar buzu minlərlə elə bərabər və düzgün parçalara ayırmışdı ki, bunlar bir möcüzə kimi görüñürdü. Qar kraliça evdə olduqda, haman bu gölün ortasında oturardı. Bu gölü kraliça şür güzgüsü, dünyada ən mükəmməl güzgü adlandırırdı.

Kay soyuqdan tamam göyərmiş, hələ bir azca qaralmışdı da, amma özü bunu duymurdu. Qar kraliçanın öpüşləri soyuğunu duymağa qoy-murdu. Həm də onun öz ürəyi də dönüb bir parça buz olmuşdu. Oğlan isti, iti bucaqlı buz parçaları ilə oynayır, onları cürbəcür şəkillərdə bir-birinin üstünə yiğirdi. O, haman buzlardan nə isə quraşdırmaq istəyirdi. Belə bir oyun var ki, adına “çin tapmaca oyunu” deyirlər. Oyun bundan ibarətdir ki,

taxta parçalarından cürbəcür fiqurlar düzəldirlər. Kay da buz parçalarından cürbəcür qəribə fiqurlar quraşdırırı. Bunun adı “buz tapmaca oyunu” idi. Onun nəzərində bu fiqurlar sənət möcüzəsi, onları quraşdırmaq isə, birinci dərəcəli əhəmiyyəti olan bir iş idi. Ona belə gəlirdi, çünki gözündə sehrli güzgü qırıntı var idi. Kay buz parçalarından sözlər quraşdırırı. Amma nə qədər çox istəyirdisə, heç cürə “həmişəlik” sözünü quraşdırı bilmirdi. Qar kraliça ona demişdi: “Elə ki, bu sözü quraşdırın, sən özün öz ağan olacaqsan, mən sənə bütün dünyani, bir də bir cüt ayaq kirşəsi bağışlayacağam”. – Ancaq Kay nə qədər əlləşirdisə bu sözü quraşdırı bilmirdi.

Qar kraliça ona demişdi ki: – Mən uçub isti ölkələrə gedəcəyəm, qara qazanlara bir göz yetirəcəyəm, – Qar kraliça yanar dağlar olan Vezuvi və Etnadakı vulkan ağızlarına qazan deyirdi. – Mən onları bir azca ağardacağam. Limon və üzümlərin üstünə qar yatanda, bunun onlara xeyri var.

Kraliça belə deyib uçub getmişdi. Kay isə, ucsuz-bucaqsız, bomboş zalda tək qalmışdı. O, buz parçalarına baxa-baxa fikirləşir, o qədər fikirləşirdi ki, başı ağrıydı. O, rəngi solğun, hərəkətsiz, cansız kimi bir yerdə oturmuşdu. Elə bil ki, donub qalmışdı.

Bu zaman Gerda nəhəng darvazadan içəri girdi. Burada onu daim əsən sərt küləklər qarşıladı. Qız axşam duasını oxudu, küləklər yuxuya getmiş kimi yatdılar. Sonra qız nəhəng, boş, buzlu zala girib Kayı gördü. Gerda onu haman saat tanıdı və yürüüb boynuna atıldı. Onu bərk qucaqlayıb çıçırdı:

– Kay! Əzizim Kay! Axır ki, gəlib səni tapdım!

Ancaq Kay yenə əvvəlki kimi soyuq və hərəkətsiz oturmuşdu. Onda Gerda ağlamağa başladı. Onun isti göz yaşları Kayın sinəsinə töküldü, sizib ürəyinə axdı, buz qabığını əritdi və güzgü qırıntı da əridi. Kay Gerdanın üzünə baxdı. Gerda oxudu:

Açıb qızılgüllər... gözəldir hər yan!  
Körpə İsa olar bizlərə əyan!

Birdən Kay bərkdən ağladı. Elə bərk ağladı ki, gözündəki güzgü qırıntı düşdü, – göz yaşları onu yuyub apardı. İndi o Gerdanı tanıdı və bərk sevindi!

– Gerda! Əzizim Gerda!.. Sən bu uzun vaxtı hardaydın? Bəs mən özüm hardayam? – deyə o dövrəsinə boylandı. – Bura nə yaman soyuqdur, bomboşdur!

O, Gerdaya möhkəm qısıldı. Gerda sevindiyindən həm gülür, həm ağlayırdı. Bəli, onun sevinci o qədər böyük idi ki, hələ buz parçaları da oynamaya başladı. Onlar yorulduqda, bir-birinin yanına düzülüb Qar kraliçanın Kaya tapşırığı sözü əmələ gətirdilər. Kay bu sözü quraşdırıqdə, özü-öz ağası olacaq, həm də kraliçadan bütün dünyani və təzə ayaq kirşələri hədiyyə alacaqdı.

Gerda Kayın yanaqlarından öpdü. Onun yanaqları yenə əvvəlki kimi qızardı. Qız onun gözlərindən öpdü, Kayın gözləri də qızın gözləri kimi parıldadı. Qız onun əllərini, ayaqlarını öpdü. O yenə əvvəlki kimi diribaş və sağlam oldu. İndi daha Qar kraliçanın kəlməsindən Kay heç qorxmurdu. Onun azadlıq kağızı burada idi. Bu, parlaq buz hərflərilə yazılmışdı.

Kay ilə Gerda əl-ələ verib saraydan çıxdılar. Onlar yol gedə gedə öz nənələrindən, öz vətənlərində evlərinin damından salanan qızılgüllərdən danışındılar və onların yolunda sərt küləklər yatır, günün şüaları buludları dəlib saçılırdı. Qırmızı meyvələrlə dolu kolun qabağında şimal maralı onları qarşılıdı. O, cavan bir dişi maral da gətirib gəlmışdı. Maralın döşü südlə dolu idi. Maral Kaya və Gerdaya süd verib onların dodaqlarından öpdü. Sonra Kay ilə Gerda əvvəlcə fin qadının yanına gedib onun isti otağında isindilər və evlərinə getmək üçün yolu öyrəndilər. Sonra Laplandiyaya, qarının yanına getdilər. Qarı hələ onlar gəlməmişdən, onlara yeni paltar tikmişdi. Öz kirşəsini yamayıb Kay ilə Gerdanı mindirdi, özü də onları ötürməyə getdi.

Marallar da gənc yolcuları Laplandiya sərhədinə qədər ötürdülər. Burada daha ilk yaşıł otlar cücərməkdə idi. Kay və Gerda marallarla və qarı ilə xudahafızlışdılər.

Onları ötürməyə gələnlər onlara: – Yaxşı yol! – dedilər.

Budur, onların qarşalarında bir meşə var. İlk quşlar ötüşür, ağacların budaqları yaşıl düymələrlə doludur. Meşədən yolçuların qabağına gözəl bir atın üstündə, başında al şapkası, belində tapançaları olan gənc bir qız çıxdı. Gerda o atı haman saat tanıdı. Bu, vaxtilə qızıl karetaya qoşulmuş at idi. Qız da haman xirdaca quldur qız idi. O, evdə yaşamaqdan darıxb şimalı gəzmək fikrinə düşmüdü. Bura xoşuna gəlmədikdə gedib başqa yerləri gəzəcəkdi. Quldur qız da haman saat Gerdanı tanıdı. Amma ay sevindilər ha!

Quldur qız Kaya dedi: – Vay, sərsərinin biri! Mən bircə bilmək istərdim ki, görüm sən, dalınca dünyanın o başına getməyə dəyərsənmi?!

Gerda quldur qızın yanğını tumarladı və şahzadə oğlanla şahzadə qızı ondan soruşdu.

– Onlar yad ölkələrə gediblər, – deyə gənc quldur qız cavab verdi.

– Bəs qarğı? – deyə Gerda soruşdu.

– Meşə qarğası ölmüşdür. Əl qarğası dul qalmışdır. Ayağına qara bir parça bağlayıb gəzir və öz bəxtindən şikayətlənir. Ancaq bütün bunlar boş şeylərdir. Yaxşısı budur, sən bir danış görüm, başına nələr gəldi və Kayı necə tapdın?

Gerda ilə Kay bütün başlarına gələnləri ona danışdılar.

– Hə, nağıl da burada qurtardı! – deyib gənc quldur qız söz verdi ki, onların şəhərinə yolu düşəndə, yanlarına gələcəkdir və əllərini sıxdı.

Sonra o, dünyani gəzməyə getdi. Kay ilə Gerda isə, əl-ələ verib evlərinə yönəldilər. Onlar keçidləri yerlərdə yaz çiçəkləri açır, yaşıl otlar bitirdi. Amma budur, kilsə zənglərinin səsi və doğma şəhərlərinin uca qüllələri göründü. Onlar tanış pillələrlə yuxarı çıxb öz otaqlarına girdilər. Burada hər bir şey keçmişdə olduğu kimi idi: saatın kəfkiri əvvəlki kimi “tiq-taq” edib taqqıldayırdı. Saatin əqrəbləri də siferblat üzərində hərəkət edirdi. Ancaq onlar alçaq qapıdan içəri girdikdə, bildilər ki, boyları

uzanmışdır. Çiçəklənmiş qızılıgül kolları su novçasından uzanıb açıq pəncərədən boylanır, içəri baxırdılar. Uşaqların xirdaca skamyaları da burada idi. Kay ilə Gerda skamyalarda oturub əl-ələ verdilər. Qar kraliçanın bumbuz, bomboş sarayını ağır bir yuxu kimi yaddan çıxartdılar. Nənə günün altında oturub ucadan incil oxuyurdu: “Əgər siz, uşaqlar kimi olmasanız, cənnətə girə bilməzsiniz!”.


Kay ilə Gerda bir-birinin üzünə baxdılar və bu qədim duanın mənasını indi başa düşdülər:

Açıb qızılıgullər... gözəldir hər yan!  
Körpə İsa olar bizlərə əyan!


Onlar indi daha böyümüşdülər, yan-yana oturmuşdular. Amma onların ürəkləri və ruhları uşaqlıqda olduğu kimi saf idi. İliq, bərəkətli yay da gəlmişdi!

1843, 1846

## ÇOBAN QIZ İLƏ BACA TƏMİZLƏYƏN



**S**ən köhnəlikdən qapqara olmuş, üzərində taxtadan cürbəcür fiqurlar və bitki naxışları işlənmiş əsl qədim şkaf heç görmüsənmi? Bir otaqda lap bu cür şkaf var idi ki, sahiblərinə öz nənələrindən qalmışdı. Şkafın üzərinə yuxarıdan aşağıya qədər taxtadan qızılgül və lalə naxışları işlənmişdi. Qəribə naxışların arasından xirdaca marallar buynuzlu başlarını uzatmışdilar. Ən görkəmli yerdə isə, taxtadan bir adam fiqurası qayrılımdı. Ona baxmaq çox əyləncəli idi: o, üzünü qırışdırıb dişlərini ağartmışdı, amma heç demək olmazdı ki, o gülür. Bu adamın ayaqları keçi ayaqları idi, alnında xirdaca buynuzları da var idi. Uzun saqqalı döşünə düşmüdü. Uşaqlar həmişə ona “keçiyat ober-unter-general-kapitan-serjant” deyərdilər. Hərçənd bu adı söyləmək çox çətin idi və bunu çox az adam deyə bilərdi, amma taxtadan belə adam qayırmaq, özü də böyük zəhmət istəyirdi. Bununla bərabər, haman bu adam fiqurası şkafın üzərində səliqə ilə yerləşib həmişə gözünü güzgü mizinə zilləmişdi. Çünkü orada, ayağında zərli başmaqlar və başında zərli şlyapası olan qəşəng, balaca çini çoban qız durmuşdu. Onun paltarı yandan səliqə ilə yiğisdirilmişdi və qızılgüllə bəzənmişdi, əlində də çoban çomağı var idi. Çoban qız çox gözəl idi! Onun, demək olar ki, lap yanında xirdaca bir bacatəmizləyən durmuşdu, o, kömür kimi qapqara idi. Ancaq o da çinidən qayrılımdı. O da tərtəmiz və gözəl idi və heç bir kəsdən də pis deyildi. Amma gərək bacatəmizləyən olduğunu göstərəydi, – usta onu elə yaxşıca bir şahzadə kimi də qayıra bilərdi. Hamısı bir deyilmi, istər bacatəmizləyən olsun, istər şahzadə?



Bacatəmizləyən gözəl bir vəziyyət alıb durmuş; əlində də bir xirdaca nördivan tutmuşdu. Onun üzü qız üzü kimi ağappaq və çəhrayı idi, amma deyəsən bu səhv idi: üzündə azacıq ləkə olsaydı, heç pis olmazdı. O, çoban qızla demək olar ki, lap yanına durmuşdu. Çünkü onları belə qoymuşdular. Onlar yanaşı durduqları üçün də, bir-birinə nişanlanmışdılar, – axı onlar bir-birinə çox yaraşırıldılar: ikisi də cavan idi, ikisi də haman bir cür çinidən qayrılımdı, ikisi də kövrək idi.

Güzgünün qabağında, onlarla yanaşı bir kukla da var idi. Amma bu onlardan üç dəfə böyük idi. Bu, qoca bir çinli idi, özü də başını endirib qaldırmağı bacarırdı. O da çinidən qayrılımdı və deyirdi ki, balaca çoban qızın babasıdır. Amma o əlbəttə, bunu sübut edə bilməzdi; ancaq deyirdi ki, qızın ixtiyarı onun əlindədir. Buna görə də çoban qızə elçi düşən keçiyat ober-unter-general-kapitan-serjanta baş əyirdi.

Bir dəfə qoca çinli çoban qızı dedi ki: – Bax, sənin gələcək ərin odur. Hər şeyə baxdıqda, belə məlum olur ki, o, qırmızı ağacdan qayrılmışdır. Ona ərə getsən sənə də keçiayaq ober-unter-general-kapitan-serjantın arvadı deyərlər. Onun şkaf dolusu gümüşü var, hələ gizlin qutularda saxladığı şeyləri demirəm.

– Mən onun qaranlıq şkafına getmək istəmirəm, – deyə balaca çoban qız etiraz etdi: – Deyirlər ki, orada on bir çini arvadı dustaq saxlayır.

– Hə, deməli ki, sən də on ikincisi olarsan! – deyə çinli onun sözünü kəsdi. – Bu gecə köhnə şkafdan bir cırıltı gələn kimi, sizin toyunuz olacaqdır. Mənim çinli olduğum nə qədər doğrudursa, bu da o qədər doğrudur! – deyib, başı ilə təsdiq etdi və yuxuya getdi.

Balaca çoban qız ağıladı, öz sevimli dostu çini bacatəmizləyənə baxdı və dedi:

– Səndən xahiş edirəm, gəl buradan çıxıb geniş dünyaya gedək. Biz burada qala bilmərik!

– Sən nə istəyirsənsə, mən də onu istəyirəm, – deyə balaca bacatəmizləyən ona cavab verdi. – İstəyirsən lap elə bu saat gedək! Mən arxayınam ki, öz peşəmlə səni dolandırı bilərəm.

– Ah, bircə biz bu güzgü mizindən tez düşüb gedə biləydi! – deyə çoban qız köksünü ötürdü. – Səninlə birlikdə yalnız azadlığa çıxandan sonra mən xoşbəxt ola bilərəm.

Bacatəmizləyən onun könlünü aldı. Sonra güzgü mizinin haşıyəsi və zər naxışlı ayaqları ilə aşağı düşməyin necə rahat olduğunu ona göstərdi. Bacatəmizləyənin nərdivanı burada onların işinə çox yaradı. İndi, budur, onlar daha döşəmənin üstündədirler. Onlar şkafə baxıb gördülər ki, orada yaman vurnuxma başlanıbdır.

Ağacdan yonulmuş marallar boyunlarını daha da uzadıb buynuzlarını dik tutmuş və başlarını hərləməyə başlamışdılar, keçiayaq ober-unter-general-kapitan-serjant isə, göyə hoppanıb qoca çinliyə çıktıı:

– Onlar qaçdırılar, qaçdırılar!

Qaçqınlar azacıq qorxuya düşdülər, tez pəncərənin altındakı siyirməyə hoppandılar.

Bu siyirmənin içində üç-dörd dəstə (özü də yarımcıq) kart varaqları və xırdaca bir kukla teatri var idi. Bunları qutuda yerləşə bilmələrinə görə düzmişdülər. Teatrda tamaşa gedirdi. Birinci cərgədə bütün qırmızı toxmaq, kərpic, xaç və qaratoxmaq qızlar oturub öz əllərindəki lalələri yelləyirdilər. Onların arxasında valetlər durmuşdular. Onlardan hər birinin iki başı var idi, biri yuxarıda, o biri də aşağıda. Pes iki sevgili barəsində idi. Bunlar heç cürə birləşə bilmirdilər. Çoban qız onlara baxanda ağıladı, – tamaşa onun öz halını yadına saldı.

– Ah, mən daha dözə bilmirəm! – deyə o dili dolaşa-dolaşa söyləndi, – gəl buradan çıxıb gedək!

Amma onlar yenə də döşəmənin üstündə olduqda, güzgü mizinə sarı baxıb gördülər ki, qoca çinli oyanmışdır. O öz yerindən tərpənib oturmuş halda hara isə sürünlərdi, – o həmişə bardaş qurub otururdu, gəzə bilmirdi.

– Qoca çinli bizim dalımızca gəlir! – deyə balaca çoban qız çıktıı və elə qorxdu ki, öz çini dizləri üstə çökdü.

Bacatəmizləyən dedi:

– Bir gör mənim ağlıma nə gəlib. Gəl səninlə, bax, o küncdə duran şirniyyat vazının içində girib uzanaq. Qızılıgül və lavanda çiçəklərinin ləçəkləri üstündə uzanaq. Əgər çinli bizim üstümüzə gəlmək istəsə, oradan onun gözlərinə duz ataq.

– Bunun köməyi az olar! – deyə çoban qız cavab verdi. – Bundan başqa mən bilirəm ki, qoca çinli ilə bu vaz bir-birinə nişanlanmışdır. İndi ki, onlar bir vaxt bir-birini seviblər, bu məhəbbət tamam yox ola bilməz. Yox, bizim bircə çarəmiz var, gərək geniş dünyaya çıxaq.

– Bəs sən mənimlə birlikdə yola çıxmışdan qorxmursanmı? – deyə bacatəmizləyən soruşdu. – Bu dünyanın nə qədər geniş olduğunu və bizim bir də bura qayıda bilməyəcəyimizi düşübünsənmi?

– Hə, düşünmüşəm! – deyə çoban qız cavab verdi.

Bacatəmizləyən inamlı ona sarı baxıb dedi: – Mən bircə yol bilirəm, o da bacadır! Sən doğrudan da mənimlə birlikdə soba-

nin içine girmeyə, sonra da odun yanan yerdən keçib baca ilə yuxarı dırmaşmağa cürət edərsənmi? Biz gedib bacaya çatdıqdan sonra orada mən özümü göstərə bilərəm. Biz elə uca bir yerə çıxarıq ki, heç bir kəs daha bizə çata bilməz. Lap yuxarıda isə, bir dəlik var ki, oradan geniş dünyaya çıxməq olar.

Bacatəmizləyən çoban qızı sobanın qapısının ağızına apardı.

— Vay, burası nə yaman qaradır! — deyə çoban qız çıçırdı; amma yenə də bacatəmizləyənlə birlikdə sobanın içine girib odunyanan yerdən bacaya keçdi. Orada heç göz-gözü görmürdü.

— Bax, budur, indi biz bacanın içindəyik! — deyə bacatəmizləyən dilləndi. — Bir bax gör yuxarıda nə qəşəng bir ulduz parıldayırlar!

Göydən onlara lap əsl bir ulduz baxındı. Ulduz dik onların başı üstündə parıldayırdı; elə bil ki, onlara yol göstərmək istəyirdi. Onlar sürünen-sürünen gedir, sonra üzü yuxarı dırmaşmağa başlayırdılar. Bu yol nə yaman çətin bir yol idi! Onlar elə uca, elə uca bir yerə qalxmalı oldular ki! Amma bacatəmizləyən oğlan çoban qızı kömək edirdi. Onu qaldırırdı, əl yetirirdi və öz çini ayaqlarını hara qoymaq lazım gəldiyini ona göstərirdi. Onlar beləliklə bacanın lap yuxarısına çatıb onun qıraqında oturdular ki, yaxşı-yaxşı dinclərini alsınlar. Axı zarafat deyil, belə çətin bir yoldan sonra onlar yorulmuşdular.

Onların başı üzərində gögün üzü ulduzlarla dolu idi, aşağıda isə şəhərin damları görünürdü. Bacatəmizləyənlə çoban qız ətraflarına boylanıb bu yekə dünyani gözdən keçirirdilər. Yaziq çoban qız əvvəllər heç bilmirdi ki, bu dünya belədir. O öz xırdaça başını bacatəmizləyənin ciyninə qoyub elə yaman ağladı ki, onun qurşağındakı zər töküldü.

— Yox, bu daha lap həddən artıqdır! Mən burada yaşaya bilmərəm. Dünya yaman böyükmiş! — deyə çoban qız səsləndi.

— Ah, nə olaydı, yenə də öz güzgü mizimin üstündə olaydıq! Mən geri qayıtmayınca rahat ola bilmərəm. Axı mən ki, səninlə birlikdə bu geniş dünyaya gəldim, indi də sən, əgər məni azacıq sevirsənsə, gərək məni evə, öz yerimizə ötürəsən!

Onda bacatəmizləyən onu dilə tutmağa başladı; qoca çinlini və keçiayaq ober-unter-general-kapitan-serjantı onun yadına saldı. Ancaq çoban qız elə acı-acı ağlayır və öz əziz bacatəmizləyənini elə öpürdü ki, bacatəmizləyən bunun ağıllı bir iş olmadığını bilə-bilə onun dediyinə razı olmaqdan başqa çarə tapmadı.

Onlar bacanın içilə çox çətinliklə enib yenə də aşağı süründülər və odunqalanan yerə çatdılar. Bura çox qaranlıq idi. Onlar sobanın örtülü qapısına çatdıqda, durub dinlədilər ki, görsünlər otaqda nə var-nə yox? Ora tamamilə sakit idi. Onlar sobadan başlarını çıxarıb gördülər ki... ay dad! — qoca çinli, otağın tən ortasında yerə sərilmışdır, sən demə o, qaçqınların dalınca qəçanda güzgü mizinin üstündən yıxılıb üç parça olmuşdu. Onun kürəyi tamamilə qopmuş, başı isə diyirlənib kuncə düşmüşdü. Amma keçiayaq-ober-unter-general-kapitan-serjant öz əvvəlki yerində durub baş verən bu işi fikirləşirdi.

— Ay aman, nə dəhşətdir! — deyə balaca çoban qız qışkırdı.  
— Mənim qoca babam parça-parça olmuşdur. Hamısı da bizim üstümüzzdə. Mən buna davam gətirə bilmərəm! — deyib çox pərişan oldu.

Bacatəmizləyən dedi:

— Onu yenə də lap yaxşı yamayıb düzəltmək olar! Sən heç belə bikef olma. Onun kürəyinə bir az yapışqan çəkmək və boğazına iri bir taxta parçası taxmaq lazımdır ki, yenə təptəzə olsun. Nə bilmək olar, hələ görərsən bir yiğin xoşagelməz sözlər də deyər.

— Sən eləmi güman edirsən? — deyə çoban qız soruşdu və onlar ikisi də güzgü mizinin üstünə, öz əvvəlki yerlərinə çıxdılar.

Bacatəmizləyən dedi:

— Bax, görürsənmi, biz nə böyük bir səyahət etdik. Axı heç öz yerimizdən tərpənməyə də bilərdik!

— Bircə babamı yamayıb düzəltmək mümkün olaydı! — deyə çoban qız köksünü ötürdü. — Görəsən bu, baha başa gəlir?


Qoca çinlini yamadılar; bu işə bütün ailə qoşuldu: onun kürəyini yapışdırıldılar, boğazına da bir ağaç parçası soxdular. O, yenə təptəzə oldu. Amma daha başını tərpədə bilmirdi.

Keçiyayaq ober-unter-general-kapitan-serjant çinliyə dedi ki:  
– Görünür, siz sinandan sonra öz gözünüzdə yaman böyüüb-sünüz. Amma mən burada lovğalanmalı bir şey görmürəm. Yaxşı, bəs necə oldu, çoban qızı mənə verirsiniz, ya yox?

Bu zaman bacatəmizləyənlə balaca çoban qız yalvarıcı baxışlarla qoca çinliyə baxdılar. Onlar qorxurdular ki, o başı ilə rəziliq işarəsi verər. Amma çinli daha başını tərpədə bilmirdi. Boğazına taxta parçası tıxadıqlarını başqalarının yanında söyləmək isə yaxşı düşməzdi.

O vaxtdan bəri hər iki çini heykəlcik, yəni çoban qızla bacatəmizləyən yan-yana durmaqdə idilər. Onlar babanın boğazındakı taxta parçasına şükür edirdilər və düşüb sına na qədər bir-birini sevməkdə idilər.

1845



## DANİMARKALI XOLGER

Danimarkada Kronborq adlı qədim bir qəsr var. Bu qəsr Eresund körfəzinin sahilindədir. Buradan hər gün yüzlərlə böyük gəmilər gəlib keçir. Bunların arasında ingilis gəmilərinə də, rus gəmilərinə də, Prusiya gəmilərinə də rast gəlmək olar. Bunlar hamısı topdan yaylım atəsi açıb qədim qəsri salamlayır: – Bum-bum! Qəsrin topları da onlara cavab verir: – Bum-bum! Axı toplar bir-biri ilə danışanda, yalnız: “Gününüz xeyir olsun”, – bir də “Çox sağ olun” – deyə bilirlər. Qışda bura gəmilər gəlmir, çünki bütün boğazı buz basmış olur. Amma onun iki sahili – Danimarka sahili ilə İsveç sahili arasında adamlar yaxşıca yol salırlar. Bu yolun hər iki tərəfində Danimarka və İsveç bayraqları dalğalanır. Danimarkalılar ilə şvedlər isə, bir-birini top atəsilə deyil, dostcasına əllərini sıxaraq: “Gününüz xeyir olsun, – və “Çox sağ olun” – deyə salamlayırlar. Onlar bir-birdən ağ bulka və qoğal alırlar, – çünki başqasının hazırladığı yeməli şeylər həmişə adama dadlı gəlir.

Amma bu ölkədə ən qəribə şey qədim Kronborq qəsridir. Bu qəsrin dərin və qaranlıq zirzəmisində Danimarkalı Xolger oturmışdur. O, əynində polad və dəmirdən döyük geyimi olduğu halda oturub başını qüvvətli qolları üzərinə qoymuş, uzun saqqalı isə, mərmər stoldan aşağı sallanmışdır. O, bərk yatıb cürbəcür yuxular görür. Onun doğma Danimarkasında hər nə baş verir, hamısını yuxusunda görür. Hər il xaçaçuran bayramı axşamı bir mələk onun yanına gəlib Danimarkalı Xolgerin bu il yuxuda gördüklərinin hamısının əsl həqiqət olduğunu təsdiq edir və deyir ki, o rahat yata bilər, çünki onun vətəni üçün heç bir böyük təhlükə yoxdur.

Amma belə bir təhlükə baş verən kimi, qoca Danimarkalı Xolger dim-dik ayağa qalxacaqdır. Həm də elə sürətlə qalxa-caqdır ki, onun stola yapışib bitişmiş saqqalı qopacaq və mərmər çatlayacaqdır. Onda o, vuruşmaq üçün öz zirzəmisindən çıxacaq və bu xəbəri bütün dünya eşidəcəkdir.

Bütün bunları bir qoca baba öz xirdaca nəvəsinə danışdı. Oğlan isə bilirdi ki, babası həmişə düz danışır. Babası bunları danişa-danişa, taxtadan Danimarkalı Xolgerin böyük heykəlini yonurdu. Bu heykəli bir gəminin burnunda qoyacaqdılar. Qoca baba, heykəlyonan idi. O, taxtadan heykəllər yonurdu, bunları gəmilərin burnuna qoyurdular və bunlara görə gəmilərə ad verirdilər. Danimarkalı Xolgerin heykəli demək olar ki, hazır idi; o, məğrur başını dik tutub durmuşdu. Uzun saqqalı isə döşünə düşmüdü. Onun bir əlində ağır qılınc var idi, o biri əlini isə Danimarka gerbinə dirəmişdi.

Qoca, məşhur danimarkalılar barəsində o qədər çox və o qədər maraqla danişirdi ki, nəvəsi onlar barəsində Danimarkalı Xolgerdən az şey bilmədiyini güman edirdi. Axı Xolger Danimarkada baş verən bütün hadisələri yalnız yuxuda görürdü. Oğlan yatmaq üçün yerinə girdikdə, Danimarkalı Xolger barəsində çox düşünürdü və çənəsi, üstünə örtdüyü yorğana toxunduqda ona elə gəlirdi ki, özünün də uzun saqqalı var və bu saqqal haman yorğana yapışib bitişməyə başlayır.

Qoca hələ də öz işinə davam edirdi. İndi o yalnız Danimarka gerbinin naxışlarını çəkib qurtarmalı idi. Gerb hazır olduqdan sonra o öz işini gözdən keçirdi, bütün ömründə eşitdiklərini, oxuduqlarını, eləcə də özünün bu axşam nəvəsinə danişdiqlarını yadına saldı. O, başı ilə təsdiq işarəsi etdi, eynəyini çıxardı, sildi, yenə də gözünə taxıb dedi:

— Deyəsən Danimarkalı Xolgeri görmək mənim özümə qismət olmayıacaq, amma, odur, bu saat orada, öz xirdaca yatağında uzanmış körpə, bəlkə də onu, vətənin dar günündə görmək xoşbəxtliyinə çatacaqdır.

Qoca tez-tez başı ilə hərəkət edə-edə, öz qayırdığı Danimarkalı Xolger heykəlini diqqətlə nəzərdən keçirir və getdikcə daha

artıq inanırdı ki, heykəl çox yaxşı çıxmışdır. Hətta ona elə gəldi ki, gün heykəl canlanmış və onun əynindəki zirehli geyim əsl metal kimi parıldayır. Ona elə gəldi ki, Danimarka gerbi üzərində olan ürəklər sanki qızardı və başlarında qızıl tac olan aslanlar atılmağa hazırlanır.

Qoca dedi:

— Bizim Danimarka gerbi hər halda dünyada ən gözəl bir gerbdir. Onun üzərindəki aslanlar qüvvət nişanəsi, ürəklər isə, mərhəmət və məhəbbət nişanəsidir!

Qoca ən yuxarıda olan aslana baxdı və o, İngiltərəni Danimarka tacına tabe edən kral Knut<sup>1</sup> yadına saldı. O, ikinci aslana baxdı və onun gözünün qabağında Danimarkanı birləşdirən və venedləri<sup>2</sup> özünə tabe edən kral Valdemar<sup>3</sup> canlı kimi göründü. O, üçüncü aslana baxdı və Danimarkanı, İsveç və Norveç'i birləşdirmiş olan kraliça Marqreti<sup>4</sup> yadına saldı. Baba gözlərini ürəklərə çevirdikdə isə onlar daha da artıq qızardı, coşqun bir alov kimi hərəkətə gəldi və qocanın xəyalı çox-çox uzaqlara getdi.

Bu odlu ürəklərdən birinə baxdıqda, o, xəyalən öz qarşısında dar və qaranlıq bir zindan gördü; bu zindanda IV Xristianın<sup>5</sup> qızı Eleonora Ulfeld əziyyət çəkməkdə idi. Alov, çiçək kimi onun sinəsinə düşüb orada, Danimarkanın ən nəcib və gözəl qızlarından birinin qəlbində açılmaqdır idi. Qoca dedi:

— Bəli, Danimarka gerbində nəxş edilmiş ürəklər həqiqi canlı ürəklərdir!

Sonra xəyalında o, ikinci ürəyin alovunun izilə getdi. Bu dəfə o, gəlib dənizə çıxdı. Burada ətrafinı tüstü bürümüş gəmilərdən gurultu ilə toplar atılırdı. Vitfeldin<sup>6</sup> sinəsinə çəkən alov dö-

<sup>1</sup> Böyük Knut və ya Kanut (995-1035) – 1014-cü ildən Danimarka kralı; 1017-ci ildə İngilterənin, 1028-ci ildə isə Norveçin də kralı olmuşdur.

<sup>2</sup> Venedler – slavyanların qədim adı

<sup>3</sup> Birinci Valdemar (1131-1182) – Danimarka kralı

<sup>4</sup> Danimarkalı Maraqrıta (1353-1412) – Danimarka, Norveç və İsveçin kraliçası

<sup>5</sup> IV Xristian (1577-1648) – Danimarka kralı

<sup>6</sup> İver Vitfeld (1665-1710) – “Dannebroq” gəmisinin kapitanı; Keqe körfəzində 1677-ci ildə İsveç donanması ilə vuruşmada həlak olmuşdur.



nüb orden lenti oldu. Bu qəhrəman, donanmayı qurtarmağa çalışaraq öz gəmisini partlatmış, özü də məhv olmuşdu.

Üçüncü ürəyin alovu qocanın xəyalını Qrenlandiyaya, yoxsul bir daxmacığa aparıb çıxardı, burada keşiş Hans Egede<sup>7</sup> öz sözləri və işlərilə insanlara sevə-sevə kömək edirdi. Alov onun sisində ulduza və Danimarka gerbində ürəyə çevrildi.

Qoca babanın xəyalı alovdan irəlidə gedirdi. Axı o haman alovun hara gedəcəyini bilirdi. Kral VI Frederik<sup>8</sup> bir kəndlidi daxmasında durub öz adını təbaşirlə dirəkli divara yazdı. Onun sinəsində və ürəyində alov yanındı. Kəndlinin evində kralın ürəyi Danimarka gerbindəki ürəyə çevrildi. Baba gözünün yaşını

<sup>7</sup> Hans Egede (1686-1758) – Qreländiyada missioner olmuşdur.

<sup>8</sup> VI Frederik (1768-1839) – Danimarka kralı

sildi. Axı o, Frederiki tanıyordu və öz aqsaklı, göygözlü sədaqətli qoca kralının uğrunda canını verməyə hazır idi. Qoca dua edirmiş kimi, qollarını çarpezlayıb gözlərini uzaqlara zillədi. Gəlini ona yaxınlaşış dedi ki: artıq gecdir, dincəlmək lazımdır. Axşam yeməyi süfrəyə qoyulmuşdur.

– Ay baba, qayırdığın heykəl nə gözəl çıxmışdır! – deyə gəlin dilləndi. – Danimarkalı Xolger lap diri kimidir; bax, bu da bizim qədim gerbimiz! Mənə elə gəlir ki, hardasa, lap sənin qayırdığın bu heykəlin üzünə bənzər bir üz görmüşəm, – deyə o əlavə etdi.

– Çətin görmüş olasan, – deyə baba cavab verdi, – ancaq mən onu görmüşdüm. İndi də, onu yadımda qaldığı kimi qayırmağa çalışdım. Mən onu bütün danimarkalılar üçün unudulmaz olan bir gündə, aprelin ikisində<sup>9</sup> görmüşəm. O zaman ingilis gəmiləri bizim limanda durmuşdu və biz özümüzü əsl vətənpərvərlər kimi göstərmışdik. Mən Steyn Billin eskadrasında “Danimark” gəmisində xidmət etdiyim zaman, yanımda bir adam var idi, bizi elə gəlirdi ki, güllələr ondan qorxur. O, qədim nəğmələri elə qəşəng oxuyurdu ki! O nə gözəl vuruşurdu! İnanmaq olmurdu ki, o adı bir adamdır. Onun üzü indiyə qədər mənim yadımadır. Amma nə mən, nə də başqaları bilirdi ki, o haralıdır və sonra hara çıxıb getdi. Sonralar tez-tez mənim ağlıma belə gəlirdi ki, o, yəqin, Danimarkalı Xolgerin özü imiş, Kronborqdan bizə köməyə gəlmiş və qorxulu bir vaxtda bizi qurtarmışdı. Budur, mən onu belə yadımda saxlamışam və belə də təsvir etməyə çalışmışam.

Yonulub qayrılmış heykəldən divara bir kelgə düşmüş və bu kölgə tavana qədər uzanmışdı. O daim hərəkət edirdi və elə bil ki, küncdə canlı Danimarkalı Xolger durmuşdur. Amma bəlkə də bu eləcə şamın alovunun titrəməsindən əmələ gəlirdi. Gəlini qocanı öpdü və onu stolun yanına aparıb kresloya oturdu. Gəlinin əri də gəlib çıxdı. O, haman bu qocanın oğlu və yatmış körpənin atası idi. Onlar üçü də süfrə başında hələ xeyli müddət otu-

<sup>9</sup> 1801-ci il aprelin 2-də admiral Nelsonun komandası altında ingilis donanması Kopenhagenin yaxınlığında Danimarka donanmasını məglub etmişdi.

rdular, baba hələ aslanlar barəsində, Danimarka ürəkləri barəsində, onların qüvvəsi və mərhəməti barəsində çox şeylər danışdı. Amma o dedi ki, qılınc gücündən başqa dünyada ayrı bir güc də var, – baba bunu deyib rəfi göstərdi, ora köhnə kitablar – Qolberqin<sup>10</sup> komediyaları düzülmüşdü. Hamı bu kitabları yaxşı tanıyırdı və dəfələrlə oxumuşdu. Bu komediyalar çox maraqlı idi. Bu kitablarda göstərilən adamlar hərçənd çox keçmiş zamanlarda yaşamış adamlar idi, ancaq elə bil ki, sən o adamları tanıyırsan.

– Görürsünüz ki, Qolberq də vuruşmağı bacarırdı. O, insanların pis və gülünc hərəkətlərini lağla qoyurdu! – deyə baba başı ilə güzgүyə işarə etdi; haman güzgүün yanında, üzərində Dəyirmi qüllənin mənzərəsi olan bir təqvim asılmışdı. Qoca sözünə davam etdi: – Dinc Brake də vuruşmağı bacaran adamlardan biri idi; düzdür, onun silahı qılınc deyil, öz bilikləri idi: o, ulduzlara yol açmağa çalışırdı! Mənim kimi taxtadan heykəl yonan bir qocanın oğlu da döyüşü idi. Enlikürək, ağsaç bir adam olan onu öz gözlərimizlə görmüşdük; onun adı isə, dünyanın bütün ölkələrində məşhurdur. Bax, o, əsl heykəlyonan idи, mənim tayım deyildi. Bəli, Danimarkalı Xolger cürbəcür surətlərdə meydana çıxa bilər və Danimarkanın adını bütün dünyada şöhrətləndirər! İçək Bertel Torvaldsenin<sup>11</sup> sağlığına!

Balaca oğlan yuxuda Eresundun sahilində, qədim Kronborq qəsrini və Danimarkalı Xolgerin özünü aydın görürdü: o, qaranlıq zirzəmidə mərmər stolun arxasında oturmuşdu və saqqalı haman stola yapışib bitişmişdi. O, Danimarkada baş verən bütün hadisələri yuxuda görürdü. İçərisində heykəlyonanın oturduğu bu xirdaca yoxsul otağı da görür və burada yaşayanların bütün danışqlarını eşidirdi. O, başını tərpədə-tərpədə deyirdi:

– Ey Danimarka xalqı, məni yadında saxla, məni öz ürəyində qoru! Vətənin ağır günündə mən gələcəyəm!

<sup>10</sup> Qolberq (1684-1754) – məşhur Danimarka dramaturqu

<sup>11</sup> Torvaldsen (1770-1844) – danimarkalı heykəltəraş

Kronborqun üzərində günəş parıldayıır və külək, ovçu şeypurunun səsini İsveçdən buralara gətirirdi. Kronborqun yanından gəmilər ötüb keçir, onların topları yaylım atəşilə qəsri salamlayırdı: – Bum, bum! Sahildən də onlara cavab verilirdi: – Bum, bum! Ancaq bu gurultulu top səsləri Danimarkalı Xolgeri yuxudan oyada bilmirdi. Axı bunlar yalnız: “Gününüz xeyir olsun” və “Çox sağ olun” – demək idi.

Lakin elə top səsləri də ola bilər ki, onlar Danimarkalı Xolgeri yuxudan oyadar, – onda o, əlbəttə, oyanar və özünü göstərər.



## KİBRİTSATAN QIZ

**O**axşam hava elə soyuq idi ki! Qar yağırı, hava getdikcə qaranlıqlaşırı. Bu axşam ilin axırıncı axşamı idi. – Təzə il axşamı idi. – Bu soyuq və qaranlıq vaxtda küçə ilə ayaqyalın, başıaçıq xirdaca bir dilənçi qız gedirdi. Düzdür, evdən çıxanda onun ayağında ayaqqabı var idi, amma bu yekə, köhnə ayaqqabının xeyri nə idi? O elə yekə idi ki, əvvəllər haman ayaqqabını qızın anası geyərdi, bugün qız çaparaq gələn iki kartadan qorxub yoldan bərk qaçdıqda, ayaqqablarını itirmişdi. Onların bir tayını o heç tapa bilmədi, o biri tayını isə, bir oğlan götürüb qaçıdı. O oğlan deyirdi ki, bundan onun gələcək uşaqları üçün yaxşı yelləncək olar.

Budur, indi qız ayaqyalın gəzir və onun xirdaca ayaqları soyuqdan qızarmış və göyərmişdir. Onun köhnə önlüyünün cibində bir neçə qutu kükürdlü kibrit var, kibrit qutusunun birini də əlində tutmuşdur. Qız gün ərzində bircə qutu kibrit də satmamışdır və heç kəs ona bircə quruş da sədəqə verməmişdir. Qız ac və soyuqdan donmuş halda yeriyir, yazıq lap əldən düşmüşdür!

Qar dənələri onun ciyinlərinə dağılmış uzun, sarı saçlarının üstünə qonur. Amma sözün düzü, o heç öz saçlarının gözəlliyyini ağlına da gətirmir. Bütün pəncərələrdən işıq gəlir, qızarmış qaz ətinin iyi küçələri bürümüştür, – axı bu gün Təzə il axşamıdır. Bax, qız bunu düşünürdü.

Qız axırda bir evin tinində daldalanacaq bir guşə tapdı. O, burada oturub ayaqlarını altına yığıdı və büzüdü, amma o daha da bərk üzüdü. Evə qayıtmaga isə, qorxurdu: axı o bircə qutu da kibrit sata bilməmiş, bircə quruş da qazanmamışdı. Özü də

bilirdi ki, bunun üstündə atası onu döyəcəkdir. Bundan başqa, qız fikirləşirdi ki, evləri də soyuqdur. Onlar çardaqla olurlar; divarlardakı bütün iri dəlikləri küləş və cındırla tixamışlarsa da, yenə də otağın içində yellər əsir.

Qızın xirdaca əlləri lap dondu. Ah, balaca bir kibritin alovu onun əllərini necə qızdırardı! Bircə o cürət edib bir kibrit çıxarıdı, onu divara çəkib yandıraydı və barmaqlarını isındırıydı! Qız qorxa-qorxa bir kibrit çıxarıb divara çəkdi... Çirk! Kibrit necə alışdı, nə parlaq bir işıqla yandı! Qız əlini kibritin dövrəsinə tutdu və kibrit, xirdaca bir şam kimi düz və parlaq alovla yandı.

Nə qəribə şamdır! Qıza elə gəldi ki, o böyük dəmir bir sobanın qabağında oturmuşdur. Sobanın parlaq mis kürəcikləri və qapıları var. Onun içində od nə gözəl yanır, ondan nə yaxşı isti gəlir! Bəs bu nədir? Qız ayaqlarını oda sarı uzatdı ki, isinsin, amma birdən... alov söndü, soba yox oldu; qızın əlində isə kibritin yanib qaralmış çöpü qaldı.

Qız bir kibrit də çıxarıb divara çəkdi, kibrit yandı, işıqlandı, onun işığı divara düşdükdə, divar kisəyi parçası kimi şəffaf gö-



ründü. Qız öz qabağında bir otaq gördü, otağın içində bir stol vardı. Stolun üstünə qar kimi ağappaq süfrə salınmış və qiymətli çini qablar düzülmüşdü. Süfrənin üstündə bir boşqabda qızardılmış qaz var idi. Bu kazın içi gavalı və alma ilə doldurulmuşdu. Özü də gözəl qoxuyurdu! Ən qəribəsi bu idi ki, qaz birdən stolun üstündən yerə hoppandı, belində çəngəl və bıçaq olduğu halda yanını basa-basa döşəmə üstündə gəzməyə başladı. O, birbaş yazıq qıza sarı gəlirdi, amma... kibrit söndü və yazıq qızın qarşısında yenə də möhkəm, soyuq və rütubətli divar durdu.

Qız bir kibrit də yandırdı. İndi o, bəzək-düzəkli bir milad bayramı yokası qarşısında oturmuşdu. Bu yolka qızın xaçaçuran bayramı axşamı varlı bir tacirin evinə yaxınlaşış pəncərədən baxanda gördüyü yokadan xeyli uca və qəşəng idi. Yolcanın yaşıl budaqlarında minlərlə şam yanındı, maqazinlərin vitrinlərindəki kimi rəngbərəng şəkillər yolcanın budaqlarından qıza baxırdı. Xirdaca qız əlini onlara sarı uzatdı, amma... kibrit söndü. Yolcanın işıqları get-gedə yuxarı qalxdı və bir azdan sonra dönüb parlaq ulduz oldu. Ulduzlardan biri göydə axıb arxasınca odlu uzun bir iz buraxdı.

“Kimsə öldü”, – deyə qız düşündü. Çünkü nənəsi ona belə demişdi: “Ulduz axanda, bir adamın ruhu uçub Allahın yanına gedir”. Qızın qoca nənəsi bu yaxnlarda ölmüşdü; bütün dünyada qızı sevən təkcə bir adam o idi.

Qız bir kibrit də çıxarıb divara çəkdi. Yan-yörəsində hər şey işıqlandıqda, qız bu işıqda öz qoca nənəsini gördü. O, elə sakit, nurani, elə mehriban və şəfqətli idi ki...

– Nənəcan, – deyə qız səsləndi, – apar, məni də öz yanına apar! Mən bilirəm ki, kibrit sənən kimi sən də gedəcəksən, iliq soba kimi, qızardılmış ləzzətli qaz kimi və gözəl, böyük yolka kimi sən də yox olacaqsan!

Qız belə deyib qutuda qalmış bütün kibritləri birdən tələsik divara çəkib yandırdı, – o, nənəsini dayandırmağı belə çox istəyirdi! Kibritlər elə gözqamaşdırıcı bir işıqla parıldadı ki, gündüzdən də işıqlı oldu. Onun nənəsi diriliyində heç bir vaxt

belə gözəl, belə əzəmətli olmamışdı. O, qızçıqazın əlindən tutdu, onlar üzləri işıqdan və sevincdən nur saça-saça, ikisi də göyə ucaldılar, – nə acliq, nə soyuq, nə qorxu olmayan bir yerə, – Allahın yanına ucaldılar.

Şaxtalı bir səhərçağı qızçıqazı evin tinindən tapdılar: onun yanaqlarında qızartı, dodaqlarında təbəssüm oynayırdı, amma o, ölmüşdü; qızçıqaz köhnə ilin son gecəsi donmuşdu. Yeni il gənəsi kibrıtsatan qızın cəsədciyinə işıq saçırı. Qızçıqaz demək olar ki, bütün bir qutu kibriti yandırmışdı.

Adamlar bir-birinə deyirdi:

– Qızçıqaz isinmək istəyirmiş.

Amma heç kəs bilmirdi ki, qızçıqaz necə möcüzələr görmüş; nənəsilə birlikdə onlar Yeni il Xoşbəxtliyini nə gözəlliliklər içində qarşılamışdılar.

1845, 1848



## KÖHNƏ KÜÇƏ FƏNƏRİ

**S**iz köhnə küçə fənərinin nağılıını bilirsinizmi? Allah bilir ki, o necə maraqlı bir nağıldır. Amma hər halda eşitməyə dəyər.

Bəli, biri vardi, biri yoxdu, bir köhnə küçə fənəri vardi. O, uzun illər boyu sədaqətlə qulluq etmişdi. Amma axırda bu qərara gəlmışdilər ki, onu azad etsinlər. Fənərə məlum oldu ki, o, axırıncı gecədir dirəkdən asılmışdır və küçəni işıqlandırır. Fənərin bu duyğusunu səhnədə axırıncı dəfə oynayan qocalmış bir rəqqasənin duyğusu ilə tutuşdurmaq olar: sabah bu rəqqasədən səhnədən çəkilib getməsini xahiş edəcəklər. Fənər sabahkı günü qorxu içində gözləyirdi. Sabah o birinci dəfə şəhər idarəsinə gözdən keçirilməyə gedəcək və "şəhərin otuz altı atasının" hüzuruna çıxacaqdı, onlar fənərin qulluq etməyə yararlı olub-olmadığı məsələsini həll edəcəkdirler.

Bəli, sabah bu məsələ həll ediləcəkdi ki: onu başqa bir körpünü işıqlandırmağamı göndərəcəklər, bir kəndəmi, bir fabrikayamı, yoxsa eləcə əritməyəmi verəcəklər? Fənəri əridib ondan hər bir şey qayırmaq olar. Amma hər şeydən artıq onu sıxan bu idi ki, məsələ ona məlum deyildi: o bilmirdi ki, bir zaman küçə fənəri olduğunu yadına sala biləcək, yoxsa yox? Ya elə, ya belə, ancaq o hər halda bir şeyi bilirdi ki, qohum-əqrəba kimi ona yaxın və əziz olan gecə keşikcisindən və onun arvadından ayrılmalı olacaqdı. Onlar, yəni fənər də, keşikçi də, hər ikisi qulluğa eyni bir saatda girmişdilər. Keşikçinin arvadı öz ərinin vəzifəsilə çox lovğalanırdı və fənərin yanından keçəndə, ona yalnız aşşamlar gözəcək baxırdı, gündüzlər isə onu heç saymırırdı. Amma son illər onlar hər üçü, yəni keşikçi də, onun arvadı da, fənər də daha qocaldıqlarından, arvad da fənərə baxmağa başlamışdı:

onun lampasını təmizləyir və içində suiti yağı tökürdü. Bu qocalar çox sədaqətli adamlardı, heç bircə dəfə də olsun fənəri bir damcı da incitməmişdilər!

Bəli, axırıncı gecə idi ki, fənər küçəni işıqlandırırdı. Sabah isə, gərək şəhər idarəsinə gedəydi. Bu ağır düşüncələr ona rəhatlıq vermirdi. Buna görə də fənər yaxşı yanmırırdı. Hərdən onun başına başqa fikirlər də gəlirdi. O, çox şeylər görmüş, çox şeylərin üstünə işıq salmışdı. Bu cəhətdən o bəlkə də "şəhərin otuz altı atasından" yüksəkdə dururdu! Amma bu barədə də o bir söz demirdi: hörmətli köhnə fənər heç kəsi, xüsusən şəhərin böyükələrini küsdürmək istəmirdi. Fənər çox şeylər görmüş və yadında saxlamışdı. Arabir onun işığı titrəyir, sanki onun başından belə fikirlər keçirdi: "Bəli, məni də yada salanlar olacaq! Məsələn, haman o gözəl gənc oğlan... O vaxtdan çox illər gəlib keçmişdir: o, əlində çox zərif xətlə yazılmış, kənarlarına zər çəkilmiş bir məktubla yanına yaxınlaşmışdı. Məktub qadın əliylə yazılmışdı, özü də çox gözəl idi! Oğlan əlindəki məktubu iki dəfə oxumuş, öpmüş və parlaq gözlərini qaldırıb mənə baxmışdı. Bu gözlər deyirdi ki: "Mən dünyada ən xoşbəxt adamam!". Bəli, onun sevgilisinin bu ilk məktubda nələr yazdığını yalnız o, bir də mən bilirdik. Mən başqa gözləri də xatırlayıram... Qəribədir, fikirlər necə bir-birinin üstündən adlayıb keçir! Bizim küçədən təntənəli bir dəfn alayı keçirdi! Üstünə məxmər döşənmiş tabut arabasına qoyulmuş tabut içində gənc və gözəl bir qadının meyitini aparırdılar. Burada nə qədər güllər və çələnglər var idi! O qədər çox məşəl yanındı ki, onlar mənim işığımı tamam batırmışdılardı. Səkilər adamlarla dolu idi. Bu adamlar tabutun arxasında gedirdilər. Ancaq məşəllər gözdən itdikdən sonra, mən boylanıb baxdım və gördüm ki, bir adam mənim dirəyimin dibində durub ağlayır. Onun mənə baxan qəmgin gözlərini heç bir zaman yaddan çıxarmaram".

Bu axırıncı axşam köhnə küçə fənəri hələ çox-çox şeyləri yadına saldı. Öz növbətini dəyişən qarovalçu heç olmasa yerinə kim gələcəyini bilir və onunla iki-üç kəlmə söz danışa bilir. Amma fənər öz təcrübəsini heç kimlə bölüşə bilmirdi. O, heç bir

kəsə qardan, yağışdan, səkiləri ayın işıqlandırmasından və küləyin çox vaxt hansı yandan əsməsindən danişa bilməyəcəkdi.

Bu vaxt su arxinin üstündən salınmış körpünün üzərində, boşalacaq küçə fənəri vəzifəsinə üç namizəd var idi. Onların hər biri elə güman edirdi ki, boşalacaq yerə kimin təyin ediləcəyini fənər özü seçəcəkdir. Bu namizədlərdən biri siyənək balığının başı idi ki, qaranlıqda işıqlanırdı. O güman edirdi ki, əgər onu fənər dirəyinə assalar, suiti yağıının işlədilməsi xeyli azalar. İkinci namizəd çürük ağac parçası idi ki, bu da işıq saçırkı və öz sözlərinə görə, o hətta quru treska balığından da parlaq işıqlanırdı. Bundan başqa, o özünü vaxtilə bütün meşənin gözəl sayılan bir ağacının son qalığı hesab edirdi. Üçüncü namizəd atəş böcəyi idi. Onun haradan gəlib çıxdığını fənər heç cür başa düşə bilmirdi, amma atəş böcəyi buradaydı, özü də işıldayırdı. Hərçənd



çürük ağac parçası ilə siyənək balığının başı ikisi də səs-səsə verib and içirdilər ki, böcək yalnız hərdənbir işıldayırdı, buna görə də ona fikir vermək lazım deyil.

Köhnə fənər onlara cavab verdi ki, namizədlərdən heç biri onun yerini tuta biləcək qədər parlaq işıq vermir. Amma onlar, əlbəttə, ona inanmadılar. Onlar bu vəzifəyə təyin olunmağın fənərin ixtiyarında olmadığını bildikdə, hər üçü çox razi qaldılar. Axı fənər çox qocalığına görə düzgün seçə bilməzdi.

Bu vaxt tindən külək əsdi və fənərin bacasından piçildadi:

– Bu nə sözdür, mən eşidirəm! Məgər sən sabah çıxıb gedirsən? Məgər bu axırıncı axşamdır ki, biz sənilə burada görüşürük? Hə, indi ki belə oldu, al, bu, məndən sənə hədiyyə olsun! Mən sənin kəlləni elə üfürüb təmizlərəm ki, vaxtilə görüb eşitdiyin hər şeyi nəinki yaxşı yadında saxlarsan, hələ sənin yanında başqalarının danışdıqlarını və ya oxuduqlarını da öz gözlərinlə görmüş olarsan, – bax, sənin başın belə tərtəmiz olar!

– Heç bilmirəm sənə necə razılıq edim, – deyə köhnə fənər cavab verdi. – Bircə məni əritməyəyədilər!

– Ona hələ çox var, – deyə külək cavab verdi. – Hə, bu saat mən sənin yaddasını təmizləyim. Əgər sən mənim hədiyyəm kimi çox hədiyyələr almış olsan, qocalığını çox-çox xoş keçirərsən!

– Bircə məni əritməyəyədilər! – deyə fənər təkrar etdi. – Bəlkə sən bu barədə də mənim yaddasına bir kömək edəsən?

– Eh, qoca fənər, ağlını başına yıg! – deyə külək əsdi.

Bu vaxt ay buludlardan çıxdı.

– Bəs siz nə bağışlayırsınız? – deyə külək ondan soruşdu.

– Heç bir şey, – deyə ay cavab verdi, – axı mən zərər çəki-rəm. Həm də heç bir vaxt fənərlər mənim əvəzimə işıq saçmırlar, həmişə mən onların əvəzinə işıq saçıram, – deyə ay yenə buludların arasında gizləndi, – o istəmirdi ki, zəhləsini aparsınlar.

Birdən fənərin dəmir qalpağının üstünə bir damcı yağış düdü, elə bil ki, su damdan töküldü. Amma damcı özü dedi ki, boz buluddan dammışdır. Özü də ona hədiyyədir, həm də ən yaxşı hədiyyədir.

— Mən səni isladaram və əgər sən özün istəsən, bir gecənin içində pas atıb ovulub-tökülə bilərsən.

Fənərə elə gəldi ki, bu hədiyyə pisdir. Külək də elə güman etdi.

— Görəsən, heç kəs bir yaxşı hədiyyə verməyəcəkmi? — deyə o var gücüylə səs-küy saldı.

Elə bu vaxt göydə bir ulduz axıb ardınca uzun, işildayan bir iz buraxdı.

— Bu nədir? — deyə siyənək balığının başı çıçırdı. — Deyəsən göydən ulduz düşdü? Özü də deyəsən, düz fənərin üstünə düşdü! Bəli, əgər bu vəzifəni elə yüksək mövqə sahibləri də tutmaq istəyirsə, onda bizim bircə çarəmiz qalır ki, xudahafızlışək, hərəmiz öz yerimizə çıxıb gedək.

Onlar üçü də belə etdi. Köhnə fənər isə, birdən-birə çox işıqlandı.

— Bax, bu çox gözəl hədiyyədir! — deyə o dilləndi. — Mən həmişə parlaq ulduzların gözəl işıqlarına baxıb ləzzət almışam. O cür parıldamağı mən çox istəmiş və arzu etmişəm, ancaq heç bir vaxt onlar kimi parıldaya bilməmişəm. İndi, budur, o gözəl ulduzlar mən yaziq qoca fənəri sayıb öz bacılarından birini mənə hədiyyə göndərmişlər. Onlar mənə elə bir bacarıq bağışlayıblar ki, bütün yadımda qalanları və özüm gördükərimi sevdiklərimə göstərə bilərəm. Bu mənə çox böyük ləzzət verir. Sevinci başqları ilə bölüşmək mümkün olmadıqda, o sevinc yarımcıqdır!

— Çox gözəl fikirdir, — deyə külək dilləndi. — Amma sən bilmirsən ki, sənin bu qabiliyyətin mum şamdan asılıdır. Əgər sənin içində mum şam yanmasa, sən heç bir kəsə heç bir şey göstərə bilməzsən. Bax, ulduzlar bunu düşünməyiblər. Onlar səni də və ümumiyyətlə, işildayan hər bir şeyi mum şam bilirlər. Ancaq indi daha mən yorulmuşam, yatıb dincəlmək vaxtıdır! — deyə külək yatdı.

O biri gün... Yox, yaxşısı budur biz bu günün üstündən keçək, — o biri axşam fənər, kreslonun üzərində uzanmışdı. Tap görək harada? Qoca gecə keşikçisinin otağında. Qoca “şəhərin otuz altı atasından” öz uzun müddət sədaqətli qulluq etməsinin

əvəzində mükafat olaraq... köhnə fənəri istəmişdi. Onlar qocanın xahişinə gülmüş, amma bununla belə fənəri vermişdilər. İndi budur, fənər lovğa-lovğa iliq sobanın yanında kresloda uzanmışdır. Özü də, sözün düzü, deyəsən böyümüşdür. Demək olar ki, bütün kreslonun üstünü tutmuşdur. Qoca ər-arvad axşam süfrəsinə oturub köhnə fənərə mehriban-mehriban tamaşa edirdilər. Onlar böyük bir həvəslə onu da özlərilə birlikdə süfrəyə oturdardılar.

Düzdür, onlar zırzəmidə yaşayırdılar, bura bir neçə fut yerin altında idi və onların daxmacıqlarına girə bilmək üçün gərək kərpic döşənmiş dəhlizdən keçəydin, — amma bununla bərabər, onların daxmacıqlarının içi çox təmiz və rahat idi. Qapıların dövrəsinə keçə parçaları mixlanmışdı. Çarpayının qabağına pərdə çəkilmişdi, pəncərələrdən pərdələr asılmışdı. Pəncərələrin altına isə iki qəribə çiçək dibçəyi qoyulmuşdu. Bunları matros Xristian Şərqi Hindistandan və ya Qərbi Hindistandan gətirmişdi. Dibçəklər saxsından idi, özləri də kürəksiz fil şəklində qayrılmışdı. Kürək əvəzində çuxurlar var idi ki, bura da torpaq doldurulmuşdu. Fillərdən birinin içində çox qəribə soğan, o birində isə, ətirşah çiçəyi əkilmişdi. Birinci fil qocalar üçün dirrik, o biri isə, çiçəklik idi. Divardan rəngli bir şəkil asılmışdı, burada bütün padşah və kralların iştirak etdiyi Vena konqresi təsvir olunurdu. Ağır qurğuşun daşları olan qədim saat durmadan tiqqıldayır və həmişə irəli qaçırdı, qocalar da deyirdilər ki, geri qalmaqdansa irəli qaçmaq yaxşıdır.

Bəli, bu saat onlar axşam yeməyi yeyirdilər, köhnə küçə fənəri isə bizim bildiyimiz kimi, iliq sobanın yanında kresloda uzanmışdı. Ona elə gəlirdi ki, bütün dünya alt-üst olmuşdur. Amma budur, qoca keşikçi ona baxıb yağışlı və pis havada, aydın və qısa yay gecələrində, adının evə, zırzəmiyə sığınmaq istədiyi qar çovğunlarında onunla birlikdə, başlarına gələnləri xatırladı. Fənər də özünə gəldi və bütün bunları aşkarدا olduğu kimi gördü. Bəli, külək onun yaddasını çox yaxşı təmizləmişdi!

Qocalar işlək, zəhmətsevən adamları. Onların bircə saatı da boş keçmirdi. Bazar günləri nahardan sonra stolun üstünə bir kitab qoyardılar, çox zaman bu, səyahət təsvir edən bir kitab

olardı. Qoca ucadan Afrika barəsində, onun böyük meşələri və açıqda gəzən vəhşi filləri barəsində hekayələr oxuyardı. Qarı onu dirlər və gül dibçəyi olan saxsı fillərə tez-tez baxardı.

— Bunları gözümün qabağına gətirə bilirəm! — deyə o dillənərdi.

Fənər isə ürəkdən arzu edirdi ki, onun içərisində mum şam yanaydı. Onda qarı da onun özü kimi hər bir şeyi öz gözü ilə görə bilərdi: həm qol-budağı bir-birinə sarmaşmış uca ağacları, həm atlara minmiş qara çilpaq adamları, həm də yoğun ayaqları ilə qamışları və kolları tapdayan fil sürünlərini aşkar görərdi.

— Heç bir yerdə mum şamı görmədikdən sonra mənim qabiliyyətlərimdən nə faydalı! — deyə fənər köksünü ötürdü. — Mənim sahiblərimin var-yoxu yalnız suiti yağından, bir də piy şamlardan ibarətdir, bu isə, kifayət deyil.

Amma budur, qocaların da xeyli mum şamları oldu. Uzun şam qalıqlarını onlar yandırırdılar, qısalılıq isə, qarı iş tikəndə saplarını mumlayırdı. İndi qocaların mum şamları var idi, amma heç ağıllarına da gəlmirdi ki, bu şam qalıqlarından birini fənərin içərinə qoysunlar.

— Bəli, budur, bu qədər yaxşı qabiliyyətlərim ola-ola, burada boş-boşuna yatıb qalmışam, — deyə fənər dilləndi. — İçimdə bu qədər xəzinə ola-ola, mən bunları üzə çıxara bilmirəm! Ah, siz bilmirsiniz ki, mən bu ağ divarları ən bəzəkli divarlara, qalın meşələrə və istədiyiniz hər bir şeyə çevirə bilərəm. Axı siz bunu haradan biləsiniz!

Həmişə tərtəmiz silinmiş fənər evin bir küncündə, ən görkəmli yerdə yatıb qalmışdı. Düzdür, adamlar ona köhnə zirzibil deyirdilər, amma qocalar buna fikir vermirdilər, onlar fənəri sevirdilər.

Qarı bir dəfə qocanın anadan olduğu gün fənərə yaxınlaşdı, hiyləgərcəsinə gülümsünə-gülümsünə dedi:

— Bir dayan, indi mən öz qocamın xatırınə çıraqban düzəldəcəyəm!

Fənər sevindiyindən titrədi “axır ki, başına yaxşı bir fikir gəldi!” — deyə fənər düşündü. Amma fənərin içərinə yenə suiti

yağı tökdülər, mum şamı isə heç ağıllarına da gətirmədilər. Fənər bütün gecəni yandı, amma indi bildi ki, ən yaxşı hədiyyə olan ulduzların hədiyyəsi ona bu həyatda heç lazım olmayacaqdır. İndi, budur, onun xəyalına belə gəlirdi ki, — bu qədər qabiliyyəti ola-ola xəyalına gəlməyə də bilməzdi, — guya qocalar ölmüşlər, onu da əridilməyə vermişlər. Vaxtile “şəhərin otuz altı atasının” həzuruna, şəhər idarəsinə gözdən keçirilməyə getməli olduğu zaman fənəri necə qorxu basmışdısa, indi də elə qorxu basdı. Hərçənd o öz arzusu ilə paslanıb ovulub toza dönə bilərdi, amma o bunu etməyib, dəmirəridən sobanın içərinə düşmüş və mələk şəklində dəmir bir şamdanə çevrilmişdi. Bu mələk bir əlində bir dəstə gül tutmuşdu. Bu gülün içərinə mum şam qoymuşdular, şamdan da yazı stolunun yaşıl mahudunun üzərində durmuşdu. Otaq çox qəşəngdi. Burada bütün rəflərə kitablar düzülmüşdü, divarlardan çox gözəl şəkillər asılmışdı. Burada bir şair olurdu, özü də həmişə nə düşünüb yazırdısa, hamısı şəkildə olduğu kimi şamdanın gözü qabağında aşkar görünərdi. Bu otaq gah üzərinə gün düşmüş qalın bir meşəyə, gah üzərində leyləklərin gəzişdiyi çəmənliyə, gah da coşqun dənizdə üzən bir gəmi göyərtəsinə çevrilirdi...

— Ah, mənim qəlbim necə qabiliyyətlərlə doludur! — deyə köhnə fənər xəyallarından ayılıb səsləndi. — Sözün düzü, mən lap istəyirəm ki, dəmirəridilən yerə düşüm! Amma yox! Nə qədər ki qocalar sağdırlar, bu lazımdır. Onlar məni olduğum kimi də sevirlər və mən onlara uşağı əvəz edirəm. Onlar məni silib təmizləyiblər, suiti yağı töküblər və mən burada əyanların konqresdə yaşadıqlarından heç də pis yaşamıram. Daha nə arzum var ki!

O vaxtdan bəri fənərin ürəyi sakit oldu. Bəli, köhnə hörmətli fənər elə buna layiq idi.



## ILİNƏ HVALATI

Bu hadisə yanvarın axırlarında baş vermişdi. Bərk çovğun idi. Qar çovgunu küçələrdə, döngələrdə viyildayır, evlərin pəncərələrini qar basır, damlardan koma-koma qar qopub tökülür, külək də yoldan ötənləri tələsdirirdi. Adamlar qaçırlar, yüyür, elə sürətlə gedirdilər ki, axır bir-birinin qucağına yıxılır, bir-birindən bərk yapışdırır bir an dayanırdılar. Minik vasitələrinin və atların üzərinə elə bil ki, ağ toz səpilmüşdi. Nökərlər minik vasitələrinin dal tərəfində arxaları küləyə dururdular, piyada gedənlər isə, qalın qarın içiyənən ağır-agır yeriyən karetanın dalda-sında gizlənməyə çalışırdılar. Nəhayət çovğun yatıb səkilərdən dar cığırlardan açıldıqdan sonra yoldan ötənlər tez-tez üz-üzə gəlir, bir-birinin qarşısında dayanıb gözləyirdilər. Heç kim istəmirdi ki, o birinə yol verib ilk dəfə özü qar yiğininin içərinə addımını atsın. Amma elə bil ki, ikisi də sözsüzən razılaşır, qarın içərinə batmaq təhlükəsini gözləri qarşısına alaraq, bir ayağını qara basırdı.

Axşamüstü firtına lap sakitləşdi. Goy üzü o qədər aydın və təmiz idi ki, elə bil süpürmüştülər. Özü də daha uca və daha şəffaf görünürdü; ulduzlar isə sanki təzədən sürtülüb təmizlənmiş, par-par parıldayırlar və göyümtül işiq saçırıdı. Bərk saxta idi. Şəhərə yaxın qarın üst qatı o qədər bərkmişdi ki, sərçələr onun üstündə hoppanıb qarın içərinə batmirdılar. Onlar qar təpəciklərinin üstündə hoppana-hoppana təmizlənmiş cığırları gəzir, amma heç yerdə yeməli bir şey tapmırıldılar. Sərçələr yaman üşüyürdülər.

Onlar öz aralarında belə danışırdılar: – Cib-cib! Eh, Təzə il budurmu? Bu ki, köhnəsindən də pisdir! Heç bu ili dəyişdirməyə dəyməzdidi! Yox, biz razi deyilik. Bunun səbəbi də var.

– Amma adamlar Təzə ili qarşılıamaq üçün elə hay-küy qoparırlar, elə qaçışırdılar ki! – deyə soyuqdan donmuş xirdaca bir sərçə dilləndi. – Hələ tüfəng də atır, saxsı qabları divarlara vurub sindirırdılar. Şadlıqlarından lap özlərindən çıxmışdılar ki, köhnə il gedir. Mən də sevinib elə bilirdim ki, indi hava istiləşəcək. Amma ay oldu ha! Şaxta əvvəlkindən də bərkdir! Görünür ki, adamlar çəşiblər, ilin fəsillərini dolaşıq salıblar.

– Doğrudan ha! – deyə başında bozarmış kəkili olan üçüncü, qoca bir sərçə dilləndi. – Axı onların özlerinin düzəldikləri belə bir şey var ki, adına da təqvim deyirlər. Onlar elə güman edirlər ki, dünyada hər bir şey haman bu təqvimlə getməlidir. Ay oldu ha! Havaxt nə gəlsə, Təzə il də onda olar, təbiət elə əvvəldən belə qurulmuşdur, mən də bunun tərəfdarıyam!

– Bəs yaz nə vaxt gələcək? – deyə o biri sərçələr soruştular.

– Leylək uçub gələndə, yaz da gələcək. Amma bütün bunlar çox o qədər də aydın deyil, burada şəhərdə heç bir kəs ağıllı-başlı bir şey bilmir. Yəqin ki, kənddə bunu daha tez öyrənmək olar. Gəlin uçub gedək, yazı orada gözləyək. Hər halda yaz ora buradan tez gələr!

– Bütün bunlar çox gözəldir, – deyə ana sərçə cibbildədi; o çoxdan bəri burada hərlənir, amma işə yarayan heç bir söz demirdi. – Amma bir iş var: burada, şəhərdə mən rahatlığa öyrəmişəm, heç bilmirəm ki, bu rahatlıq kənddə də olacaq, ya yox?! Burada bir insan ailəsi var, onların başına ağıllı bir fikir gəlmışdır: divara üç-dörd boş gül dibçəyi vurmaşlar. Dibçəklərin ağızları divara bərk soykənmiş, dib tərəfləri isə bayırə çevrilmişdir. Dibçəklərin dibində xirdaca bir dəlik var ki, mən oradan rahatca girib çıxıram. Ərimlə biz orada özümüzə yuva qurmuşuq. Bizim bütün balalarımız orada böyüüb uçmuşlar. Əlbəttə, insanlar bunu öz kefləri üçün qurmuşlar ki, bizə baxıb ləzzət alsınlar. Yoxsa onlar bunu etməzdilər. Onlar bizə çörək qırıntıları da atırlar. Bunu da əylənmək üçün atırlar, amma hər halda bizim üçün yemdir! Beləliklə, biz burada bir dərəcəyə qədər təmin olunmuşuq. Mən elə bilirəm ki, ərimlə mən burada qalacayıq.

Hərçənd burada bizim xoşumuza gəlməyən şeylər də var, amma yenə də qalacayıq.

— Amma biz uçub kəndə gedəcəyik ki, görək yay gəlir, ya yox! — deyə o biri sərçələr uçub getdilər.

Kənddə də hələ əsl qış idi və deyəsən, ora şəhərdən də soyuq idi. Qar basmış düzlərin üstündən sərt külək əsirdi. Əllərinə yekə əlcəklər geymiş bir kəndli kirşədə gedir və əllərini dizlərinə çırpırdı ki, şaxtanı oradan qovlaşın. Onun qamçısı dizlərinin üstündə idi. Arıq atları yorta-yorta gedirdi. Onların bədənindən buğ çıxırdı. Kirşənin altında qar xışıldayır, sərçələr isə kirşənin iziylə hoppana-hoppana gedir və düşünürdülər:

— Cib-cib! Bəs bu yaz havaxt gələcək? Qış lap çox uzandı ha!

— Lap çox uzandı ha! — deyə üstünü qar basmış uca bir təpədən də səs gəldi, bu səs çöllərə yayıldı. Elə güman etmək olardı ki, bu səs əks-sədadır. Bəlkə də bu səs təpədə qar yiğininin üstündə oturmuş o qəribə qocanın səsidir. Əyninə ağ kəndli kürkü geymiş qoca ağappaq idi. Onun saçları da, saqqalı da ağ idi. Solğun üzündə iri, işıqlı gözləri parıldayırdı.

— Bu nə qocadır? — deyə sərçələr soruştular.

— Mən onu tanıyıram, — deyə çəpərin üstünə qonmuş qoca qarğa dilləndi. “Biz hamımız yarananın qarşısında xirdaca quşcuğazlarıq” sözlərini təsdiq edib qarğa o qədər ürəyiymüşəqliq göstərdi ki, sərçələrin bilmədiklərini onlara söyləyib başa saldı: — Mən tanıyıram o kimdir! O qışdır, keçənilki qocadır, təqvimin dediyi kimi o, heç də ölməmişdir. Gənc yaz şahzadəsi gələnə qədər onu naib qøyublar. Bəli, hələlik burada ölkəni qış idarə edir! Hə, nə var, yoxsa üzüyürsünüz, a cunquşlar?

Ən xırda sərçəcik dedi:

— Hə, mən sizə demədimmi, təqvim adamların boş uydurmaşıdır! O, heç də təbiətlə uyğun gəlmir. Onlar gərək ili fəsillərə bölməyi bizə tapşırayırlar, biz bu işi onlardan yaxşı bilirik.

Aradan bir-iki həftə keçdi. Meşə qaralmağa başlamışdı, gölünlən buzu donub qalmış qurğuşuna bənzəyirdi, buludlar, — yox bulud nədir! — Ölkənin üstünü buz kimi bir duman bürümüşdü.

İri qara qarğalar sürü-sürü, amma səssiz-səmirsiz uçuşurdu. Elə bil ki, hər bir şey yuxuya getmişdi. Amma budur, birdən gölün üzərinə günəş şüası düşdü. Göl, ərimiş qalay kimi parıldadı. Çöllərdə və yamaclardakı qar daha öz parıltısını itirdi. Qoca — qışın ağ fiquru isə, hələ də əvvəlki yerində oturub gözünü cənuba zilləmişdi. Qoca görə bilmirdi ki, qar elə bil yavaş-yavaş yerə batıb gedir. Orada-burada yaşıl torpaq parçaları görünür və bunların üzərində sərçələr atılıb-düşür.

— Çik-çirik! Çik-çirik, görəsən, yaz gəlibmi?

— Yaz gəldi! — deyə əks-səda tarlaların, çəmənlərin üzərində səslənərək, tünd boz meşə üzərindən aşib keçdi. Burada qoca ağacların gövdələri əyinlərinə təzə yaşıl mamırdan paltar geymişdilər. Bax budur, cənubdan birinci cüt leylək uçub gəldi. Hər leyləyin belində qəşəng bir bala leylək oturmuşdu. Birininki oğlan idi, o birininki qız. Bala leyləklər yerə düşən kimi torpağı öpdü, əl-ələ verib gəzməyə başladılar. Onların izlərində isə eləcə qarın üstündə ağ çiçəklər açıldı. Balalar qoca qışa yaxınlaşıb onun köksünə qıṣıldilar. Bircə anda onlar üçü də, onlarla birlikdə isə bütün o yer sıx və rütubətli dumanın içində yox oldu. Bir az sonra külək əsdi və haman saat dumanı dağıdı. Günəş parladı. Qış yox oldu, ilin taxtında isə yazın gözəl balaları oturmışdular.

— Bax Təzə il belə olar! — deyə sərçələr dilləndi. — İndi yəqin ki, qışda çəkdiyimiz bütün əziyyətlərə görə bizə mükafat veriləcək!

Balalar üzlərini hara çevirdilərsə, hər yerdə kolların və ağacların budaqlarında yaşıl düymələr əmələ gəldi. Hər yanda otlar göyərib get-gedə boy atdı, taxillar yamyaşıl oldu. Qız öz dövrəsinə çiçək səpirdi, onun önlüyündə o qədər çox çiçək vardı ki, o nə qədər səpib qurtarmağa tələsirdisə də, önlüyü yenə haman saat çiçəklə dolurdu. Qız çoşub hoppana-hoppana alma və ərik ağaclarının üzərinə də qar kimi ağappaq çiçəklər səpdi. Bu ağaclar hələ əməlli-başlı yarpaq açmağa macal tapmamış, budaqlarını qar basmış kimi durmuşdular.

Birdən qız əl çaldı, oğlan da əl çaldı, o saat haradansa cibbildəşə-cibbildəşə, dəstə-dəstə quşlar uçub gəldi və nəgmə oxumağa başladı: "Yaz gəldi!".

Hər dəfə yerə baxanda adamin ürəyi açılırdı! Qarı nənələr gah bu daxmadan, gah o daxmadan evin astanasına çıxıb öz sursümüklərini günə verir və çəməni zər kimi bəzəmiş sarı çiçəklərə tamaşa edib ləzzət alırlılar. Çox-çox keçmişdə onlar cavan olduqları zaman da lap elə belə olardı. Bəli, dünya təzədən cavanslaşmışdı. Onlar deyirdilər ki: "Bu gün nə yaxşı gündür!".

Ancaq meşə hələ də bozumtul-yaşıl rəngdə qalmışdı. Ağaclarda yarpaq yox idi, yalnız tumurcuqlar var idi. Amma meşə talalarında xırdaca boyaqotu cürcətiləri ətir saçır, bənövşələr, qaymaqcıçəyi və quruçıçəyi açılmış, bütün otların saplağı şirə ilə dolmuşdu. Yerə rəngbərəng bəzəkli xalça döşənmiş və bir cüt gənc əl-ələ tutub onun üstündə oturmuşdu. Yazın balaları nəgmə oxuyur, gülümsünür və get-gedə boy atırdılar.

Göydən iliq yağış yağındı. Amma gənclər bunu duymurdular. Yağışın damcıları onların sevincdən doğan göz yaşlarına qarışırı. Sevgililər öpüşdülər və haman dəqiqli meşədəki tumurcuqlar açıldı. Günəş ucalanda, bütün ağaclar yamyasıl idi.

Sevgililər bu təravətli sıx çardağın altı ilə qol-qola yeriməyə başladılar. Burada işıqla kölgələrin oynası sayəsində yaşıl otlar və yarpaqlar min cür rəngə ələrdi. Saf, təmiz və zərif yarpaqlar ürəkaçan ətir saçırı, xırdaca çaylar və axar sular məxmər kimi yamyasıl otların və rəngbərəng xırdaca daşların arasılı şırılıtiyla axıb gedirdi. Bütün təbiət dilə gəlib deyirdi ki: "Əzəldən bəri belə olmuş, belədir və belə də olacaq!". Ququ quşu quğuldayır, toraqay cəh-cəh vururdu. Yazın ən gözəl vaxtı idi. Yalnız söyüd ağacları hələ də öz çiçəkləri üzərindən yumşaq tüklü əlcəklərini çıxarıb atmamışdı, – onlar o qədər ehtiyatlıdır ki, lap adamı darixdirir!

Günlər gəlib keçdi, həftələr gəlib keçdi, baharın iliq nəfəsi torpağa can verirdi. İsti hava dalğaları tarlaların üzərini dolaşır, taxıllar da saralmağa başlayırdı. Şimalın ağ lotos çiçəyi meş-

göllərinin güzgü kimi qoynunda öz enli yaşıl yarpaqlarını açmış, balıqlar da onların kölgəsində gizlənmişdi. Meşənin güney tərəfində, külək tutmayan bir yerdə, bir kəndli evinin gün düşmüş divarının dibində, günəşin şüaları altında çiçəklənmiş qızılılgül kolunun və budaqları yetişmiş qapqara meyvələrlə dolu olan albalı ağaclarının yanında yayın gözəl arvadı oturmuşdur. Bunu biz əvvəlcə xırdaca qız, sonra da gəlin görmüşdük. O, uca qara-göyümtül nəhəng dağlar halında bir-biri üzərinə qalanmış dalğalar kimi görünən tutqun buludlara baxırdı. Onlar üç tərəfdən axışıb gəldi, axırdı donub qalmış və tərsinə çevrilmiş dəniz kimi meşənin üzərindən asılıb durdu. Meşədə sanki anlaşılmaz bir qüvvənin hökmü ilə hər bir şey susdu. Külək yatdı, quşlar susdu, bütün təbiət gərgin bir intizarla donub qaldı. Yollarla və cığırlarla isə adamlar arabalarda, at belində və piyada bərk-bərk qaçışaraq, firtınadan daldalanmağa tələsirdilər. Birdən şimşek çaxdı, elə bil ki, günəş bircə anlıga parıldayıb buludları parçaladı, gözləri qamaşındı, hər şeyi alışındı, sonra



yenə qaranlıq çökdü və ildirimin gurultusu qopdu. Bərk yağış yağmağa başladı. Hava qaraldı, sonra yenə açıldı, sakitlik çökdü, sonra yenə gurultu qopdu. Qamışlığın təzəcə açılmış qəhvəyi süpürgələri dalğalandı, ağacların budaqları, yağış şəbəkəsinin ardında gizləndi. Sonra yenə qaranlıq çökdü, yenə işıqlandı, sakitlik çökdü, yenə ildirim guruldadı. Otlar və sünbüllər yerə yatıb qalmışdır, elə bil ki, onlar bir də başlarını qaldırmayacaqlar. Amma budur, yağmur, seyrək yağan iri yağışa çevrildi. Günəş buludların arasından boylandı və otların, yarpaqların üzərində yağış damcıları inci kimi parıldadı. Quşlar ötüşdü, suda balıqlar quyruqlarını çırpı-çırpı getdi, ağaçqanadlar oynasıdı. Köpüklü, şor dəniz sularının içindən boylanıb çıxmış bir qayanın üstündə qüvvətli, möhkəm əzələli bir kişi oturub özünü günə verirdi. Bu yay idi. Onun saçlarından su damçılanırdı. Soyuq suda çımdık-dən sonra o, cavanlaşmış, sərinləmiş görünürdü. Bütün təbiət cavanlaşmışdı. Ətrafda hər yer rəngbərəng və gözəl çiçəklər içində idi. İsti və gözəl yay idi!

Cöldə sıx bitmiş yoncanın şirin, ürəkaçan ətri ətrafa saçılır. Arılar qədimdən toplandıqları yerin ətrafında vizildaşırıldılar. Böyürtkən budaqları yağışdan yuyulub, günün altında parıldayan qurban daşını bürüyüb basmışdı. Arıların şahı bütün ailə dəstəsilə uçub ona sarı gəldi. Onlar daşın üzərinə mum və bal qurban verdilər. Bunu yay ilə onun qüvvətli rəfiqəsindən başqa heç bir kəs görmədi. Təbiətin qurbanlıq hədiyyələri elə bunlar üçün hazırlanmışdı.

Axşamçağı göy qızıl kimi parıldayırdı. Heç bir kilsə günbəzinə bununla tutuşdurmaq olmaz. Axşam şəfəqindən, səhər şəfəqinə qədər ay parıldayırdı. Bəli, yay idi. Yenə günlər gəlib keçdi, həftələr gəlib keçdi. Cöllərdə parlaq dəryazlar işıldadı, alma ağacının budaqları qırmızı və sarı meyvələrin ağırlığından əyildi. Ətirli maya göbələyi iri salxımlarla sallanmışdı. Yaşıl qınların içindəki findıqlarla dolu olan findıq ağacının kölgəsində ər ilə arvad – yay öz dalğın rəfiqəsilə oturub dincəlirdi. – Bu nə gözəllikdir! – deyə arvad dilləndi. – Hara baxırsan, xeyir-bərə-

kətdir! Bu dünya nə gözəldir, nə xoşdur! Amma yenə heç özüm də bilmirəm ki, niyə, amma... rahatlıq və istirahət arzu edirəm... Başqa söz tapa bilmirəm. Adamlar isə yenə də tarlaları şumla-yıllar, onlar həmişə daha çox şey almaq isteyirlər... Odur, ley-ləklər kotanın ardınca şırımlarla gəzirlər... Bizi buraya gətirən haman Misir quşlarıdır! Yadında varmı, biz bura, şimala uçub gələndə, hələ uşaq idik?.. Biz özümüzlə bərabər çiçəkləri, günəş işığını və yaşıl yarpaqları gətirib gəldik. Amma indi... Külək demək olar ki, bütün yarpaqları qırıb töküb, ağaclar bozarıb, qaralıb və cənub ağaclarına bənzəməyə başlayıblar, yalnız bunların üzərində orada bitən qızılı meyvələr yoxdur.

– Sən qızılı meyvələrimi görmək isteyirsən? – deyə yay soruşdu. – Budur, bax, ləzzət al! – deyib əlini yellədi – məşələr qırmızımtıl, zərli yarpaqlarla doldu. – Budur onlar!

İtburnu kollarında od rəngli qırmızı meyvələr parıldadı, mərsin ağacının budaqları iri, tünd qırmızı meyvələrlə doldu, yetişmiş cır şabalıdlar tünd yaşıl rəngli qınlarından özləri qopub töküldü, məşədə isə, yenə də bənövşələr açıldı.

Amma ilin məlikəsi get-gedə daha da qaradınməz olur və rəngi solurdu.

– Soyuğun nəfəsi gəlir! – deyə o dilləndi. – Gecələr rütubətli dumanlar olur, mən öz vətənimiz üçün darixıram.

Belə deyib o, gözünü cənuba sarı uçub gedən hər leyləyin ardınca zilləyir və əlini ona uzadırdı. Sonra o, quşların boş qalmış yuvalarına baxdı: bu yuvaların birində qəşəng bir peyğəmbər-ciçəyi, o birində isə, sarı kolza ciçəyi bitmişdi, – elə bil bu yuvalar bu ciçəklərə çəpər olmaq üçün hörülmüşdü. Sərçələr də uçub ora dolmuşdu.

– Cib-Cib! Bəs bu yuvaların sahibləri necə olub? Bir bunlara bax ha! Bir balaca külək əsən kimi, haman saat qoyub qaçırlar! Xoş gəldilər!

Ağaclarда yarpaqlar gün-gündən saralırdı, xəzan başlanmışdı. Payız küləkləri viyıldadı, payızın axırı çatdı. İlin məlikəsi, üzərinə saralmış yarpaqlar döşənmiş yerdə uzanmışdı. O öz müləyim baxışlarını parıldasañ ulduzlara zilləmişdi. Əri də onun

yanında idi. Birdən bir burulğan qopdu, quru yarpaqları sütun kimi göyə qaldırdı. Burulğan yatdıqda, ilin məlikəsi artıq yox idi. Soyuq havada yalnız bircə kəpənək hərlənirdi ki, bu da ilin son kəpənəyi idi.

Yer üzünü six dumanlar bürüdü, soyuq küləklər əsdi, uzun, qaranlıq gecələr çökdü. İlin padşahının saçları ağarmışdı, amma özünün bundan xəbəri yox idi. O, elə bilirdi ki, saçlarının üzərinə yalnız qar səpələnmişdir. Yaşıl düzənləri nazik qar pərdəsi örtmüşdü.

Bəli, kilsələrin zəngləri xaçaçuran axşamının çatdığını xəbər verdi.

– Bunlar xaçaçuran zəngləridir! – deyə ilin padşahı dilləndi.  
– Bu yaxında bir cüt yeni şahzadə gələcək, onda mən də rahatlanacağam. Öz sevgilimin ardınca uşub parlaq ulduza gedəcəyəm!

Qar basmış təravətli yaşıl şam meşəsində xaçaçuran mələyi aşkar olub, bayram üçün ayrılmış ağacları dualadı.

– İnsanların evlərində və yaşıl meşədə şənlik! – deyə ilin qocalmış padşahı dilləndi. Bir neçə həftənin içində o, saç-saqqalı pambıq kimi ağappaq ağarmış bir qocaya dönmüşdü. – Mənim dincəlmək vaxtim yaxınlaşır. Tac və hökmdarlıq əsasən gənc ər-arvada keçir.

– Amma hələ ki, hökmdarlıq sənin əlindədir! – deyə mələk dilləndi.

– Hökmdarlıq mənim əlimdədir, amma rahatlıq yox. Körpə cüçətilərin üstünü qarla ört. Sən hələ hökmdar ola-ola, başqa bir hökmdarı alqışladıqlarına dözməyi öyrən! hələ sən sağ ola-ola, səni unudacaqlarına öyrəş! Yaz gələndə, sənin də azad olmaq vaxtin yetişəcəkdir!

– Bəs yaz nə vaxt gələcək? – deyə qış soruşturdu.

– Leyləklər uşub gələndə!

Uca bir təpədə, bir qar yiğini üstündə saç-saqqalı ağarmış, buz bağlamış qış oturmuşdu. O qocalmış, beli bükülmüşdüsə də, ancaq qarlı çovğunlar və qütb buzları kimi qüdrətli və qüvvətli bir halda oturmuş və keçənilki qış kimi gözünü cənubdan ayırmırıldı. Buz şaqqıldayır, qar xışıldayır, xizək sürənlər göllərin

parlaq buzu üzərində ox kimi iti sürüşürdülər. Ağ qarın üstündə qarğalar və quzğunlar qaralırdı. Azacıq da olsun külək yox idi. Bu sakinlik içində qış yumruqlarını düyünlədi və bütün boğazlar qalın buz bağladı.

Şəhərdən yenə sərcələr uçub gəldilər və soruştular:

– Oradakı o qoca kimdir?

Çəpərin üstündə yenə haman qarğa və onun oğlu oturmuşdu. O, sərcələrə belə cavab verdi:

– Bu qışdır! Keçənilki qocadır! Təqvimdə deyildiyi kimi, o hələ ölməmişdir. Yazın gənc şahzadəsi gələnə qədər naiblik edir.

– Bəs bu nə vaxt gələcək? – deyə sərcələr soruştular. – Bəlkə hökumət dəyişəndən sonra bizim üçün xoş zamanlar gələcək? Köhnə hökumət heç bir şeyə yaramır!

Qış fikirli bir halda başını qara meşəyə sarı tutub işarə etdi. Meşədə hər bir ağacın şəkli və budaqlarının cizgiləri açıq-aşkar görünürdü. Soyuq duman buludlarına bürünmüş yer qış yuxusuna getmişdi. Padşah öz gənclik və yetişmiş dövrlərini həsrətlə xatırlayırdı. Səhərə yaxın bütün meşələri parlaq qırov bürüdü, – bu, qışın yay yuxusu idi. Gün doğdu və qırov töküldü.

– Bəs yaz nə vaxt gələcək? – deyə sərcələr yenə soruştular.

– Yaz! – deyə qarlı təpədən əks-səda gəldi. Bəli, budur, günəş getdikcə daha da istiləşməyə başladı, qar əridi, quşlar civildəşdilər: “Yaz gəlir!”.

Ucada, lap ucada, göyün lap üzü ilə ilk leylək, onun dalınca bir başqası sözə-sözə gəldi. Hər birinin belində gözəl bir bala oturmuşdu. Balalar düzə düşdülər, torpağı öpdülər, dinməz-söyləməz qoca qışı da öpdülər. O da dağa çıxmış Musa kimi duman içində yox oldu.

İlin əhvalatı qurtardı.

– Bütün bunlar çox gözəldir və tamamilə doğrudur, – deyə sərcələr təsdiq etdilər, – ancaq təqvim üzrə deyil, buna görə də heç nəyə dəyməz!

**ƏSL HƏQİQƏT**



Lap rüsvayçılıqdır ha! – deyə bir toyuq dilləndi. Bu toyuq əhvalatın baş verdiyi yerdə deyil, şəhərin lap o biri başında yaşayırıdı. – Hində lap rüsvayçılıq olub! – Mən indi daha heç tək yata bilmirəm! Yaxşı ki, biz burada çoxuq!

Belə deyib, toyuq əhvalatı danışmağa başladı ki, bütün toyuqların tükləri biz-biz oldu, xoruzun isə pipiyi büzüdü. Bəli, bəli, əsl həqiqətdir!


Amma qoy biz başdan başlayaq. Əhvalat isə şəhərin o biri kənarında, bir hində baş vermişdi.

Gün batırdı, bütün toyuqlar da tara çıxmışdılar. Bunlardan biri ağ qısa ayaqlı bir toyuq idi. Özü də nə qədər lazımsa, o qədər yumurtanı səliqə ilə yumurtlayırdı. Hər bir cəhətdən hörmətə layiq olan bu toyuq, uçub tara çıxdı və yatmamışdan qabaq dimdiyi ilə bitlənməyə və tüklərini səliqəyə salmağa başladı. Birdən onun bir lələyi yerə düşdü.

– Düşdü! – deyə toyuq dilləndi. – Eh, ziyan yoxdur. Nə qədər cox təmizlənsəm, o qədər qəşəng oluram!

Toyuq bunu eləcə, zarafat üçün demişdi, – bu toyuq ümmiyətlə şən, zarafatçı bir toyuq idi. Amma söylədiyimiz kimi, bu zarafatçılıq onun cox hörmətli bir toyuq sayılmasına mane deyildi. Bu sayaqla toyuq yuxuya getdi.

Hin qaranlıq idi. Toyuqlar hamısı cərgə ilə tara qonmuşdular, amma bizim toyuqla yan-yana oturan toyuq hələ yatmamışdı. O, yanındakı toyuğun sözlərini qəsdən pusub dinləmirdi, amma eləcə qulaqucu eşitdi, – axı qonum-qonşu ilə mehriban yaşamaq istəsən, gərək belə edəsən. Bəli, haman toyuq dözə bilmədi, yanındakı başqa bir toyuğa piçıldıdı:



– Eşitdinmi? Mən ad çəkmək istəmirəm, amma burada bir toyuq var ki, gözə qəşəng görünmək üçün, lap bütün tüklərini ütməyə hazırlıdır. Əgər mən xoruz olsaydım, ondan zəhləm gedərdi!

Elə bu toyuqlardan azca yuxarıda bir yuva bayquş öz əri və uşaqları ilə yaşayırıdı. Axı bayquşların qulağı iti olar; onlar qonşularının danışdığını sözlərdən birini də qulaqlarından qaçırmadılar. Bu zaman onlar hamısı cidd-cəhdli gözlərini hərləyirdilər. Ana bayquş isə qanadlarını yelpinc kimi yelləyirdi.

– Tss!.. Ay balalar, siz qulaq asmayın! Amma siz yəqin ki, eşitdiniz? Mən də eşitdim. Ah! Qulaqlara qurğuşun! Bir toyuq o qədər həyasızlaşdır ki, lap xoruzun gözü qabağında öz tüklərini ütməyə başlayıb!

– Prenez garde aux enfants!<sup>1</sup> – deyə ata bayquş dilləndi. – Uşaqlar gərək belə şeyə qulaq asmasınlar.

<sup>1</sup> Uşaqların yanında yavaş! (fransızca)

– Amma gərək bunu bizim qonşu bayquşa danışam. O yaman mehriban arvaddır.

Belə deyib ana bayqus qonşusunun yanına uçdu.

– U-hu, u-hu! – deyə bayquslar ikisi də sonra, qonşularındakı göyərçin hininin lap üstündə ağız-ağıza verib ulaşdılar. – Xəbəriniz varmı? Eşidibsinizmi? U-hu! Bir toyuq bir xoruzun üstündə bütün tüklərini yolub tökmüşdür! O yəqin donacaq, donub ölücək! Yəqin ki, artıq donmuşdur! – U-hu!

– Qur-qur! Harada? Harada – deyə göyərçinlər quruldaşdır.

– Qonşu həyətdə. Bu, demək olar ki, lap mənim gözümün qabağında oldu. Adam lap danışmağa da utanır, amma bu əsl həqiqətdir!

– İnanırıq, inanırıq! – deyə göyərçinlər aşağıda oturmuş toyuqlara belə quruldadılar:

– Qur-qur! Bir toyuq, deyirlər ki, hətta iki toyuq xoruzun xoşuna gəlmək üçün bütün tüklərini yolub tökübdür! Bu çox qorxulu bir işdir! Axı onlar soyuqlayıb ölə bilər. Elə ikisi də bəlkə ölüb!

– Quq-qu-li-qu! – deyə bir xoruz barının üstünə hoppanıb banladı. – Oyanın! – Xoruzun özünün bir gözü hələ yuxulu olub açılmamışdı, amma o, çıçırib banlayırdı: – Bir xoruza olan nakam məhəbbətdən üç toyuq tələf olub! Onlar bütün tüklərini yoluylarmış! Gör nə iyrənc əhvalatdır! Bunu gizlətmək istəmirəm! Qoy bütün dünya bilsin!

– Bilsin, bilsin! – deyə yarasalar ciyildəşdilər, toyuqlar qaqqıldaşdır, xoruzlar banladıdar: – Bilsin, bilsin!

Beləliklə bu əhvalat, bu həyətdən o həyətə, bu hindən o hinə yayıldı və axırda gedib əhvalatın baş verdiyi yerə çatdı.

Burada belə danışırdılar: – Beş toyuq xoruza olan məhəbbətlərindən hansının daha çox arıqladığını göstərmək üçün, bütün tüklərini yolub töküblər! Sonra onlar bütün toyuq nəslini rüsvay edib bir-birini dimdikləyə-dimdikləyə öldürmiş və öz sahiblərinə böyük zərər vurmuşlar.

Tək bircə lələyini salmış olan toyuq, əlbəttə, bunun öz başına gələn əhvalat olduğunu bilmədi və hörmətli bir toyuq kimi, o da belə dedi:

– Mənim bu toyuqlardan zəhləm gedir! Amma belələri axı çoxdur. Yox, belə işləri qulaqardına vurmaq olmaz. Mən də əlimdən gələn hər şeyi edəcəyəm ki, bu əhvalat qəzetlərə düşsün! Qoy bütün ölkəyə yayılsın, axı o toyuqlar və onların bütün nəсли buna layiqdir!

Doğrudan da, bütün bu əhvalatı qəzetlərdə çap etdilər və bu əsl həqiqətdir: bir görün, bircə xirdaca lələyi beş bütün toyuğa döndərmək nə qədər asan imiş!

1852



## BİR QINDAN ÇIXMIS BEŞ NOXUD

**B**ir qının içində beş noxud dənəsi var idi. Onlar yaşıl idi, qınları da yaşıl idi, – buna görə onlar elə bilirdilər ki, bütün dünya yaşıldır; bunu da doğru bilirdilər. Qın böyüyür, noxud dənələri də böyüyürdü. Onlar hamısı cərgə ilə yerləşmişdilər. Axı onların ənzilləri də belə idi” qını bayırdan gün işıqlandırır və qızdırırırdı, yağış da onu yuyurdu. Qının içi isti və rahat idi. Gündüz işiq olurdu, gecə qaranlıq, qayda ilə gərək elə belə də olaydı. Noxud dənələri get-gedə böyüyür və böyüdükcə qının içində oturub daha çox fikirləşirdilər: axı gərək bir işlə məşğul olaydılar!

Onlar hər biri belə fikirləşirdi: “Görəsən, mən elə həmişə burada oturub qalacağam? Axı bir yerdə çox oturmaqdan bərkiliyərəm! Mənə belə gəlir ki, divarın o üzündə nə isə bir şey var!”

Aradan bir neçə həftə keçdi. Noxud dənələri saraldılar, qın da saraldi.

– Bütün dünya sarılır! – deyə noxud dənələri dilləndilər. Onlar doğru deyirdilər.

Birdən onlar bir şaqqılıt eşitdilər: kim isə qını dərib qınlı dolu olan cibinə qoydu.

– Hə, indi bizi azad buraxacaqlar! – deyə noxud dənələri səsləndilər və gözləməyə başladılar.

– Mən bilmək istərdim ki, bizim beşimizdən hansı birinin bəxti hamidan yaxşı gətirəcək? – deyə ən xirdaca noxud dənəsi dilləndi. – Hə, bu yaxında aşkar olar.

– Nə olacaq, olsun! – deyə ən iri noxud dənəsi cavab verdi.

Birdən: – Traq! – edib qın partladı və bütün noxud dənələri parlaq gün işığına çıxdılar. Xirdaca bir oğlan onları ovcunun

içində tutub deyirdi ki, bunlar onun tüfəngində atılmağa yarar. O, haman saat tüfəngini bir noxud dənəsilə doldurub atdı.

– Mən geniş dünyaya uçuram! Əgər hünərin var, indi məni tut görüm! – deyə noxud dənəsi ciyildəyib gözdən itdi.

İkinci noxud dənəsi dedi:

– Mən uçub birbaş günəşə gedəcəyəm. Günəş elə lap mənim istədiyim kimi bir qındır! – Belə deyib o da yox oldu.

Qalan iki noxud dənəsi belə dedi:

– Biz hara düşsək, orada yatacayıq. Yəqin ki, bir yerə düşəcəyik! Onlar yerə düşdülərsə də, amma tüfəngdən yaxalarını qurtara bilmədilər.

– Hə, biz hamidan uzağa uçuruq! – deyə onlar çığıldılar.

– Nə olacaq, qoy olsun! – deyə axırıncı noxud dənəsi uçağın səsləndi.

Tüfəng atıldı, noxud dənəsi havaya uçdu. Sonra çardağın pəncərəsinin altında vurulmuş bir taxtanın üstünə düşüb, oradan bir dəliyə diyirləndi. Orada yumşaq torpaqda mamır bitmişdi. Noxud dənəsi mamırın içində itib batdı və orada gizlənib qaldı, ancaq onun bəxti varmış.

– Nə olacaq, qoy olsun! – deyə o təkrar etdi. Çardaqdakı balaca otaqda yoxsul bir qadın yaşayırırdı. O gündüzlər gedib özgələrin sobalarını yandırır, onlar üçün odun yarır və ümumiyyətlə, hər cür ağır işlər görürdü. Bu qadın həm güclü, həm də çalışqan idi, amma yenə də yoxsul yaşayırırdı. Evdə, darısqal otaqda onun yeniyetmə, arıq, cılız, təkcə bir qızı yataqda yatırırdı. O, bir il idi ki, xəstə yatırırdı. Nə yaşamağa qüvvəti var idi, nə də ölübilirdi. Anası deyirdi:

– O da bacısının dalınca gedəcək! Mənim iki qızım var idi. Əlbəttə, iki qızı yedirib-içirmək asan deyildir. Buna görə də Allah onları mənimlə bölüşdü: birini öz yanına apardı... Bircə bu da əlimdən getməyəydi. Amma yəqin Allah razı olmaz ki, o öz bacısından ayrı yaşasın, onu da öz yanına aparar.

Ancaq xəstə qız hələ də yaşayırırdı. O, bütün günü dözərək səssizcə çarpayışında uzanıb anasının çörək pulu qazanmaqdandan qayıtmamasını gözləyirdi.

Yaz gəldi. Bir gün səhər tezdən anası işə getməyə hazırlaşlığı bir zamanda, günəşin parlaq işığı xırdaca pəncərədən sözü-lüb döşəmənin üstündə oynasanda, xəstə qız ona baxıb səsləndi:

— Ana, o pəncərədə görünən yaşıl şey nədir? Külək onu yırğalayır.

Anası pəncərəyə yaxınlaşıb onu azacıq araladı və dedi:

— Aha, burada nə isə bir şey göyərir. Deyəsən noxuddur, xırdaca yarpaqlar açıb. Görəsən, o haradan gəlib bu dəliyə düşüb? Bax, bu da sənin bağçan, bax, ləzzət al!

Çarpayıni pəncərəyə yaxın qoydular ki, xəstə qız oradan xırdaca noxud bitkisini yaxşı görsün. Sonra anası çıxıb işə getdi.

Qız axşam anasına dedi:


— Ana, mənə elə gəlir ki, sağalıram... Bu gün günəş mənə elə mehribanlıqla işiq saçırkı ki... Bir bax, gör noxud nə yaxşı boyatır. Günün qabağında mənim də halim yaxşılaşır. Mən sağalıram.

— Təki sənin halın yaxşı olsun! — deyə anası özü inanmasa da, ona belə cavab verdi. O, noxud bitkisinin yanına xırdaca bir ağaç parçası sancdı ki, külək onu sindirməsin; axı onun qızına ürəkdirək verən bu noxud bitkisi idi.

Qızın anası ipin bir ucunu pəncərənin altına möhkəmcə bağlayıb, o biri ucunu haşiyənin lap üstünə bərkitdi ki, noxud bitkisi möhkəm dura bilsin və ipə sarmaşıb qalxsın. Noxud da ipə sarmaşıb hər gün gözə görünəcək dərəcədə boy atırdı.

— Bir bax, noxud bu yaxında çıçəklənəcək! — deyə qızın anası bir səhər dilləndi və daha özü də inanmağa başladı ki, qızı sağalacaqdır.

Qadına elə gəlirdi ki, qızı axır zamanlar şənlənmişdir. O, səhərlər tez-tez özü yerindən qalxıb oturur və parıldayan gözlərilə öz xırdaca bağçasına baxırdı. Burada isə, vur-tut bircə noxud bitkisi göyərmişdi. Aradan bir həftə keçdikdən sonra xəstə qız birinci dəfə olaraq, düz bir saatlıqa yerindən qalxdı. O, gündə qızınaraq ləzzət alırdı. Pəncərə taybatay açıq idi. Onun qabağında noxud açıq çəhrayı rəngdə gözəl çiçək açmışdı. Qız əyilib çiçəyin zərif ləçəklərini lap yavaşça öpdü. Bu gün qız üçün əsl bayram idi.



— Görünür ki, Allah özü bu noxudu burada əkib və göyərdib ki, ay mənim əziz qızım, sənə ümid və sevinc versin, həmçinin mənə də! — deyə xoşbəxt ana çıçəyə baxa-baxa, elə gülümsündü ki, elə bil qarşısındakı xilaskar mələk idi.

Yaxşı, bəs o biri noxud dənələri necə oldu? O noxud dənəsi ki, geniş dünayaya uçub: “Əgər hünərin var, indi məni tut görüüm!” — deyə çığırırdı, əvvəlcə damda bir novçaya düşdü, sonra isə, bir göyərçinin çinadanına düşüb, Yunus peyğəmbər balinanın qarnında qalan kimi, orada qaldı.

O biri cüt noxud dənələri də haman yerə düşdülər, onları da göyərçinlər yedilər. Deməli ki, hər halda onlardan da bir qədər xeyir gəldi.

Uçub günəşə getmək istəyən dördüncü noxud dənəsi isə novçanın içində düşüb bir neçə həftə iylənmiş suyun içində qaldı, buna görə də şışdi.

– Hə, yaman kökəlmışəm ha! – deyə noxud dənəsi dilləndi.  
– Bu yaxında lap partlayacağam. Mənə elə gəlir ki, heç bir  
noxud dənəsi bunu bacarmayıb və bacara da bilməz. Mən bizim  
qının içində olan beş noxud dənəsinin hamısından gözəliyəm!

Novça da onun dediklərini tamam təsdiq elədi.

Çardaqdakı pəncərənin qabağında gənc bir qız durmuşdu;  
onun gözləri parıldayır, yanaqlarında isə, sağlam bir qızartı var  
idi. O, noxud çıçøyinin qarşısında zərif əllərini bir-birinə  
bitişdirib Allaha razılıq edirdi. Novça isə belə deyirdi: – Amma  
hər halda, noxud dənələrindən ən yaxşısı mənim noxudumdur!

1853



## GİC HANS

*Təzədən danışilan köhnə əhvalat*

**B**ır kənddə köhnə bir mülk vardı. Bu mülkdə qoca bir ağa  
olurdu. Onun iki ağıllı oğlu var idi. Bunlar elə ağıllı idilər ki,  
iki qat indikindən axmaq olsayırlar, yenə ağılları kifayət  
edərdi. Onlar ikisi də kralın qızını almaq isteyirdilər. Burada heç  
bir qəribə şey yox idi, çünki carçılar camaata xəbər vermişdilər  
ki, qız hamidan ağıllı bir adama ərə gedəcəkdir.

Qardaşlar elçiliyə getməyə səkkiz gün hazırladılar, daha  
onların vaxtları qalmadı. Ancaq elə bu da kifayət idi. Çünkü onlar  
çox şey bilirdilər, həm də əllərindən iş gələn uşaqlar idilər.  
Bunlardan biri üç ilin ərzində bütün latin lügətini və bütün şəhər  
qəzetlərini əzbərləmişdi. O bunları nəinki başdan axıra qədər,  
hətta tərsinə də söyləyə bilərdi. O biri qardaş bütün qanunlar  
məcəlləsini öyrənmişdi və bütün bunları şəhər idarəsi mü-  
şavirinə lazım olan qədər bilirdi; belə ki, o, dövlət işlərindən da-  
nışa bilərdi. Bundan başqa o, aşırma naxışlamağı da bacarırdı.  
Onun əlləri çox qabiliyyətli, zövqü də zərif idi. Bunlardan hər  
biri hey təkrar edirdi: “Mən kral qızı alacağam!”

Atalaırı bunların hər birinə yaxşı bir at bağışlamışdı: lügəti  
və qəzetləri bilənə şəvə kimi qapqara bir at, şəhər idarəsi müşa-  
viri kimi ağıllı olana və naxış çəkməyi bacara bilənə süd kimi  
ağappaq bir at bağışlamışdı. Qardaşlar dodaqlarını balıq yağı ilə  
yağladılar ki, ağızları asanlıqla açılsın. Bütün nökərlər həyətə  
yığışıb onların atminmələrinə tamaşa edirdilər. Bu vaxt üçüncü  
qardaş da gəlib çıxdı. Axı qardaşlar üç idilər, amma kiçiyi heç

sayılmırıdı, çünkü o heç bilici deyildi. Ona görə də onun adını "gic Hans" qoymuşdular.

— Hara belə? Niyə belə geyinib-gecinibsınız? — deyə gic Hans soruşdu.

— Saraya gedirik, kralın qızını almağa. Məgər sənin xəbərin yoxdur? Bu barədə bütün ölkəyə car çəkiblər.

Belə deyib, onlar öz elçilikləri barəsində gic Hansa danışdilar.

— Bəs belə de! — deyə gic Hans dilləndi. — Onda elə mən də gedərəm də.

Qardaşları onu ələ salıb güldülər, sonra atlarını çapıb yola düşdülər.

— Ata, mənə də bir at ver! — deyə gic Hans çıçırdı. — Xətrimə bərk evlənmək düşüb, əgər şahzadə qız mənə gəlsə, lap yaxşı, gəlməsə götürüb qaçaram.

— Gic-gic danışma! — deyə atası açıqlandı. — Mən sənə at verən deyiləm; sən hara, kral qızı ilə danışmaq hara? Qardaşlarına bboxma, onların işi başqa cürdür, onlar qoçaqdırlar!

— Yaxşı, indi ki, sən at vermirsen, — deyə gic Hans cavab verdi, — onda mən də keçimi götürərəm. Keçi mənim özümün-küdür, dalına minərəm, məni aparar.

Hans keçinin belinə mindi, dabanlarını onun böyürlərinə cirpa-cirpa, karvan yolu ilə yola düşdü. Amma ay çapırkı ha!

Gic hans öz-özünə:

— Bax, mən də gedirəm, — dedi və səsi gəldikcə bağırabağıra nəğmə oxudu.

Qardaşları isə dinməz-söyləməz irəlidə atlarını yorta-yorta gedirdilər. Onlar nə edəcəklərini yaxşıca düşünməli, hər bir şeyi yaxşıca ölçüb biçməli idilər.

— Ehey! — deyə gic Hans onlara çıçırdı. — Baxın, mən də gedirəm, bir görün yoldan nə tapmışam! — deyib yoldan tapıb götürdüyü ölü qarğanı onlara göstərdi.

— Vay, səni ay gic! — deyə qardaşları cavab verdilər. — O, sənin nəyinə gərəkdir?

— Kral qızına bağışlayacağam.

— Hünərin var, bağışla! — deyə onlar gülüsdülər və yola düzəldilər.

— Ehey! Bax, mən də gedirəm! — deyə Hans yenə çıçırdı. — Bir baxın, görün yenə nə tapmışam! Yolda belə şey adama hər gün rast gəlməz.

Qardaşları yenə dönüb baxdilar.

— Bir gicə bax ha! — deyə onlar səsləndilər. — Bu ki, köhnə taxta başmaqdır, hələ heç üzü də yoxdur. Bəlkə onu da kral qızına bağışlayacaqsan?

— Bəs necə? — deyə gic Hans cavab verdi. Qardaşları gülüşüb yola düzəldilər.

— Ehey! Bax mən də gedirəm! — deyə gic Hans yenə bağırıdı.

— Əşsi bir baxın görün, nə qədər çox gedirəm, o qədər çox şey tapıram! Ehey! Belə şey heç birinizin ağlına gəlməz!

— Hə, yenə nə tapıbsan? — deyə qardaşları soruştular.

— Yox ha! — deyə Hans cavab verdi. — Bunu deməyəcəyəm! Amma kralın qızı ay sevinəcək ha!

— Tfu! — deyə qardaşları tübürdülər. — Bu ki, eləcə palçıqdır! Yəqin ki, onu arxın içindən götürübəsən?

— Elədir ki, var! — deyə gic Hans təsdiq elədi. — Lap əla palçıqdır, adamın barmaqlarının arasından axıb töküür, saxlamaq olmur! — O, cibini ağızına qədər palçıqla doldurdu.

Qardaşları çaparaq getdilər və Hansdan bir saat əvvəl çatdilar.

Onlar şəhərin darvazası yanında durdular. Orada evlənməyə gələn cavan oğlanları sıra ilə nömrələyirdilər. Onların hamisini bir-birinin ardınca altı-altı cərgəyə düzmişdülər. Cərgələr elə sıx idi ki, əllərini qaldıra bilmirdilər. Bunu çox yaxşı düşünüb tapmışdilar. Yoxsa bərk basırıq ola bilərdi. Axı hamı qabaqda durmaq istəyirdi.

Şəhərin bütün qalan camaati qəsrin dövrəsinə yığışib pəncərələrdən tamaşa edirdilər ki, kral qızının cavan oğlanları necə qəbul etdiyini görsünlər. Onu da demək lazımdır ki, qızın elçiliyə gələn cavan oğlan qapıdan içəri girən kimi özünü itirirdi.

— Yox, yaramadın! — deyə kral qızı çıçırdı. — Rədd ol!

İndi də qardaşlardan biri, lügəti əzbər bilən qardaş içəri girdi. Amma o, gözlədiyi müddətdə bütün bildiklərini tərtəmiz yaddan çıxarmışdı. Onun ayağının altında döşəmə cırıldayırdı. Tavan isə güzgündəndi, belə ki, o özünü başıaşağı görürdü. Hər pəncərənin qabağında üç mirzə, bir də şəhər idarəsi müşaviri durmuşdu və burada danışılan bütün sözləri yazırıldılar ki, sonra qəzətdə çap etsinlər. Tində bu qəzətin biri iki skillinqə satılırdı. Bütün burlardan başqa otaqda bir soba da yanındı, elə bərk yanındı ki, divarları közərib qızarmışdı.

— Bura nə yaman istidir! — deyə axırda oğlan dilləndi.

— Çünkü atam bugün cücə qızardır! — deyə kral qızı cavab verdi.

— E-e! — deyə oğlan kəkələdi.

O, belə bir söhbət ola biləcəyini gözləmirdi. Oğlan çox istəyirdi ki, gülməli bir söz söyləsin, amma bircə kəlmə də danışa bilmədi.

— E-e! — deyə o təkrar etdi.

— Yox, yaramadın! — deyə kral qızı dilləndi. — Rədd ol!

Oğlan çıxıb getməli oldu. Onda ikinci qardaş içəri girdi.

— Of, bura nə istidir! — deyə o dilləndi.

— Axı biz cücə qızardırıq! — deyə kral qızı onu başa saldı.

— Nə? E-e! Nə? — deyə oğlan bir də soruşdu. Bütün mirzələr də elə belə də yazdılar: “Nə – E-e! Nə?”

— Yox, yaramadın, — deyə kral qızı dilləndi. — Rədd ol!

Bəli, indi də gic Hans keçinin belində, otağa girdi.

— Ay istidir ha! — deyə o deyindi.

— Çünkü! Mən cücə qızardıram! — deyə kral qızı dilləndi.

— Bax, bu yaxşı! — deyə gic Hans cavab verdi. — Deməli ki, mən də öz qarğamı qızarda bilərəm?

— Əlbəttə! — deyə kral qızı razılıq verdi. — Amma sən onu nədə qızardacaqsan? — bizim tavamız yoxdur, heç qazançamız da yoxdur.

— Mənim özümüñkü var, — deyə gic Hans səsləndi. — Bax, bu da mənim qabım, hələ qalaydan dəstəyi də var, — deyib o, köhnə taxta başmaq tayını çıxartdı və qarğanı onun üstünə qoydu.

— Bu bütün nahara kifayət edər! — deyə kral qızı dilləndi. — Bəs üstünün şirəsini haradan tapacaqsan?

— O da mənim cibimdə! — deyə gic Hans cavab verdi. — Al, heç heyfim gəlmir. — Belə deyib o, cibindən bir az palçıq çıxardı.

— Bax, bu mənim xoşuma gəldi! — deyə kral qızı səsləndi. — Sən hər bir şeyə cavab tapırsan. Söz üçün məəttəl qalmırsan. Buna görə də mən sənə ərə gedərəm; amma bil ki, danışdığınız və danışacağınız hər bir sözü yazacaqlar və sabah qəzətdə çap olunacaqdır. Görürsənmi, hər pəncərənin qabağında üç mirzə, bir də qoca şəhər idarəsi müşaviri durmuşdur. Bu müşavir hamidən qorxuludur. Çünkü ağlını itirmişdir.

Qız Hansı qorxutmaq üçün belə deyirdi, mirzələr isə, qəhəhə ilə gülüb mürəkkəbi döşəməyə sıçratdılar.

— Aha, siz buradaymışsınız, cənablar, — deyə gic Hans dilləndi. — Yaxşı, mən müşavirin payını bir az artıq edərəm.

Belə deyib o, cibini tərsinə çevirdi və palçığı müşavirin üzünə yaxdı.

— Lap əla! — deyə kral qızı səsləndi. — Bu, heç mənim də ağlıma gəlməzdi. Amma eybi yoxdur, öyrənərəm!

Beləliklə gic Hans kral oldu, — həm kralın qızını, həm də kral tacı alıb taxta çıxdı. Bunu biz şəhər idarəsi müşavirinin nəşr etdiyi qəzətdən bilirik, bu qəzetə isə inanmamaq olmaz.

1855



## YEYİNGEDƏNLƏR

**Y**eyin qacmaq üçün mükafat təyin edilmişdi. Hətta iki mükafat – biri böyük, biri də kiçik. Amma bərk qacmaq yarışı üçün yox, bütün bu il ərzində hamidan yeyin hərəkət edən üçün.

Dovşan dedi:

– Birinci mükafatı mən aldım! Axı hakimlər sənin yaxın dostların və qohumların olduqda, həmişə ədalətli qərar gözləmək olar. Amma ikinci mükafatı ilbizə vermək?! Bu mənə acıq gəlir!

– Axı çalışqanlığı və xeyirxahlığı da nəzərə almaq lazımdır. Cox hörmətli hakimlər də haqlı olaraq belə düşünüblər, mən də onların fikrinə tamamilə şərikəm! – deyə mükafat verilməsinə şahid olan barı dirəyi cavab verdi. – Düzdür, ilbiz astanani sürünnüb keçmək üçün yarıml il vaxt sərf etməli olmuşdur, amma bununla bərabər, o var gücü ilə tələsmiş və tələsdiyindən hətta om-ba sümüyünü də sindirmişdir! O, lap ürəkdən işə can yandırmış, hələ öz evini də belində çəkib gətirmişdir! Belə bir cidd-cəhd hər cür təşviqə layiqdir. Elə buna görə də o, ikinci mükafatı almışdır.

– Gərək ki, məni də nəzərə ala bilərdilər! – deyə qaranquş civildədi. – Cəsarətlə deyə bilərəm ki, heç kəs məndən iti uça bilməz. Özü də mən haralarda olmamışam! Hər yerdə, hər yerdə!

– Elə sizin bəlanız da bundadır da! – deyə dirək dilləndi. – Siz bu dünyani yaman çox o baş – bu başa çapırsınız. Bir balaca soyuq düşən kimi, haman saat yad ölkələrə qaçırsınız. Siz vətənpərvər deyilsiniz! Buna görə sizi üstün tutmaq olmaz.

– Əgər mən bütün qısı bataqlıqda yatıb qalsayıdım, onda bəyənilməyə layiq olardımmı? – deyə qaranquş soruşdu.

– Bataqlıq qarısından şəhadətnamə gətirin ki, vətəndə heç olmasa yarıml il yatıbsınız, onda haman saat sizin ləyaqətinizi qiymətləndirərlər.

– Düzünə qalsa, mənə gərək ikinci yox, birinci mükafat veriləydi! – deyə ilbiz dilləndi. – Axı mən yaxşı bilirəm ki, dovşan yalnız dalınca qovan olduğunu duyduqda, qorxudan qaçır. Mən isə, hərəkətə özüm üçün ən başlıca bir vəzifə kimi baxmışam. Öz qulluq borcumu yerinə yetirəndə şikəst olmuşam. Əlbəttə, birinci mükafata layiq olan varsa, o da mənəm. Ancaq mən öz barəmdə hay-küy salmaq həvəskarı deyiləm və bu cür ortaya çıxanlardan zəhləm gedir, – deyə ilbiz tübürdü.

– Mən şəhadət edə bilərəm ki, hər iki mükafat düzgün verilmişdir, – deyə münsiflər heyətindən olan meşə mərz payası izah etdi. – Mən ümumiyyətlə, hər bir işdə səliqə tərəfdarıyam. Həm də hər şeyin həddini və haqq-hesabını bilənəm. Artıq səkkizinci dəfədir ki, mükafat vermək işində iştirak etmək şərəfinə nail oluram, amma yalnız bugün öz sözümdə təkid etmişəm. İş burasındadır ki, mən həmişə mükafatı namizədin adının birinci hərfinə görə təyin edirəm: birinci mükafatı o adama verirəm ki, onun adı ərifbanın başlangıcında olan hərflə başlansın. İkinci mükafatı o adama verirəm ki, onun adı axırıncı hərflərdən biri ilə başlansın. İndi zəhmət çəkin mənim hesabımı diqqət yetirin: başdan altıncı hərf – “d” – hərfidir, buna görə də mən dovşana səs verdim. Axırdan iyirmi beşinci hərf isə – “i” – hərfidir, buna görə də ikinci mükafatı ilbizə təyin etdim. Gələn dəfə birinci mükafatı o namizədə təyin edəcəyəm ki, adı – “e” hərfi ilə başlansın, ikinci mükafatı isə adı – “z” hərfi ilə başlanana verəcəyəm. Ən vacib şey budur ki, gərək həmişə hər bir şeydə səliqə olsun! Yoxsa əsaslanmalı bir şey olmaz.

– Əgər mən hakimlər cərgəsində olmasaydım, səsi özümə verərdim! – deyə eşşək dilləndi. – Yalnız iti getməyi deyil, başqa şərtləri də, məsələn, yükün ağırlığını da nəzərə almaq lazımdır. Amma bu dəfə mən nə yükdən, nə dovşanın aqlindan, nə də onu

qovanlardan canını qurtarmaq üçün, öz işini neçə məharətlə dolaşış salmasından danışmaq istədim. Ancaq elə bir keyfiyyət var ki, həmişə adamı heyran edir və ona diqqət yetirməmək olmaz: bu keyfiyyət – gözəllikdir! Mən dovşanın gözəl, qəribə uzun qulaqlarına baxdım: bu nə gözəllikdir, baxdıqca doymaq olmur! Mənə elə gəldi ki, lap öz uşaqlığımı görürəm, bax buna görə də mən dovşana səs verdim.

– Vizz! – deyə milçək vizıldadı. – Mən nitq söyləmək isəmirdim, amma yalnız bir neçə kəlmə danışmaq istəyirəm. Mən çox yaxşı bilirəm ki, özüm hər bir dovşandan cəldəm. Hətta bu yaxında mən bir dovşancıgazın dal ayağını da sindirmişam! Mən parovoza qonmuşdum. Mən parovoza tez-tez qonuram, orada öz sürətinə göz yetirmək çox əlverişlidir. Bu zaman bir dovşan xeyli müddət parovozun qabağınca qaçırdı, özünün də mənim orada olmağımdan xəbəri yox idi. Axır o, yoldan kənara dönməli oldu, bu zaman parovoz onun dal ayağını kəsdi. Parovoza ki, mən qonmuşdum. Dovşan yerindəcə qaldı, mən sürətlə ötüb keçdim. Kim üstün gəldi? Əlbəttə ki, mən! Amma mən mükafat-zad istəmirəm.

“Amma məncə, – deyə yabayan qızılıgül öz-özünə düşündü (o bunu ucadan demədi, bu onun xasiyyətinə uyğun deyildi, amma dillənib desəydi, daha yaxşı olardı), – məncə birinci mükafata günün şüası layiqdir. Bəli, sözün lap düzü, elə ikinciye də olar! O, yeri günəşdən ayıran, sonsuz məsafəni bircə anda keçib gəlir. Özü də o qədər güclüdür ki, bütün təbiəti yuxudan oyadır. O qədər gözəldir ki, onun işığı altında biz gullər qızarır və ətir saçırıq. Amma hörmətli hakimlər deyəsən onu heç seçməyiblər! Əgər mən şua olsaydım, bunun əvəzində elə edərdim ki, onları gün vurardı... Amma yox: onda onlar lap dəli olardılar, onlar isə elə indi də səfəhdirlər. Yaxşısı budur mən dinməyim! Meşədə dinclik və sakitlikdir. Çiçəklənmək, ətir saçmaq bol-bol günəşi və şəhi içmək, nağıllarda və nəgmələrdə yaşamaq nə gözəldir. Amma günəş şüası bizim hamımızdan çox yaşayacaq!”

– Bəs birinci mükafat nədən ibarətdir? – deyə soxulcan soruşdu. Mükafat verilən vaxt o yatıb yuxuya qalmışdı, ancaq indi ayılıb bura gəlmişdi.

– Kələm əkilmış bostana azad girə bilmək! – deyə eşşək cavab verdi. – Bu mükafatı mən özüm təyin etmişəm! Birinci mükafatı dovşan almali idi, buna görə də, mən komissiyanın ağıllı və fəal bir üzvü olduğum üçün, dovşanın tələbat və ehtiyacına lazımi diqqət yetirmişəm. İndi o, təmin olunmuşdur. İl-bizə isə, biz ixtiyar vermişik ki, daş barının üstündə otursun, gü-nəşdə qızınsın və ləzzətlə mamır yesin. Bundan başqa, ilbiz, yü-yürmə yarışının baş hakimlərindən biri seçilmişdir. Axı adamlar dediyi kimi, bizim münsiflər heyətində mütəxəssislərin də iştirak etməsi çox mühümdür. Bunu da açıq deməliyəm ki, baş-lanğıçın belə gözəl olduğunu nəzərə aldıqda, gələcəkdə çox şey gözləmək olar.



## UŞAQLARIN SÖZ-SÖHBƏTİ

**V**arlı bir tacir, uşaqlar üçün şənlik axşamı düzəltdi. Haman şənliyə varlı və adlı-sanlı ata-anaların uşaqlarına çağırış vərəqələri göndərmişdi. Tacirin işləri çox yaxşı gedirdi. O özü oxumuş bir adam idi. Vaxt ilə gimnaziyanı qurtarmışdı. Bunu onun hörmətli atası təkid etmişdi. O özü cavanlıqda sadə bir alverçi, amma namuslu və zəhmətsevən bir adam olmuşdu. Atası özünə xeyli var-dövlət yığmağı bacarmışdı, oğlu isə onu bir qədər də artırmışdı. Bu tacir axmaq adam deyildi, hələ üstəlik səmimi bir adam idi. Amma adamlar onun bu xasiyyətlərindən çox, var-dövlətindən danışındılar.

O, “əsl-nəcabətli” adamlarla, bir də necə deyərlər “ruhca nəcabətli” adamlarla, eləcə də hər iki növ nəcabəti olan adamlarla və nəhayət bu iki növdən heç birinə daxil olmayan adamlarla da dostluq edərdi.

Bəli, tacirin evində böyük bir məclis düzəlmışdı, amma buradakılar hamısı, təkcə uşaqlar idi. Uşaqlar aramsız bir halda danışındılar. Məlumdur ki, uşaqların fikirlərində nə varsa, hamısı dillərində olar. Uşaqların içində xirdaca bir qız var idi. Bu, çox gözəl qız idi, amma çox lovğa idi. Onun bu lovğalığını beyninə yeritməmişdilər, onu “öpə-öpə lovğalandırmışdılardı”. Həm də bunu qızın ata-anası yox, qulluqçular etmişdi. Qızçıqazın atası kamer-yunker idi. Qız da bilirdi ki, “bu yaman böyük” mənsəbdirdi.

Qız deyirdi ki: – Mən kamer-yunker qızıyam!

Amma o qız bir dükançı qızı da ola bilərdi; axı, bu və ya başqa bir ailədə doğulmaq bizim öz ixtiyarımızda deyildir. Bəli, ha-

man qız tez-tez başqa uşaqlara deyirdi ki, o, “nəcabətlidir”, onun damarlarında “əsl qan” axır, hər kəs nəcabətli deyilsə, ondan heç bir şey çıxmaz. Nə qədər dərs oxusan, nə qədər çalışsan, öyrən-sən də, əgər sənin qanın əsl qan deyilsə, əgər sən nəcabətli deyilsənsə, səndən heç bir şey çıxmaz.

Haman qız əlavə olaraq deyirdi ki: – O adamların ki, familiyalarının axırı “sen” ilə qurtarır, onlardan heç vaxt heç nə çıxmaz! Biz nəcabətlilər gərək başlarımızı dik tutaq və bütün bu “senlərdən” kənar gəzək.

Belə deyib, haman qız öz gözəl əllərini belinə vurdu, dirsəklərini dikəldib göstərmək istədi ki, onlar gərək özlərini belə tutsunlar. Onun əlləri çox gözəl idi. Elə özü də çox qəşəng bir qız idi!

Amma tacirin qızı bundan incidi, çünki onun atasının familiyası Massen idi. Budur, o da başını dik tutub dedi:

– Amma mənim atam düz yüz riqs-daler qiymətində nabat alıb hamısını da tullaya bilər! Sənin atan da bunu edə bilərmi?

Bir yazıçının qızı isə belə dedi:

– Amma mənim atam sənin atan barəsində, onun atası barəsində, bütün atalar barəsində qəzetə yaza bilər. Anam deyir ki, hamı ondan qorxur. Axı qəzet onun ixtiyarındadır!

Belə deyib, qız başını dimdik tutdu. Elə bil ki, lap xalis şahzadə qızdır!

Divarın o üzündə isə yoxsul bir oğlan durub qapının arasından bu uşaqlara baxırdı. Bu oğlancıqaz otağa girməyə cürət etmirdi. Belə yoxsul uşağı hara, bu cür varlı və adlı-sanlı uşaqların yanına soxulmaq hara! Bu gün o, aşpaz qarının əmrinə görə, mətbəxdə kabab şıslərini çevirirdi, indi ona icazə vermişdilər ki, qapının deşiyindən baxıb, əylənən bəzəkli-düzəkli uşaqlara tamaşa etsin. Elə bu özü də onun üçün böyük bir xoşbəxtlik idi.

“Ah, nə olaydı, mən də onların yerində olaydım!” – deyə oğlan həsrət çekdi və birdən o, qızların danışdıqları sözləri eşitdi. Bu sözləri eşitdikdə isə, onun ürəyini dərd ala bilərdi. Axı onun ata-anasının daxılda heç bircə quruşu da yox idi. Onların heç qəzet yazdırmağa da pulları çatmırıldı. O ki, qaldı qəzetə yazmaq

barəsinə, onlar heç bunu ağıllarına da gətirə bilməzdilər. Amma hamisindən pisi bu idi ki, onun atasının familiyası, deməli ki, onun özünün də familiyası “sen” ilə qurtarırdı! “Bəli, demək ki, məndən heç bir vaxt heç nə çıxmayaçaq! – deyə oğlan ürəyində fikirləşdi. – Bax, bu yaman dərddir! Amma mənim damarlarımda lap əsl qan axır! Bu barədə heç mübahisə də etmək olmaz!”

Bəli, haman o axşam belə bir əhvalat oldu!

Bunun üstündən çox illər keçdi. Uşaqlar böyüyüb yaşılı adamlar oldular.

İndi haman şəhərdə içərisi qiymətli şeylərlə dolu, çox gözəl bir ev vardır. Hamı bu evə tamaşa etmək istəyirdi. Hələ o biri şəhərlərdən də bunun tamaşasına gəlirdilər. Bizim bayaq barələrində danışdığımız uşaqlardan hansı biri bu evi öz evi adlandırma bilərdi? Deyəsən bunu bilmək asan bir şeydir? Yox, o qədər də asan deyildir! Bu ev haman yoxsul oğlanın idi! Hərçənd onun familiyası “sen” ilə qurtarırdı, yəni Torvaldsen idi, amma hər halda ondan bir şey çıxmışdı.

Bəs o biri uşaqlar necə? Kimi öz atasının nəcabətilə, kimi var-dövlətilə, kimi ağılı ilə öyünüb lovgalanan o uşaqlardan bəs nə çıxdı? Bəli, onlar da hərəsi bir sənət sahibi oldu. Axı onlar hamısı uşaq idi. Hər birinin də özünə görə yaxşı bir qabiliyyəti var idi. Amma onların o axşamkı fikirləri və danışqları eləcə uşaq söz-söhbəti idi!

1859



## İKİ XORUZ - HƏYƏT XORUZU VƏ QÜLLƏ XORUZU

**B**iri var idi, biri yox idi. İki xoruz var idi: bunlardan biri peyin təpəsinin üstündə, o biri damda olurdu; ikisi də yaman lovğa idi. Amma bunların hansı daha çox lovğa idi? Siz bu barədə öz rəyinizi bizə söyləyin, lakin biz yenə öz fikrimizdən dönməyəcəyik.

Toyuqların olduqları həyətlə, o biri həyəti bir barı ayırdı; o biri həyətdə bir peyin təpəsi var idi. Orada isə, yekə bir balqabaq bitmişdi. Bu balqabaq özünü şitillikdə bitmiş hesab edirdi.

– Bir görün mən nə gözəl doğulmuşam! – deyə balqabaq dil-ləndi. – Hamı qabaq ola bilməz! Axı dünyada başqa canlılar da olmalıdır! Məsələn, o biri həyətdə olan toyuqlar, ördəklər və başqa quşlar, – onlar da canlılardır. Odur, barının üstündə bir xoruz var. Bu əsl canlı xoruzdur, qüllədəki xoruzun tayı deyil. O, hərçənd çox ucan qalxıb, ancaq heç cirildamağı da bacarmır. O, hara, banlamaq hara! Onun nə toyuqları var, nə də cüçələri; elə hey öz-özünə düşünür, həm də onu yaşıl tər basır! Amma həyətdəki xoruz, əsl xoruzdur! Bir baxın görün, necə lovğa-lovğa gəzir, elə bil ki, rəqs edir! Banlamağı isə, elə bil musiqidir! Ona baxan kimi, haman saat başa düşərsən ki, əsl şeypurçalan necə olar! Əgər o, barının bu tərəfinə gəlsə, yəqin ki, məni də, yarpaqlarımı da tərtəmiz dimdiklər və mənim bütün şirəmi içər, – bunu da mən özümçün bir xoşbəxtlik bilərəm, – deyə balqabaq sözünü qurtardı.

Gecə bərk tufan qopdu. Xoruz da, toyuqlar da, cüçələrlə birlikdə, hərə bir yana qaçıb gizləndi. Amma birdən bərk bir gurul-tu eşidildi. Həyətləri bir-birindən ayıran barını külək vurub yix-

dı; damdan da bir neçə kirəmid düşdü. Amma qüllədəki xoruz öz yerində durmuşdu. O, hərçənd cavan idi, yenicə qayrılmışdı, ancaq heç yerindən tərpənmədi də. Bunlar hamısı ona görə idi ki, o, çox ağıllı və ağır təbiətli idi. O, belə doğulmuşdu. Göydə uçan xırdaca quşlar, sərçələr və qaranquşlarla onun heç bir əla-qəsi yox idi, onlardan lap zəhləsi gedirdi. Onlar barəsində deyirdi ki: "Bunlar nə civildəşən həyasız qurd-quşlardır!"

Amma göyərçinlər iri quşlar idi, onların lələkləri parıldayırlar və sədəf kimi rəngdən-rəngə çalır. Onlar qüllədəki xoruza bənzəyirdilərsə də, ancaq yaman kök və axmaq idilər.

Qüllədəki xoruz onların barəsində deyirdi ki: onların fikrizi hey qarınlarını doldurmaqdır. Onların yanında yaman darıxıram!

Arabir köçəri quşlar gəlib çıxır, onlar yad ölkələrdən, göylərdəki karvanlardan və yırtıcı quşlardan cürbəcür şeylər danışındılar. Əvvəl onları dinləmək maraqlı olurdu, amma bir qədər keçdikdən sonra qüllədəki xoruz gördü ki, onlar dediklərini təkrar edirlər. Bəli, quşlar da onu darıxdırdılar. Onu hər şey darıxdırırdı. Heç kəsi tapmırkı ki, söhbət etsin. Hər şey onu qəmləndirir, kədərləndirirdi.

— Bizim bu dünya heç bir şeyə yaramır! — deyə qüllədəki xoruz cirıldadı. — Burada hər şey boş və mənasızdır!

Qüllədəki xoruz, necə deyərlər, ruhdan düşmüşdü. Əlbəttə, əgər balqabaq bundan xəbər tutsaydı, haman saat ona diqqət yetirərdi. Amma balqabaq yalnız həyətdəki xoruzu xoşlayırdı. İndi isə, onlar demək olar ki, elə bir həyətdə yaşayırdılar: çoxdan baş verən o tufan vaxtı külək aradakı barını vurub uçurmuşdu.

— Yəni bu ciriltini banlamaq adlandırmaq olarmı? — deyə canlı xoruz öz toyuq-cüçələrindən soruşdu. — Bunlar nə qaba səslərdir! Onlarda heç zəriflikdən əsər-əlamət də yoxdur!

Toyuqlar peyin təpəsinə dırmaşdılar, xoruz isə lovğa-lovğa balqabağa sarı yönəldi.

— Bu ki, şitillikdə bitən balqabaqdır! — deyə xoruz balqabağa baxdı.

Balqabaq, xoruzun biliciliyinə elə təəccübləndi ki, xoruzun onu dimdikləməyə başlayaraq tərtəmiz yeyib qurtarmasından heç xəbər də tutmadı.

Onun gözlədiyi xoşbəxtlik gəlib çatdı!

Bu vaxt toyuqlar da cüçələrilə birlikdə xoruza sarı qaçışdılar: onlardan biri qaçan kimi hamısı onun ardınca düşüb qaçıdı. Onlar elə qaqqıldayırlar, elə qaqqıldayırdı ki! Onlar xoruza iftixarla baxırdılar, — axı xoruz onların qohumu idi.

Birdən xoruz banladı:

— Quq-qu-li-qu! Mən bircə kərə banlayıb bütün toyuq aləminə səs salsam, cüçələr haman saat böyüyər!


Onun ardınca toyuqlar qaqqıldaşdı və cüçələr cibbildəşdi. Sonra xoruz onlara mühüm bir xəbər verdi:

— Xoruz da yumurtaya bilər! Amma bilirsinizmi, bu yumurtadan nə çıxar? Əjdaha! O, yaman qorxuludur. Adamlar bunu bilir, indi isə siz də bilirsınız ki, mən necə bacarıqlı və qoçağam, mən quşlar həyətinin bəzəyi və fəxriyəm.

Həyət xoruzu qanadlarını çaldı, pipiyini düzəltdi, bir də banladı. Bütün toyuqlar və cüçələr qorxudan titrədilər. Amma onların xoşuna gəlirdi ki, qohumları olan xoruz, quşlar həyətinin bəzəyi və fəxridir! Onlar qaqqıldaşır və cibbildəşirdilər. Qüllədəki xoruz da bütün bunları eşitməyə bilməzdi. O, doğrudan da eşidirdi, amma heç tərpənmirdi.

Qüllədəki xoruz belə düşünürdü: "Hamısı boş şeydir! Nə həyət xoruzu, nə də mən, heç bir vaxt yumurtaya bilmərik. Amma əgər istəsəm, lax yumurta yumurtaya bilərəm. Ancaq dünya heç buna da layiq deyil! Hamısı boş şeydir! Damda oturmaq da mənim zəhləmi aparmışdır!"

1859



## ƏRİM NEYLƏSƏ, XOSDUR

**N**di gəlin sizə bir nağıl danışım. Mən bu nağılı lap uşaqlıqda eşitmışəm. O vaxtdan bəri o yadıma düşən kimi özümüzə deyirəm ki: o nağıl daha da yaxşılaşıb. Axı nağıllar da adam kimidir. Onların çoxu nə qədər qocalsa, o qədər yaxşı olur. Bu da çox xoş bir şeydir.

Əlbəttə, sən kənddə olmuşsan, yəqin ki, üstü küləşlə örtülü əsl kəndli evlərini də görmüşsən. Belə evlərin damını mamır basır, ot basır, dam dirəklərinin birləşdiyi yerdə də leylək yuvası olur, – ora leyləksiz ola bilməz! Daxmanın divarları əyri, pəncərələri alçaq olur, həm də ki, bunlardan təkcə biri açılır. Mətbəxdə soba, yekəqarın adamin qarnı kimi, yolu kəsir. Çəpərin üstündən kəndalaş kolu sallanıb, xirdaca budaqları düyünlü olan söyünd kolumun altında kiçik bir gölməçədə ördək öz balaları ilə üzür. Evin yanında bir it də var; zəncirlə bağlanmış it, oturub bütün dünyaya hürür.

Bir zaman bir kənddə lap bu sayaq bir daxma var idi. Bunun içərisində ər-arvad, iki qoca kəndli yaşayırıdı. Onlar nə qədər yoxsul olsalar da, yenə bəzi artıq şeyləri var idi. Məsələn, onlar atsız da dolana bilərdilər, çünki at üçün bir iş yox idi. O da bütün günü yolun qıraqındakı arxın içində otlayırdı. Sahibi ona minib şəhərə gedirdi, hərdən qonşular onu bir neçə günlüyüə aparırdılar, əvəzində onlar da xırda-xuruş işlərdə kömək edirdilər, lakin hə halda yaxşı olardı ki, o atı ya satayırlar, ya da lazım olan bir şeylə dəyişəydilər. Amma nə ilə dəyişəydilər?

Bir dəfə arvad öz ərinə dedi:

– Bura bax, ay kişi, alış-verisi sən məndən yaxşı bilirsən. İndi də elə şəhərdə yarmarka açılıb. Bizim atı ora apar; ya sat, ya

da işə yarayan bir şeylə dəyiş! Axı sən həmişə hər bir işi necə lazımdırsa, elə görürsən. Di, yola düş get!

Belə deyib, arvad kişinin boynuna yaylıq bağladı, (bunu o, kişidən yaxşı bağladı) – həm də elə-belə yox, iki qat düyün vurub bağladı. Bu çox qəşəng oldu. Sonra arvad əliylə kişinin şlyapasının tozunu çırpdı və qocanın iliq dodaqlarından öpdü. Kişi də satmaq və ya dəyişmək istədikləri haman atı minib yola düşdü. Amma kişinin alış-verişdən yaman başı çıxırdı!

Gün yaman qızmar idi; göydə bircə bulud da yox idi. Yolun üstünü bulud kimi toz basmışdı; çünki yiğin-yığın adamlar yarmarkaya tələsirdilər. Kimi arabada gedirdi, kimi at belində gedirdi, kimi də piyada gedirdi. Hava yaman isti idi. Heç yerdə kölgəlik yox idi. Birdən qoca gördü ki, bir kişi qabağına bir inəyi qatıb yol ilə gedir. Amma inək də elə qəşəng inəkdir ki, heç bundan qəşəngi ola bilməz.

Qoca fikirləşdi: “Yəqin ki, bu inəyin südü də” əla olar, atı buna dəyişmək sərfəlidir”.

– Ehey, ay inək aparan! – deyə kişi çıçırdı. – Gəl bir sövdələşək. Hərçənd at, inəkdən baha olar, amma mənə inək çox lazımdır. Gəlsənə dəyişək, hə?

– Nə deyirəm ki, dəyişək də, – deyə inəyin sahibi cavab verdi; onlar dəyişdilər.

Bəli, kəndli öz işini gördü. İndi rahatca evə qayıda bilərdi, ancaq o istədi ki, şəhərə də gedib dəysin. Buna görə də inəyi qabağına qatıb yola düşdü ki, heç olmasa uzaqdan yarmarkaya bir tamaşa eləsin.

Kəndli yeyin-yeyin gedirdi, inək də geri qalmırıldı. Onlar beləliklə gedib qoyun aparan bir adama çatdılar. Qoyun yaman kök, yunu da çox idi.

Kəndli fikirləşdi: “Bax, belə bir qoyunum olaydı! Yayda elə bizim arxın içindəki ot ona kifayət edər, qışda da onu evin içində saxlamaq olar. Əslinə baxsan inək bizim nəyimizə gərəkdir? Qoyun saxlamaq ondan yaxşıdır”.

– Bura bax, ay kişi, qoyununu inəklə dəyişərsənmi? – deyə kəndli çıçırdı.



Qoyunun yiyeşi haman saat razılaşdı. Kəndli də qoyunu alıb yola düşdü. Birdən o, yolun ayricında gördü ki, bir nəfər qoltuğuna yekə bir qaz vurub dayanıbdır.

Kəndli ona dedi:

– Sənin qazın nə yaxşı qazdır. Yağı da boldur, tükü də! Bax, haman bu qazın ayağına ip bağlayıb bizim gölməçəyə buraxasan üzə. Bizim qarı da bunun üçün tör-töküntüdən yiğar. Qarı elə bu günlərdə mənə deyirdi ki: “Ah, bircə bizim bir qazımız olaydı!” Dəyişmək istəyirsənmi? Qazın əvəzində sənə qoyunu verib, üstəlik bir – sağ ol da deyərəm! Hə, bax, indi arvadımın qazı da ola bilər... Budur, elə oldu da...

Qazın yiyeşi razılaşdı və onlar dəyişdilər.

Şəhərə lap az qalırdı. Yol adamlı və mal-qara ilə dolu idi. Adamların arasından keçib getmək mümkün deyildi. Adamlar,

kimi yol ilə, kimi yolun qıraqındakı arxin içiylə, kimi də yol vergisi yiğan qulluqçunun kartof tarlasının içiylə gedirdi. Kartofların içində ayağı bağlı bir toyuq var idi. Ayağını ona görə bağlamışdilar ki, basabasda itib batmasın. Bu çox gözəl, lümək bir toyuq idi. Yoldan keçənlərə qıqqacı baxa-baxa “qaq-qaq” edib qaqqıldayırdı. Bu zaman onun nə düşündüyünü söyləmək çətinidir! Kəndli haman toyuğunu görən kimi, o saat fikirləşdi ki: “Mən ömrümdə belə gözəl toyuq görməmişəm! O, bizim keşisin qırt toyuğundan da gözəldir. Kaş ki mənim belə bir toyuğum olaydı. Toyuq həmişə dənləməyə bir şey tapar. Elə özü-özünü doyura bilər. Mənə elə gəlir ki, qazı bu toyuğa dəyişsəm, heç pis olmaz”.

– Gəlsənə dəyişək, – deyə kəndli vergi yiğan qulluqçuya təklif etdi.

– Dəyişəkmi? Nə deyirəm ki, gəl dəyişək də, – deyə o cavab verdi.

Onlar dəyişdilər: qazı vergi yiğan qulluqçu, toyuğu da kəndli aldı.

Kəndli yol uzunu xeyli iş görmüşdü, həm də bərk yorulmuşdu. Hava isə bərk isti idi. İndi onun bircə arzusu vardı ki, bircə qədəh içki içib üstündən də nə olsa, bir şey yeyəydi. Elə yanlıqlıda da bir meyxana var idi. Kəndli meyxanaya girmək istəyirdi ki, qapının ağzında bir muzdura rast gəldi, onun dalında basa-basa doldurulmuş bir kisə var idi.

– Bu nədir? – deyə kəndli soruşdu.

– Çürük almadır, – deyə o cavab verdi. – Budur, donuzlar üçün bir kisə yiğmişam.

– Vay səni! Nə yaman çıxdur! Bax, bundan mənim qarım yaman xoşlanardı! Keçən il biz ambarın yanındaki alma ağacından tək bircə alma dərmışdik, onu saxlamaq istəyirdik. Sandığın üstünə qoymuşduq, amma çürüdü. Qarım ona baxıb hey deyirdi: “Hər necə olsa, yenə bərəkətdi!”. Bax, indi o bunları görsəydi, bilərdi ki, bərəkət necə olar. Bunları mən şadlıqla ona göstərərdim!

– Yaxşı, bu bir kisənin əvəzinə nə verirsən? – deyə muzdur soruşdu.

– Nə verirəm? Bax bu toyuğ!

Kəndlə, toyuğ muzdura verib almaları aldı və meyxanaya girərək düz piştaxtaya sarı yönəldi. Alma dolu kisəni ocağa söykedə, amma onun yanmaqda olduğunu bilmədi. Meyxana at dəllalları, çodarlarla dolu idi. Burada iki ingilis də oturmuşdu. Bular o qədər varlı idilər ki, bütün cibləri qızıl ilə dolu idi. Onlar bir-birilə mərcləşdirən. İndi bu barədə sən də eşidərsən.

Yaxşı bəs o ocağın yanında fışıldayan nədir?

Bəli, bunlar almalarıdır ki, bişir! Hansı almalar? Bu vaxt hamı bildi ki, qoca kişi atı əvvəlcə inəyə necə dəyişmiş, və ən axırda əlində yalnız çürük almalar qalmışdır.

İngilislərdən biri qocaya dedi:

– Amma evdə arvad aşının suyunu yaman verəcək ha! Lap boğazını üzəcək!

– Yox, üzməyəcək, məni qucaqlayacaq, – deyə kəndlə cavab verdi. – Mənim qarım həmişə deyər ki: “Ərim neyləsə, mənə xoşdur”.

– Gəl mərcləşək, – deyə ingilis təklif etdi. – Mən bir boçka qızıl qoyuram.

– Elə bir parça da kifayətdir, – deyə kəndlə cavab verdi. – Mən də öz tərəfimdən təkcə bir parça alma, bir də üstəlik özümlə qarımı qoya bilərəm. Bu da artıqlamasılə kifayətdir.

– Biz razıyıq! – deyə ingilislər səsləndilər.

Meyxana sahibinin arabasını gətirdilər. İngilislər də, qoca da, çürük almalar da, hamısı ora yerləşdi. Araba yola düşdü, axır gəlib kəndlənin evinə çatdılar.

– Xoş gördük, ay arvad!

– Xoş günün olsun, ay kişi!

– Hə, atı dəyişdim.

– Bu barədə sən yaman qoçaqsan, – deyə qarı cavab verib nə alma ilə dolu kisəni, nə də yad adamları görməyərək ərinə qucaqladı.

– Atı inəyə dəyişdim.

– Allaha çox şükür, – deyə arvad cavab verdi. – İndi daha süfrəmizdə süd də olar, yağı da, pendir də. Bax, yaxşı dəyişibsən!

– Elə olmağına elədir, amma inəyi də qoyuna dəyişdim.

– Lap yaxşı eləyibsən, – deyə qarı bunu da bəyəndi, – həmişə sən işi məndən yaxşı bilərsən. Qoyun üçün bizdə yem də kifayət edər. Özümüz də qoyun südü içib qoyun pendirindən dadarıq. Qoyunundan da corab, hələ bəlkə köynək də toxuyarıq! Axı inəkdən yun qırxmaq olmaz. Tükü töküləndə, hamısını silkələyib tökür. Sən nə ağıllı kişisən!

– Elə olmağına elədir, amma qoyunu da qaza dəyişdim.

– Aman ay kişi, yəni doğrudan bizim Morten günü üçün qazımız da olacaq? Sən elə həmişə məni sevindirməyə çalışırsan! Bax, lap yaxşı iş görübəsən! Qazı istəyirsən otar, istəyirsən otarma, hər necə olsa, bayrama qədər kökələcək.

– Elə olmağına elədir, amma qazı da toyuğa dəyişdim, – deyə qoca cavab verdi.

– Toyuğamı? Bax, bu lap yaxşı! – deyə qarı səsini çəkdi. – Toyuq bizim üçün yumurtalar, cüçə də çıxarar, bir də görərsən ki, hinimiz dolub. Mən elə çoxdan bir toyuq almaq istəyirdim.

– Elə olmağına elədir, amma toyuğu da verib bir kisə çürük alma aldım.

– Ay kişi gəl bir səni öpüm! – deyə arvad səsləndi. – Bax, bunun üçün də çox sağ ol! İndi qulaq as, gör sənə nə deyirəm: sən şəhərə gedəndən sonra, mən sənə dadlı bir yemək, yəni soğanlı qayqanaq bişirmək istədim. Evdə yumurta var idi, amma soğan yox. Onda müəllimgilə getdim: biliyəm ki, onlarda soğan var. Amma arvadı mehriban görünməyə çalışırsa da, çox bərk xəsisdir. Mən ondan bir baş borc soğan istədim. O, mənə dedi ki: “Bir baş soğanmı? Axı bizim bağçada heç bir şey göyərmir. Sizə heç bir çürük alma da verə bilmərəm”. İndi mən ona lap on dənə çürük alma verə bilərəm. On dənə nədir! Lap bir kisə almanın borc verərəm. Müəllimin arvadı ay güləcək ha! – deyib arvad kişisinin düz dodaqlarından öpdü.

— Bax, bu lap əla! — deyə ingilislər səsləndilər. — Arvadın işi nə qədər pis gətirirsə, o, həmişə hər şeydən razı qalır. Belə bir arvad üçün adamın pula da heyfi gəlməz.

Belə deyib, onlar kəndlə ilə haqq-hesablaşdırılar: axı arvad nəinki onun boğazını üzmədi, əksinə onu bərk qucaqladı. Kəndliyə bir xeyli qızıl verdilər!

Bəli, əgər arvadın fikrinə görə, onun əri hamidan ağıllıdırsa və onun gördüyü hər bir iş arvada xoş gəlirsə, — bunun həmişə arvada xeyri olar.

Bax, bütün nağıl elə budur. Mən bunu lap uşaqlıqda eşitmişəm. İndi sən də eşitdin və bildin ki, kişi hər nə eləsə, xoşdur.

1860-1861



## BÜLBÜL

**B**ildiyin kimi, Çində imperator da, onun bütün adamları da çinlidir. Bu əhvalat çoxdan olmuşdur. Unudulmamaq üçün bunu indi dinləmək daha yaxşı olar.

Bütün dünyada Çin imperatorunun sarayından gözəl Saray olmazdı. Saray qiymətli zərif çinidən tikilmişdi. Lakin o qədər incə idi ki, ona toxunulsa, qırılıb dağıldı. Sarayın bağında qəşəng çiçəklər bitirdi. Çiçəklərin ən gözəllərinə kiçik-kiçik gümüş zinqrovlar bağlanmışdı. Zinqrovların səsi bütün yoldan ötənlərin nəzərini çiçəklərə cəlb edirdi. Imperatorun bağında hər bir şey incədən-incəyə düşünülmüşdü.

Bağ o qədər böyük idi ki, ucu-bucağı görünmürdü. Bağbanın özü belə bağın axırına gedib çata bilmirdi. Bağın içilə uzağa get-səydin, gəlib gözəl bir meşəyə çıxardın. Bu meşədə uca ağaclar, dərin göllər vardi. Meşə mavi dənizə qədər uzanırdı. Dənizdəki gəmilər başı suya əyilmiş ağacların yaşıl budaqları altından keçib gedirdi.

Yaşıl budaqlarda bir bülbul yaşayırıdı. Bu bülbul o qədər gözəl oxuyurdu ki, onun nəgməsini dinləyən hər kəs, hətta dərdli yoxsul balıqçı belə, dənizə atdığı torunu unudurdu. Balıqçı heyrətlə “İlahi, nə gözəldir!” deyir, yenə öz işinə başlayır, bülbülü unudurdu. O biri gecə yenə bülbulün nəgməsini dinləyir, “İlahi, nə gözəldir!” sözlərini təkrar edirdi.

Dünyanın hər yerindən səyyahlar imperatorun paytaxtını görməyə gəlirdi. Onların hamısı sarayın və bağın gözəlliyyində heyrətlənirdi. Lakin bülbülin nəgməsini dinləyəndə deyirdilər: “Bu hər şeydən gözəldir!”

Səyyahlar öz ölkələrinə qayıdanda gördüklərindən danışırıdlar. Alımlər imperatorun paytaxtını, sarayını, bağını kitablarda tərifləyirdilər. Bu təriflərdə bülbüllü də unutmurdular. Hətta onu hər şeydən yüksək tuturdular. Şairlər isə, mavi dəniz sahilində yaşayan bülbüllün vəsfində incə, gözəl şeirlər yazırdılar.

Kitablar dünyanın hər tərəfinə yayılır, bəziləri imperatora da gəlib çatırdı. O, qızıl taxtın üstündə oturub bu kitabları oxuyur, başını tərpədirdi. Paytaxtının, saray və bağının tərifini oxumaqdan böyük həzz alırdı. İmperatorun oxuduğu kitablarda bülbüllü daha çox təriflənirdi. Odur ki, bir dəfə imperator heyrətlə dedi:

— Necə? Bülbüll? Bu necə ola bilər ki, mənim ölkəmdə, hətta öz bağımıda bülbüll yaşayır, lakin mən bu barədə heç bir şey bilmirəm! Bu bülbüllün varlığını kitablardan öyrənirəm!

İmperator vəziri yanına çağırıldı. Bu adam o qədər təkəbbürlü idi ki, rütbəcə özündən kiçik adamlar onunla danışanda heç bir cavab verməyib “eh!” eləyib keçirdi.

— Bizim bağda bülbüll adlı gözəl bir quş vardır. Onu ölkəmdəki şeylərin ən yaxşısı hesab edirəm. Nə üçün indiyə qədər mənə bu haqda bir söz deməmişsiniz?

— Mən bu barədə heç bir şey eşitməmişəm. Sarayın bundan xəbəri yoxdur, — deyə vəzir cavab verdi.

İmperator dedi:

— Mən istəyirəm ki, bülbul burada olsun. Bu axşam mənim qarşımıda oxusun. Bütün dünya mənim bülbülm olduğunu bilir, lakin mənim xəbərim yoxdur.

Vəzir təkrar edib dedi:

— Belə bir quşun olduğunu eşitməmişəm. Ancaq axtarıb taparam.

Söyləmək asandır, tapmaq çətin!

Vəzir bütün sarayı aşağı-yuxarı gəzdi. Bütün gördükərinə müraciət etdi. Lakin bülbüllər barəsində heç bir şey öyrənə bilmədi. Odur ki, imperatorun yanına gəlib dedi:

— Bülbüll kitab yananların uydurmasıdır. Əlahəzrət kitablarda yazılınlara inanmamalıdır; çünkü bunların hamısı uydurma və əfsanədir.

— Necə yəni əfsanədir! Bu kitab mənə Yaponiyanın qüdrətli hökmədarı tərəfindən göndərilmişdir. Burada yalan ola bilməz. Mən bülbüllü dinləməliyəm! O bu axşam sarayımda olmalıdır! Bülbüllə yüksək ehtiramım var. Əgər bülbüll dediyim vaxt buraya gətirilməzsə, şamdan sonra bütün saray adamlarının ayaqlarına çubuq vurduracağam.

Tzinq-pe, — deyə vəzir yenə sarayı aşağı-yuxarı gəzdi. Saray adamlarının yarısından çoxu da onunla gəzirdilər; çünkü heç biri döyülmək istəmirdi. Hamının dilində bircə sual dolaşındı:

— Bu necə bülbüldür ki, bütün dünya onu tanır, saray adamları isə onun varlığından xəbərsizdirlər?

Nəhayət mətbəxdə yazıq bir qız tapıldı. O dedi:

— İlahi, bu qədər gözəl oxuyan bülbüllü də tanımadamaq olarmı?! Xəstə anama qabaqdan qalan naharı aparmağa mənə icazə verilmişdir. Anam dənizin lap kənarında yaşayır. Odur ki, anamın yanından dönərkən, meşədə oturub yorğunluğumu alanda bülbüllün nəğməsini dinləyirəm. Gözlərim yaşıla dolur, qəlbimdə isə sevinc dalgalanır. Sanki anam məni öpur!..

Vəzir bunu eşidib dedi:

— Aşpaz qız, bülbüll bu axşam sarayda olmalıdır! Əgər bizi bülbüllün yanına aparsan, mən səni mətbəxdə xidmətə təyin edərəm. İmperator yemək yeyərkən ona baxmağa sənin üçün icazə alaram.

Demək olar ki, saraydakıların yarısı meşəyə, həmişə bülbüllün oxuduğu yerə yollandılar. Getdilər, getdilər, birdən bir inək movultusu eşitdilər.

Saray gəncləri dedi:

— O bülbüll budur, belə kiçik məxluqun nə qüvvətli səsi var! Bunu biz çoxdan eşidirdik.

Qız söylədi:

— Bu movuldayan inəkdir. Hələ bülbüllün yanına çatmaq üçün xeyli getməliyik.

Gölməçədə qurbağalar quruldadı. Saray kahini dedi:

— Bu bülbüllün nə gözəl səsi var, mən indi eşidirəm, lap kilsə zənginin səsinə bənzəyir. Qız yenə etiraz edərək:

– Yox, bu qurbağa səsidir. Tezliklə bülbülün səsini də eşidərik. Bülbülün nəgməsi eşidildi.

– Bax, bu oxuyan bülbüldür. Dinləyin, dinləyin!. Odur, özü də görünür! – deyə qız ağac şaxəsində oturmuş kiçik, boz bir quşu göstərdi.

Vəzir:

– Mən heç bülbülün belə olduğunu təsəvvürümə gətirməzdəm. Nə sadə görünüşü var! Yəqin ki, bu qədər alicənabları görüb əlvan rəngini itirmişdir, – dedi.

Qız uca səslə bülbülə müraciət etdi;

– Bülbülüm, bizim mərhəmətli imperator nəgməni dinləmək istəyir!

– Çox şadam! – deyə bülbül cəh-cəhlə oxumağa başladı.

Vəzir dedi:

– Bunun səsi billur kimi cingildəyir, kiçik boğazdan gör necə səs çıxır? Qəribədir ki, biz bu vaxta qədər bülbülün səsini eşitməmişik. Bunun sarayda böyük müvəffəqiyyəti olacaq.

– Imperator üçün yenə də oxuyummu? – deyə bülbül səruşdu. O elə bildi ki, imperator özü də oradadır.

Vəzir dedi:

– Misilsiz bülbül! Mənə, sizi buaxşamkı saray ziyafətinə dəvət etmək kimi xoş bir tapşırıq verilmişdir. Şübhə etmirəm ki, siz gözəl səsinizlə əlahəzrəti məftun edəcəksiniz.

Bülbül cavab verib dedi:

– Mənim nəgməmi yaşıl meşədə dinləmək daha yaxşıdır. Lakin imperator istərsə, böyük sevinclə onun yanına gedərəm.

Sarayda ziyafət üçün hazırlıq görülürdü. Çini divarda, şüşə döşəmədə yüz min qızıl fənərin işığı əks olunurdu. Koridorlarda sıra ilə rəngli gözəl güllər qoyulmuşdu. Bunlardan kiçik zinqrovlar asılmışdı. Gediş-gəlişdən və hava cərəyanının təsirindən zinqrovlar cingildəyir, insan səsini eşidilməz edirdi.

İmparatorun oturduğu böyük salonun ortasında bülbül üçün qızıl bir çubuq qoyulmuşdu. Bütün saray adamları buraya toplanmışdı. Kiçik aşpaz qızə da salonun qapısında durmaq icazəsi verilmişdi. İndi o, baş aşpaz vəzifəsində idi. Gözəl geyimli

əyanlar gözlərini kiçik boz quşa tikmişdilər. Imperator başı ilə mərhəmətcəsinə quşa işaret etdi.

Bülbül oxudu, çox qəşəng oxudu. Hətta imperatorun gözlərindən yaş axıb yanaqlarına töküldü.

Bülbül bunu görüb daha şaqraq, daha şirin səslə cəh-cəh vurdu. Onun nəgmələri könülləri cəzb edirdi. Imperator çox razı qalıb qızıl başmağını bülbülün boynundan asmaq üçün hədiyyə verdi. Bülbül təşəkkür etdi, hədiyyəni almayıb dedi:

– Onsuz da mən mukafatımı almışam, imperatorun gözlərindən yaş axdığını gördüm. Bundan yüksək mükafat olarmı? Mən həddindən artıq mükafat almışam.

Bülbül yenə şirin-şirin tərənnümə başladı.

Saray xanımları:

– Bu ən məftunedici bir nazdır! – dedilər. Bundan sonra onlar özlərini bülbülə bənzətmək üçün ağızlarına su alırlılar ki, danışanda boğazlarındakı suyun səsi bülbülün nəgməsinə oxşasın.

Hətta xidmətçilər və kənizlər də bu işdən razı qaldıqlarını bildirdilər. Bunun isə çox əhəmiyyəti vardi. Bəllidir, böyüklərin xoşuna gəlmək hər şeydən çətindir.

Bəli, bülbül çox böyük müvəffəqiyyətə nail oldu, Bülbülü sarayda xüsusi qəfəsdə saxladılar. Ona gündüzlər iki dəfə, gecələr isə bir dəfə sərbəst gəzmək icazəsi verildi. Bülbülün ayağına bağlanan ipək sapları tutmaq üçün on iki xidmətçi ayrıldı. Bülbül belə gəzməkdən çox da zövq almırı.

Bütün şəhər bu gözəl quş haqqında danışındı. İki tanış küçədə biri-birini görəndə biri “bül” deyir, digəri də “bül” cavabı verirdi. Belə ki, ilk sözləri “bülbül” olurdu.

Kiçik dükançılarından on bir nəfəri öz oğlunun adını bülbül qoymuşdu. Lakin onların heç birində bülbülün səsindən əsər-əlamət yox idi.

Bir gün imperator üçün üzərində “Bülbül” yazılmış böyük bir qutu gətirdilər.

İmparator dedi:

– Bu da bizim məşhur quşumuz haqqında yeni bir kitabdır.

Lakin o, kitab deyil, əyləncəli bir oyuncaq idi. Kiçik qutunun içindəki brilyantdan, yaşıl və göy yaqutdan düzəldilmiş bülbü'lə bənzəyən süni bir bülbü'l idi. Bu süni bülbü'l quranda əsl bülbü'lün oxuduğu mahnıların birini oxuyurdu. Oxuduğu vaxt quyruğu tərpənir, qızıl və gümüş kimi parıldayırdı. Boynunda da bir lent vardi. Bu lentin üzərində yazılmışdı: "Yapon imperatorunun bülbü'lü Çin imperatorunun bülbü'lünə nisbətən dəyərsizdir".

Bütün saray adamları dedi:

– Nə gözəldir!

Yapon imperatorundan quşu gətirən adama sarayda "İmperatorun bülbü'l gətirəni" adı verdilər.

Bülbü'l sarayda saxlayıb dedilər ki, qoy hər iki bülbü'l birlikdə oxusunlar.

Lakin iş düz getmədi. Təbii bülbü'l özü istədiyi kimi oxuyurdu. Süni bülbü'l isə qurulmuş bir oyuncaq kimi oxuyurdu. Buna görə də süni bülbü'l tək oxutdular. Onun muvəffəqiyyəti təbii bülbü'l qədərdir. Görünüş etibarilə qaş-daş kimi parıldadığı üçün təbii bülbüldən daha gözəldi.

Bülbü'l otuz üç dəfə eyni nəğməni oxudu, yenə yorulmadı. Saraydakı adamlar bir daha süni bülbü'lün nəğməsini dinləmək istədilər. Ancaq imperator təbii bülbü'l də oxutmağı təklif etdi. Axtardılar, təbii bülbü'l tapılmadı.

Kimsə onun açıq pəncərədən uçub öz yurduna-yaşıl meşəyə getdiyini duymamışdı.

İmperator dedi:

– Bu nə deməkdir?

Saraydakılar bülbü'l naşükür bəndə adlandırdılar.

– Bizim ən yaxşı quşumuz sarayda qalmışdır, – deyə süni bülbü'l tərifləyib otuz dördüncü dəfə də oxutdular.

Bu mahnı o qədər çətin idi ki, onu heç kəs əzbərdən öyrənə bilmirdi. Dirijor süni bülbü'l tərifləyib təbii bülbüldən üstün olduğunu söyləyirdi. O deyirdi:

– Əlahəzrət hökmdar, mərhəmətli əyanlar, təbii bülbü'lün tərənnümə başlamadan əvvəl nə oxumaq istəyəcəyi bəlli deyildir. Süni bülbü'lün isə nə oxuyacağı bilinir. Hələ bundan başqa,

onun məharəti haqqında da məlumat vermək, hətta daxili quruşunun ayrı-ayrı hissələrini belə açıb göstərmək olar.

Saraydakıların hamısı dirijorun dediyini təsdiq edib söylədilər.

– Biz də elə bu fikirdə idik.

Dirijor gələn bazar günü bülbü'l camaat qarşısında oxutmaq icazəsini aldı. İmperator:

– Xalq da bunun səsini dinləməlidir! – deyə söylədi.

Xalq bülbü'l dinləyib çox məmnun qaldı. Bir çoxları onun səsindən bihuş olmuşdu. Sevincdən hamı şəhadət barmağını yuxarı qaldırıb, başını tərpədib "pəh-pəh" deyirdi. Təbii bülbü'lün nəğməsini eşitmış yoxsul balıqçılar isə, öz fikirlərini belə söylədilər:

– Pis deyil, bülbü'lün səsinə bənzəyirsə də, lakin yenə təbii bülbü'l kimi deyil. Bunun nəğməsində nə isə çatışdır. Ancaq bu çatışmazlığın nə olduğunu biz də bilmirik.

Təbii bülbü'l məmləkətdən qovulmuş elan etdilər.

Süni bülbü'l üçün imperatorun yatağı yanında ipək yastıqda yer verilmişdi. Dörd bir tərəfində ona bağışlanmış qiymətli hədiyyələr qoyulmuşdu. İndi ona "imperatorun sol tərəfində oxulan gecə nəğməkarı" kimi yüksək bir ad da verilmişdi. Ürək sol tərəfdə olduğu üçün imperator sol tərəfi mühüm sanırdı. Imperatorun belə ürəyi sol tərəfdə olur.

Dirijor bu süni bülbü'l haqqında iyirmi beş cild kitab yazmışdı. Kitablar qalın və mənalı idi. Başdan-başa hikmətli Çin sözlərilə dolu idi. Bütün saray adamları bu kitabları oxuyub başa düşdüklərini söyləyirdilər. Əgər belə deməsəydilər, onları axmaq sanıb ayaqlarına çubuq vurdurardılar.

Tamam bir il keçdi. İmperator, saray adamları və bütün xalq süni bülbü'lün nəğməsini əzbər bilirdilər. Bülbü'lün nəğməsi çox xoşlarına gəldiyindən özləri də bülbü'l ilə bərabər tərənnüm edirdilər. Küçə uşaqları oxuyurdu: – Ci-ci-ci... – İmperatorun özü də bunu oxuyurdu. Bu, doğrudan da, qəşəng bir nəğmə idi.

Bir dəfə axşam imperator yatağında yatmışdı. Süni bülbü'l yenicə nəğmə oxuyurdu. Birdən onun içərisində bir şey səsləndi, çarxları hərləndi və nə isə qopdu, nəğmənin səsi kəsildi.

İmperator yerindən qalxdı, öz həkimini çağırmaq üçün adam göndərdi. Həkim buna nə edə bilərdi? Saatsazı gətirdilər, o xeyli dayandı və yoxladıqdan sonra quşu düzəldib dedi:

— Bununla çox ehtiyatla davranmalı. Çarxları əyildiyindən əvvəlki kimi nəğmə oxuya bilməz. Yeni çaxx düzəltmək isə mümkün deyil. Nə böyük dərd! Oxumaq üçün quşu qurmağa yalnız ildə bir dəfə icazə verilir.

Dirijor qısa da olsa, çox ağıllı bir nitq söyləyib isbat etdi ki, quş heç də xarab olmayıb, əvvəldən də belə idi.

Beş il daha ötdü. Ölkəyə böyük fəlakət üz verdi. Hamının çox sevdiyi imperator ölüm halına düşdü. Yeni imperator elan etdilər. Lakin xalq küçəyə toplaşaraq vezirə müraciət edir, keçmiş hökmdarın səhhətini soruşurdu. O “eh” deyə cavab verir, başını tərpədirdi.

Rəngi ağarmış, bədəni soyumuş imperator öz gözəl yatağında yatırdı. Bütün saray əhli onu ölmüş sanıb yeni imperatora təzim etməyə gəlirdilər. Xidmətçilər yenilikləri danışmaq üçün bir-birinin yanına qaçırdılar. Xidmətçi qadınlar isə bir stəkan qəhvə içərkən xeyli boşboğazlıq edirdilər. Səs olmasın deyə, bütün salon və koridorlar xalılarla döşənmişdi. Sarayda ölüm sükütu hökmran idi.

İmperator öz zəngin yatağında, zərli məxmər örtük altında rəngi solğun və hərəkətsiz uzanmışdısa da, hələ ölməmişdi. Açıq pəncərədən ayın işığı imperatorun solğun üzünə və süni bülbülə düşürdü.

Zavallı imperator nəfəs çəkə bilmirdi. Sanki onun köksü üzərində kim isə oturmuşdu. Gözlərini açıb gördü ki, sinəsində əzrayıl oturmuşdur. Əzrayıl imperatorun tacını öz başına qoyub bir əlinə onun qızıl qılıncını, o birinə isə möhtəşəm bayrağını almışdı. Zərli məxmərin qırış-qırış ətəklərindən qəribə başlar görünürdü. Onların bəzisi nəzakətli və mehriban, bəziləri isə qorxunc idi. Bunlar imperatorun yaxşı və pis əməlləri idi. Əzrayıl imperatorun sinəsində oturduğu zaman onlar imperatora baxıb piçildiyirdilər:

— Bu əməllərin yadındadır mı? Xatırlayırsanmı?

Onlar imperatorun işlərindən o qədər danışdılardı ki, hökmdarın alnına soyuq tər gəldi. O isə:

— Mənim bunların heç birindən xəbərim yoxdur. Musiqi çalınsın, musiqi çalınsın. Büyuk Çin təbili gətirilsin! Mən bunları eşitmək istəmirəm! — dedi.

Onlar yenə sözlərində davam edirdilər. Əzrayıl onların dediklərinə çinlilər kimi başını tərpədirdi.

— Musiqi çalınsın, musiqi çalınsın! — deyə imperator çığırıldı:

— Heç olmasa, ey əziz və mərhəmətli qızıl quşum, sən oxu, mən sənə qızıl və qiymətli şeylər vəmişəm, qızıl ayaqqabımı boyundan asmişam... Oxu, oxu!

Quş oxumurdu, onu quran yox idi. Qursayırlar da, oxuya bilməzdi, Əzrayıl öz böyük və çuxura düşmüş gözlərilə imperatora baxmaqda davam edirdi. Otağı dəhşətli bir süket bürümüşdü.

Birdən pəncərədən cəzbedici bir səs eşidildi. Kiçik canlı bülbül pəncərə arxasındaki budağa qonub oxuyurdu. Imperatorun xəstə olduğunu bilərək uçub gəlmişdi ki, ona ruh və qüvvət versin. Bülbül oxuyurdu. Imperatorun gözü qarşısındaki kölgələr get-gedə dağılırdı. Zəif düşmüş bədənidə qan dövranı şiddətlənirdi. Hətta əzrayıl özü belə heyrətlə bülbülün nəğməsini dinləyib deyirdi:

— Oxu, bülbülüm, oxu! Oxu, bülbülüm, oxu! Bülbül isə oxuya-oxuya əzrayıla deyirdi:

— Sən mənə bunun əvəzində qiymətli qılıncı, möhtəşəm bayraqı və qızıl tacı ver!

Əzrayıl qiymətli şeyləri bir-bir verir, bülbül oxumaqda davam edirdi. O, ölenlər üçün ağlayanların göz yaşları ilə suvarılmış təravətli otlar və ağ çiçəklər bitirən sakit qəbiristanlığında oxuyurdu. Əzrayıl öz bağı olan qəbiristanlığında bu nəğmələri dinlərkən ruhu o tərəfə uçurdu. Nəhayət o, soyuq ağ bir dumana çevrildi, pəncərədən çıxdı və uçub getdi.

İmperator azad nəfəs alıb dedi:

— Sağ ol, sağ ol, mərhəmətli quşcuğazım! İndi mən səni tanıdım. Səni ölkəmdən qovmuşdum, lakin sən mənim yatağımdan

dəhşətli xeyalları, əzrayılın özünü belə qovdun. Mən səni nə ilə mükafatlandırma bilərəm?

Bülbül cavab verdi:

– Sən mənə əbədi olaraq mükafat vermisən. İlk dəfə sənin üçün oxuduğum zaman gözlərindən axıtdığın yaşı ömrüm boyu unutmaram. Göz yaşları nəgməkarın qəlbi üçün ən dəyərli mükafatdır. İndi isə yat. Sağlam və gümrah oyan! Mən yenə tərənnüm edəcəyəm.

Bülbül yenə oxudu. İmperator şirin bir yuxuya getdi.

Yuxudan oyanarkən günəşin şüaları pəncərədən süzülüb otağı doldurmuşdu. Onun xidmətçilərindən heç biri yanına gəlmir, imperatoru olmuş sanırdılar. Təkcə büləbül pəncərə önündə oxuyurdu. İmperator oyanıb dedi:

– Sən həmişəlik mənim yanında qalmalısan! Könlün istədiyi zaman tərənnüm edərsən. Süni quşu isə min parça edəcəyəm.

Bülbül imperatora söylədi:

– Belə etmə, o, əlindən gələn yaxşılığı etmişdi, o yenə əvvəlki kimi sənin yanında qalsın. Mən sarayda yaşaya bilmərəm. İcazə ver, özüm istədiyim zaman sənin yanına uçum, hər axşam pəncərənə qonub sənin üçün oxuyum. Mənim nəgməm həm səni sevindirər, həm də düşündürər. Səndən gizlədilən yaxşılıq və pisliklər, xoşbəxt və bədbəxtlər haqqında sənə nəgmələr oxuyaram. Kiçik nəgməkar quş hər tərəfə uçur, səndən çox uzaqda yaşayan yoxsul balıqçı və kəndlilərin yanına da gedir. Uçub gələrəm, sənin üçün də oxuyaram. Yalnız söz ver ki...

– Hər nə istəsəniz... – deyə imperator hökmranlıq əzəmətilə qalxdı, şahlıq libasını geydi, ağır qızıl qılıncını bağırına basdı.

Bülbül dedi:

– Səndən bir istəyim var, sənə hər şey haqqında xəbər verən kiçik bir quşun olduğunu kimsəyə söyləmə, bu daha yaxşı olar.

Bülbül uçub getdi.

Nökərlər olmuş imperatora baxmaq üçün içəri girərkən kandarda donub qaldılar. İmperator onları görüb dedi:

– Sabahınız xeyir olsun!

## MÜNDƏRİCAT

Nağıllar səltənətinin şahzadəsi	4
Noxud üstündə yatan şahzadə qız	9
Dəcəl oğlan	11
Çobanyastığı	15
Homerin qəbrində bitmiş gül	19
Ole-Lukoye	21
Donuzotaran	35
İstəklilər	41
Qar kraliça	45
Çoban qız ilə baca təmizləyən	82
Danimarkalı xolger	89
Kibrıtsatan qız	96
Köhnə küçə fənəri	100
İlin əhvalatı	108
Əsl həqiqət	118
Bir qından çıxmış beş noxud	122
Gic Hans	127
Yeyingedənlər	132
Uşaqların söz-söhbəti	136
İki xoruz – həyət xoruzu və qüllə xoruzu	139
Ərim neyləsə, xoşdur	142
Bülbül (tərcüməçi G.Qədimbəyova)	149

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter  
səhifələyiciləri: *Rəvan Mürsəlov*  
*Rəşad Həmidov*  
Korrektor: *Ceyran Abbasova*

Yığılmğa verilmişdir 16.08.2004. Çapa imzalanmışdır 22.11.2004.  
Formatı  $60 \times 90 \frac{1}{16}$ . Fiziki çap vərəqi 10. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 183.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.

